



**Şərqiyyə Paşayeva**

**AZƏRBAYCAN DİLİNDE  
İQTİSADI NƏZƏRİYYƏ  
TERMINLƏRİ**

**Bakı - 2005**



Şərqiyyə Paşayeva

Azərbaycan dilində  
iqtisadi nəzəriyyə  
terminləri

«Təhsil» nəşriyyatı  
Bakı – 2005

2. İqtisadi nəzəriyyə terminlərinin formallaşmasında bazar iqtisadi münasibətlərinin rolü.

3. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin formalşdırılmasında müxtəlif illərdə nəşr olunan ikidilli və terminoloji lügətlərin, eləcə də tərcümə əsərlərinin rolü.

Sayıdığımız yollardan hər birinin iqtisadi nəzəriyyə terminlərinin toplanmasında, yeni anlayışları ifadə edən terminlərin, nominasiyaların modelini verməkdə köməyi olmuşdur.

Hər bir elm sahəsindəki terminoloji sistemin özünəməxsusluğu dilçilikdə qanuna uyğun bir prosesdir. Başqa terminoloji sistemlər kimi iqtisadi nəzəriyyə elmi sahəsində terminlər ya bir söz, yaxud birləşmə şəkilli terminlər qrupundan ibarətdir. Sonrakı dövrlərdə termin yaradıcılığında yeni tipli kalkalardan, birləşməşəkilli terminlərin quruluşca bir çox növlərində istifadə edilir ki, bunların əksəriyyəti Azərbaycan ümumxalq dilində işlənən sözlərdən ibarət olur. Tərcümə olunan əsərlərdə dubletlilik halına da yer verilmişdir. Dubletlilik hər bir terminoloji sistemdə olduğu kimi, iqtisadi nəzəriyyə elmi sahəsində də ilk dövrlərdə müəyyən dərəcədə özünə yer tapa bilmüşdir.

Qeyd etməyi lazımlı bilirik ki, iqtisadi nəzəriyyə terminologiyası hərəkətdə olan bir sistemi xatırladır. Tədqiq olunan monoqrafik işə əvvəlki dövrlərlə bağlı iqtisadi nəzəriyyə anlayışlarını ifadə edən terminlər daxil edilmişdir. 1962-ci ildən bu günə qədərki dövrün iqtisadi nəzəriyyə terminlərinin dəqiqlik şəkildə toplanıb seçilməsi, onların bu elmin müxtəlif sistemlərindəki anlayışları nə dərəcədə ifadə etməsini müəyyənləşdirib qruplaşdırmaq, bu elm sahəsindəki terminlərlə ədəbi dil arasındakı qarşılıqlı qanuna uyğunluğu aşkar-

lamaq qarşıya bir məqsəd kimi qoyulmalıdır. Nəzərə alınmalıdır ki, yeni yaranan müxtəlif istiqamətli sektorları (bölmələri) əhatə edən iqtisadi nəzəriyyə terminlərinin məqsədli şəkildə istiqamətlənməsi dilçilik elmi ilə çox bağlıdır. Beynəlxalq mənalı yeni terminologiyanın tədqiqi, iqtisadi nəzəriyyə terminlərinin dəqiqləşdirilmiş uçot göstəricilərinin aşkarlanması bugünkü elmimiz tələb edir.

*Pürhani Səfər Həsən oğlu,  
iqtisad elmləri doktoru,  
professor*

*Müəllifin tədqiq olunan mövzuya aid aşağıdakı  
elmi-nəzəri məqalələri çap olunmuşdur.*

1. «İqtisadi nəzəriyyə terminləri haqqında» (1924-1934) Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, Bakı, 1960.
2. «Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminləri haqqında», Azərbaycan SSR EA-nın xəbərləri, ictimai elmlər bölməsi, 1961, №1.
3. «Müasir Azərbaycan dilində kalkaşəkilli iqtisadi nəzəriyyə terminləri haqqında», Azərbaycan SSR EA-nın xəbərləri, ictimai elmlər bölməsi, 1961, №3
4. «Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminləri», filoloji elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan namizədlik dissertasiyasının avtoreferati, Bakı, 1963
5. Termin və terminologiya, Dil və ədəbiyyat, nəzəri, elmi, metodik jurnal, 2 (17), Bakı, 1997
6. «Əkinçi» qəzetinin terminologiyanın inkişafında rolü, Dil və ədəbiyyat, nəzəri, elmi, metodik jurnal, 2(20), Bakı, 1998.
7. Azərbaycanda terminologiya məsələsi, Nəzəri, elmi, metodik jurnal, 1 (30), Bakı, 2001.
8. 1920-1934-cü illərdə nəşr olunmuş bir neçə tərcümə əsərində verilən iqtisadi nəzəriyyə terminləri haqqında, nəzəri, elmi, metodik jurnal, 2 (31), Bakı, 2001.
9. 1920-1930-cu illərdə nəşr olunmuş bir neçə tərcümə əsərində verilən iqtisadi nəzəriyyə terminləri haqqında, nəzəri, elmi, metodik jurnal, 3-4 (32), Bakı, 2001.
10. Sultan Məcid Qənizadənin Bakıda 1897-ci ildə nəşr olunan «Rusca-tatarca» (azərbaycanca) lüğətində işlədirilən iqtisadi nəzəriyyə terminləri haqqında bəzi qeydlər, Nəzəri, elmi-metodik jurnal, 2 (40), Bakı, 2004.

Dilçilikdə termin problemi çox az öyrənilmiş sahələrdən biridir. Xüsusən, 30-cu illərdən başlayaraq rus dilçiliyində terminologiya məsələlərinə aid tədqiqat xarakterli əsərlər (məqalələr) meydana çıxır. Bu məqalələrin müəllifləri, əsasən, terminologiyanın sistemləşdirilməsi problemini bir məqsəd kimi qarşılara qoymuşlar.<sup>1</sup> Onlar, elmi-texniki terminlərin yaranmasının bilavasitə leksik cəhəti, bu terminlərin sistemləşdirilməsi və dəqiqləşdirilməsi məsələləri ilə maraqlanmışlarsa da, termin və terminologiya, söz və termin, söz birləşmələri və leksikləşmiş terminoloji birləşmələr, termin və idiom, termin və nomenklatura, terminin tarixi inkişafı məsələsi, terminlərin semantik və qrammatik quruluşlarının öyrənilməsi, terminlərin yaranma yollarının aydınlaş-

<sup>1</sup> В а х: - 1/Б.Л.Богородицкий, О двух синонимических мореходных терминах «матка» и «компас», «Доклады и сообщения Института Языкоznания АНССР», в. I, 1952, сəh. 76; 2/Lomme D.C. Изменение значений слов как средство образования научно-технических терминов, Известия Академии наук СССР, Отделение технических наук, 1941, в 7,8. Образование системы научно-технических терминов, Элементы термина. Известия Академии наук СССР, Отделение технических наук, 1948, №5. Образование системы научно-технических терминов, /статья II/ Влияние классификации на точность терминов, Известия Академии наук СССР, Отделение технических наук, 1948, №6. Образование системы научно-технических терминов /статья III/, Условия точности и отчетливости терминологии Известия Академии наук СССР, Отделение технических наук, 1948, №12. Образование системы научно-технических терминов, /статья IV/, Построение кратких форм терминов путем пропуска составляющих элементов, Известия Академии наук СССР, Отделение технических наук, 1949, №10. З./Г.О.Винокур, О некоторых явлениях словообразования русской технической терминологии, «Труды Московского института истории, философии и литературы», том V. Сборник статей по языкоznанию, 1939 və başqaları/.

dirilması kimi məsələlərlə, demək olar ki, məşğul olmamışlar.

Azərbaycanda terminologiya məsələsi sonrakı illərdə mədəni quruculuğun mühüm məsələlərindən biri olmuşdur. Azərbaycan dilində müxtəlif ixtisas sahələrinə aid 100-dən artıq terminoloji lügət tərtib və nəşr olunmuşdur. Terminologiyanın nəzəri məsələlərinə gəldikdə isə, yalnız son dövrə yazılmış bəzi məqalələrdə bu problemin bu və ya digər məsələlərinə toxunulduğunu qeyd etmək lazımdır.<sup>1</sup>

Müxtəlif ixtisas sahələrinə aid terminoloji lügətlərin hazırlanmasına baxmayaraq, terminlərin tədqiq olunması sahəsində az iş görülmüşdür.<sup>2</sup>

Məlum olduğu üzrə, leksikologianın əsas vəzifələrindən biri tarixi inkişaf prosesində dilin lügət tərkibinin zənginləşməsini öyrənməkdən ibarətdir. Lügət

<sup>1</sup> Ba x: 1/*Sirəliyev M.A.* Elmi istilahlar yaradılması. «Ədəbiyyat qəzeti», 29 iyun, 1944, №17. Elmi istilahlar haqqında. – «Kommunist» /qəzeti/, 6 iyun, 1947, № 109. İstilahlar yaradılmasındaki əsas prinsiplər. /1944-cü il Dil konfransında söylənmiş məruzədən/. – «Dil Institutunun əsərləri», I cild, 1947, səh. 27-41 2/Orucov Ə.Ə. Azərbaycan dilində terminologiya yaradılması və işlənən terminlərin qaydaya sahnamesi. «Azərbaycan SSR FA xəbərləri», 1951, № 12, səh. 61-73. Terminologiya məsələsinə dair. – «Kommunist» /qəzeti/, 17 iyul, 1952, № 185. 3/Rustəmov V., Dilçilik terminləri haqqında «Kommunist» /qəzeti/, 6 avqust, 1952. 4/Məhəmmətov A., Azərbaycan sovet mətbuatında terminologiya məsələlərimin müzakirəsi /1920-1930/, V.I.Lenin adına Azərbaycan Dövlət pedaqoji institutunun əsərləri, cild VII, Bakı, 1959. 5/S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı, Bakı, 1960. 6/N.Məmmədov. Dilçiliyin əsasları, Azərtədrisnəşr, 1961, səh. 109-112. 7/Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslübiyyatı, Azərtədrisnəşr, 1962, səh. 34-36, 79-86 və başqaları.

<sup>2</sup> 8/C.Z.Qəhrəmanov. «Философская терминология в современном азербайджанском литературном языке /по книге В.И.Ленина «Материализм и эмпирокритицизм» / Москва, 1955 г. /канд. дис./ 9/ Магеррамов А.М. Обсуждение основных вопросов литературного языка /алфавит, орфография и терминология/ в азербайджанской советской печати, Bakı, 1955 /канд. дис./ 10/P.M.İüzbaşev, Опыт исследования азербайджанских географических терминов, Bakı, 1962 /канд. дис./.

tərkibi isə ictimai həyatda olan bütün dəyişiklikləri bilavasitə özündə əks etdirir və insan fəaliyyətinin bütün sahələrini əhatə edir. İstehsal, ticarət, mədəniyyət, dövlət, elm, sinfi mübarizə və s. inkişafı dildə öz əksini tapır, sözlərlə ifadə olunan yeni anlayışların meydana çıxmasına səbəb olur.

Elm və texnikanını hər hansı bir sahəsində ixtisas biliklərinin zənginliyi həmin sahədə olan terminologiyada əks olunur. Terminologiya mütəxəssislər torofindən yaranır, onların ehtiyaclarını ödəyir. Bu mənada da, terminologiya - leksikanın şüurlu surətdə nizama salılmış xüsusi bir şöbəsində yığılan terminlərin məcmusudur.<sup>1</sup>

Elm üçün terminologiyanın çox böyük əhəmiyyəti vardır. Terminlər tək-tək deyil, sistem halında mövcuddur. Terminologiya hər hansı bir elm, sənət, texnika və xalq təsərrüfatı sahəsi üçün müəyyən prinsiplər əsasında qəbul edilən terminlərin məcmusudur.

Terminlər elmi məfhumlarla bağlıdır. Məfhum isə yalnız söz ilə realizə edilir. Söz aşkarla çıxarılan məfhumdur. «Hər bir söz xalqın təfəkküründə yaranmış müəyyən məfhumu təmsil edir. Söz nəyi ifadə edirsə, o, həyatda olmuşdur; həyatda olmayan şey üçün söz də olmamışdır... Bütün sözlər bir yerdə xalqın anlayış sistemini təşkil edir, xalqın həyatı haqqındaki həqiqətləri gələcək nəsillərə çatdırır».<sup>2</sup>

Söz və sözün forması problemi haqqında dilçilər arasında nəinki müxtəlif fikirlər irəli sürünlür, hətta söz, forma və sözün forması terminləri dilçilikdə müxtəlif

<sup>1</sup> A.A.Реформатский. Введение в языкознание, Москва, 1955, сəh.81.

<sup>2</sup> В а х: И.И.Срезневский. Мысли об истории русского языка. СП 6., 1887, сəh. 103

mənalarda işlədir. Məsələn, müxtəlif lügətlərdə sözə belə tərif verilir:

«... Söz – müəyyən məfhumu bildirən nitq vahididir»,<sup>1</sup>

«... Söz – təfəkkür obyektinin fonetik ifadəsi olan nitq vahididir».<sup>2</sup>

Söz üçün səciyyəvi olan cəhətlərdən biri onun əsas mənadan əlavə, bir çox məcazi mənalar da daşıya bilməsidir. Adı danişq dilində olan söz bu və ya başqa dərəcədə bədii ifadəlilik xüsusiyyətinə də malik olur.

Sözün səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, söz ayrı-ayrı əşya, hadisə və əlamətləri adlandırmaqla, eyni zamanda onları ümumiləşdirir. Sözün bu xüsusiyyəti dil vahidlərində, dil kateqoriyalarında, dil əlamətlərində verilən ümumiləşməni başa düşmək üçün çox əhəmiyyətlidir. Buna görə də söz, bir dil vahidi kimi həmişə ümumiləşməyə cəhd edir. V.I.Lenin tərəfindən sözün bu xüsusiyyəti çox yaxşı izah edilərək ona belə tərif verilir: «В языке есть только общее».<sup>3</sup> «Всякое слово /речь/ уже обобщает... чувства показывают реальность, мысль и слово общее».<sup>4</sup> Bu ümumiləşmə sözün ən səciyyəvi xüsusiyyətlərindəndir.

Deməli, söz əsasən müəyyən məfhumu ifadə edən nitq vahididir. Bəs termin nədir? Bu suala da dilçilikdə müxtəlif cavablar verilir. Məsələn: «... termin elm, texnika sahəsində olan müəyyən bir məfhumun adını bildirən sözdür»;<sup>5</sup> «... termin dedikdə, adətən müəyyən bir

<sup>1</sup> Словарь русского языка, сост. С.И.Ожегов, Москва, 1953, сəh. 674.

<sup>2</sup> Толковый словарь русского языка, под ред. Д.Н.Ушакова, том IV, Москва, 1940.

<sup>3</sup> V.I.Lenin, Əsərləri, 38-ci cild /rusca/, Fəlsəfə dəftərləri, 1958, сəh. 272

<sup>4</sup> Yenə orada, сəh. 269

<sup>5</sup> С.И.Ожегов, Словарь русского языка, Москва, 1953, сəh. 735.

məfhumu dəqiq ifadə edən söz nəzərdə tutulur»<sup>1</sup>; «... hər hansı bir xüsusi elm sahəsində işlənərək müəyyən bir elmi məfhumu dəqiq ifadə edən söz termin adlanır»<sup>2</sup>; «... termin – öz səciyyəvi vəzifəsi ilə məhdudlaşan, məfhum və əşyanın adını dəqiq surətdə ifadə edən, daima təkmənalılığa cəhd edən sözlərdir»<sup>3</sup>; «...termin – dəqiq müəyyənləşdirilmiş mənaya malik olan sözdür».<sup>4</sup>

Azərbaycan dilciliyində də terminin nə olması, onun müxtəlif xüsusiyyətləri haqqında son dövrlərdə yazılmış və əsərin əvvəlində adlarını çəkdiyimiz məqalə və əsərlərdə toxunulmuşdur.

Terminin təbiəti, səciyyəsi haqqında dilciliyində mövcud müxtəlif fikirləri yekunlaşdırıldıqda terminin əsas əlamətlərini belə səciyyələndirmək olar:

1. Terminlər başlıca olaraq müəyyən ixtisas sahəsində çalışın məhdud qrup adamlar tərəfindən işlənən xüsusi sözlərdir.
2. Terminlər elm, texnika, incəsənət və s. sahəsində olan məfhumları dəqiq şəkildə ifadə edən sözlərdir.
3. Terminlər əsasən təkmənalı sözlərdir.
4. Terminlər ekspressiyadan məhrum olan sözlərdir.

Terminlər də başqa sözlər kimi insanların bir-biri ilə əlaqə və münasibətində mühüm rol oynayır. Terminlərin içərisində quruluşca sözün bütün növləri ilə /sadə, düzəltmə, mürəkkəb/ rastlaşmaq olar. Terminlərin müəyyən qismi də frazeoloji vahidləri xatırladır.

Sözün bir sıra əlamətlərini əhatə edən termin, özünə məxsus xüsusiyyətlərə də malikdir ki, bu da onu sözün

<sup>1</sup> Ф. Г. Шноровский, к вопросу об изучении термина, Ученые записки ЛГУ, №16, Серия филологический, выпуск 18, том 2, Ленинград, 1952, сəh. 25.

<sup>2</sup> А. М. Финкель и И. М. Баженов, Современный русский язык, 1951, сəh. 76

<sup>3</sup> А. А. Реформатский, Введение в языкознание, Москва, 1955, сəh. 81

<sup>4</sup> Р. А. Будагов, Введение в науку о языке, Москва, 1958, сəh. 23.

xüsusi növü kimi ayırmaga imkan verir. Terminin sözdən fərqlənən bəzi xüsusiyyətlərimi ümumi şəkildə belə qeyd etmək olar:

1. Termin öz təbiəti etibarı ilə əsasən təkmənalıdır, söz isə adətən çoxmənalı olur. Müxtəlif dillər üçün sözlərin çoxmənalılığı ən səciyyəvi xüsusiyyətlərdəndir.

Dildə çoxmənalılıq geniş yayılmışdır. Çoxmənalı sözdən fərqli olaraq termin müəyyən terminologiya sahəsində təkmənalıdır. Hər bir elmi terminin adətən müəyyən, sabit bir mənası olur. Əlbəttə, burada müstəsna hallar ola bilər, lakin terminin çoxmənalılığı çox zaman dolaşıqlıq əmələ gətirir. Buna görə də termində çoxmənalılıq qüsür hesab olunur. Elmi və texniki terminologiyadakı çoxmənalılığı ümumi ədəbi dildəki çoxmənalılıqdan fərqləndirmək lazımdır. Ümumxalq dilində olan sözün çoxmənalılılığı tamamilə töbii və zəruri bir hadisədir. Sözün çoxmənalılığı dilin zənginliyini göstərən qanuna uyğun bir haldır. Elmi terminologiya sahəsində isə belə deyildir. Elmi terminologiyada olan çoxmənalılıq ilə adi danışq dilində və ya bədii dildə olan çoxmənalılıq arasında çox ciddi fərq vardır.

Adı dildə mətn çoxmənalılığı asanlıqla aradan qaldırıb sözü təkmənalı edirsə, daima ifadənin təkmənalılığını tələb edən elmi və texniki dildə belə deyildir. Yarandığı vaxtdan başlayaraq hər bir terminin müəyyənləşdirilmiş bir mənası olur.

2. Sözdən fərqli olaraq, termin elm, texnika, incəsənət və s. sahəsindəki müəyyən insan təsəvvürünü hər hansı bir sözlə dəqiqlik ifadə edir.

3. Termin ilə söz arasına, əlbəttə, heç bir keçilməz sədd qoymaq olmaz. Belə düşünmək olmaz ki, terminlər mövcud dilin qrammatik qanunlarına tabe olmur. Əgər belə olsa idi, onda terminologiya konkret dilə aid olmazdı və

ümumiyyətlə özlüyündə başqa bir dili xatırladardı. Əslində belə deyildir. «Termin, haradan alırsa alınsın, nə kimi fonetik, qrammatik xüsusiyyətlərə malik olursa olsun, mövcud dilin lügət tərkibinə daxil olub, onun fonetik və qrammatik quruluşuna tabe olur».<sup>1</sup>

«... Termin – sözdür, lakin hər bir söz termin deyildir. Bununla belə termin ilə adı söz arasında qəti və keçilməz bir hüdud da qoymaq çətindir. Bizim şəraitdə, terminlər gündəlik adı sözlərə çevrilir, adı məişət sözləri sırasına keçir».<sup>2</sup>

4. «... Terminlər xüsusi sözlər deyil, xüsusi funksiya daşıyan sözlərdir».<sup>3</sup>

5. Terminin sözdən fərqlənən əsas xüsusiyyətlərindən, onun, yəni terminin müəyyən elimi anlayışları ifadə etməsini qeyd etməliyik. Bu xüsusda akad. V.V.Vinoqradov yazır: «... söz ya nominativ, ya da definitiv vəzifə daşıyır, yəni ya ifadə vasitəsi kimi o – sadəcə işarə olur, ya da məntiqi təyinətmə vasitəsi kimi – elmi termin olur».<sup>4</sup>

6. Bəzi hallarda termin bir sözdən deyil, iki və daha artıq sözdən də ibarət ola bilir. Belə leksikləşmiş terminoloji birləşmələrdə söz, daxil olduğu bu və ya başqa terminoloji sahədən asılı olaraq, yeni məna alır və onu əhatə edən sözlərlə birləşərək, söz birləşmələri şəklində termin əmələ gətirir. Leksikləşmiş birləşmələr məna etibarı ilə bir sözə bərabər olur. Leksikləşmiş birləşmələr, forma etibarı ilə iki

<sup>1</sup> A.A.Реформатский. Введение в языкознание, Москва, 1955, сех. 81

<sup>2</sup> Ə.H.Orucov, Azərbaycan dilində terminologiya yaradılması və işlənən terminlərin qaydaya salınması, «Azərbaycan SSR Elmlər akademiyası xəbərləri» 1951, №12, səh. 62

<sup>3</sup> Е.М.Галкина – Федорук, Современный русский язык /лексика/, Москва, 1954, сяш. 117

<sup>4</sup> В.В.Виноградов, Русский язык, Учпедгиз, 1947, сяш. 12-13

və daha artıq sözdən ibarət olsa da, sərbəst birləşmələrdən fərqli olaraq mənaca bir məfhumu ifadə edir.

7. Sözdən fərqli olaraq, terminlər üçün səciyyəvi xüsusiyyətlərdən biri onların bir qisminin beynəlxalq xarakter daşımasıdır. Beynəlxalq əlaqələr siyaset, elm, texnika, iqtisadiyyat sahəsində daha çox həyata keçirilir, buna görə də müxtəlif dillərdə danışan xalqların bir-birini başa düşməsi üçün bu sahədə yaranan terminlər daha böyük əhəmiyyət kəsb edir.

Göründüyü kimi, elmi əbədiyyatda termin ilə söz arasında müəyyən hədd qoyulur, onlar müxtəlif şəkildə izah olunur. Lakin bununla belə terminə müxtəlif tərif verilir. Ümumiyyətlə, termin problemi ilə bağlı olaraq qarşıya bir çox məsələlər çıxır ki, bunlar ayrı-ayrılıqda xüsusi tədqiqat tələb edir.

Terminoloji leksika dilin lügət tərkibinin bir hissəsi kimi bir sıra maraqlı xüsusiyyətlərə malikdir. Bu sahə dilin lügət tərkibinin ən çox inkişaf edən bir hissəsi kimi o birilərindən fərqlənir. Terminoloji leksikanın materialı əsasında dilin dəyişmə və inkişaf qanunları daha aydın aşkarla çıxır. Çünkü elm və texnikanın inkişafının nəticəsi kimi terminolojiya daima dəyişilir. Bu mənada da terminoloji leksikanın müxtəlif məsələləri dilçilərin diqqətini cəlb edir.

Hazırkı dövrdə terminolojiya məsələsi müxtəlif sahələrdə çalışan mütəxəssislərin diqqətini cəlb etməkdədir. Hər hansı bir elm və texnika mütəxəssisi olursa olsun, o öz gündəlik işində terminolojiya ilə bilavasitə bağlıdır.

Məlum olduğu üzrə, belə ixtisas sahələrindən biri də iqtisadi nəzəriyyədir. İqtisadi nəzəriyyə terminlərinin yaranma və inkişafi, bunların məzmunu, mahiyyəti, iqtisadi nəzəriyyə elmi ilə əlaqəsi və s. kimi maraqlı məsələlər bu

vaxta qədər bizim dilçilikdə işlənməmiş, tədqiq edilməmiş məsələlərdən biridir.

Bunu nəzərə alaraq, müəllif, Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaranma və inkişafını, bu terminlərin müxtəlif mətbuatda formallaşma yollarını, onların semantik və quruluş xüsusiyyətlərini aydınlaşdırmaq, marksizm-leninizm klassikləri əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi və bunun iqtisadi nəzəriyyə terminlərinin inkişafındakı rolunu imkan daxilində müəyyənləşdirib aydınlaşdırmaq məsələsini qarşısına qoymuşdur. Bu məqsədlə də o, XIX əsrin sonlarından başlayaraq, Azərbaycanda inqilabdan əvvəl və sonra nəşr olunan müxtəlif mətbuatda /əsasən inqilabdan əvvəlki bolşevik və sosial-demokrat, sonrakı bolşevik mətbuatı nəzərdə tutulur/ çap olunan iqtisadi nəzəriyyəyə aid məqalə, əsər və s.-dən çoxlu misallar – terminlər toplamış və bunların üzərində öz tədqiqatını qurmuşdur.

Müəllif ümumi dilçilikdə və türkologiyada ümumiyyətlə termin məsələsinin qoyuluşuna aid elmi-nəzəri ədəbiyyatla tanış olmuşdur.

Ösərin «iqtisadi nəzəriyyə terminlərinin yaranması və inkişafi tarixindən» adlı birinci hissəsində müəllifin məqsədi heç də Azərbaycanda iqtisadi nəzəriyyə elminin yaranması və inkişafi tarixini tədqiq etmək olmamış və ola da bilməzdi. Bu məsələ başqa mütəxəssislərinin səlahiyyətinə aiddir.

Müəllif iqtisadi nəzəriyyə elminin mövcud səviyyəsi zəminində onun nöticələrindən istifadə edərək, konkret olaraq ayrı-ayrı iqtisadi nəzəriyyə terminləri üstündə dayanır və təxminən onlardan hər biri haqqında ətraflı danışmağa cəhd edir. Burada konkret bir terminin müxtəlif məxəzlərdə, - mətbuatda, lüğətlərdə, Azərbaycan dilinə tərcümə olunmuş marksizm-leninizm və iqtisadi nəzəriyyə

dörsliklərində necə və hansı şəkildə işlənməsindən, bunların nə kimi inkişaf yolu keçirdiyindən bəhs olunur. Bundan əlavə, inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycan dilinə tərcümə olunmuş marksizm-leninizm klassiklərinin bir neçə əsərində işlənən iqtisadi nəzəriyyə terminlərinin həmin əsərlərin sonrakı illərdəki nəşrləri ilə müqayisəsi verilir, tərcümənin son nəşrlərində artıq iqtisadi nəzəriyyə terminləri sahəsində sabitlik yaranıb möhkəmləndiyi qeyd olunur.

Əsərin sonrakı hissələrindən birində iqtisadi nəzəriyyə terminlərinin qrammatik xüsusiyyətlərindən danışılır. Burada terminin qrammatik cəhətdən yaranma üsulu, qrammatik quruluşu və s. əsas alınaraq tədqiq olunmuşdur. Bu hissədə morfoloji yol ilə terminlərin yaranması prosesində iştirak edən müxtəlif sözdüzəldici şəkilçilərdən bəhs olunur. Məlum olur ki, dilimizdə iqtisadi nəzəriyyə terminlərinin yaranmasında bunlar fəal rol oynayır. Bu şəkilçilər mənşəcə müxtəlif olsalar da, çoxu ümumxalq dilindən, az bir qismi başqa dillərdən alınmadır.

Dilimizdəki iqtisadi nəzəriyyə terminlərinin böyük bir qismi sintaktik yol ilə əmələ gəlmışdır. «... Söz yaradıcılığı prosesinin ən qədim növlərindən biri olan bu qayda müasir Azərbaycan ədəbi dili leksikasının inkişafında da böyük rol oynayır. Müasir ədəbi dilimizin çox zəngin sahəsini təşkil edən və son 20 il ərzində xeyli inkişaf etmiş olan termin yaradıcılığında, demək olar ki, bu qayda əsas yeri tutmuşdur».<sup>1</sup> Bu fikri iqtisadi nəzəriyyə terminlərinə də aid etmək olar. Bu qrup terminlərə marksizm-leninizm klassiklərinin əsərlərində, o cümlədən K.Marksın «Kapital» əsərinin, iqtisadi nəzəriyyə dörsliklərinin və iqtisadi nəzəriyyə elminin müxtəlif məsələlərinə dair əsərlərin tərcüməsində rast gəlirik. Tərcümə, dilimizdə sintaktik üsul ilə iqtisadi nəzəriyyə terminlərinin yaranmasında böyük rol oynamış və oynayır.

<sup>1</sup> S.Cəfərov, Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, səh. 132

AZƏRBAYCAN DİLINDƏ İQTİSADI  
NƏZƏRİYYƏ TERMINLƏRİNİN YARANMASI  
VƏ İNKİŞAFI TARİXİNDƏN

İqtisadi nəzəriyyə ictimai elmlər sırasına daxildir. O, insan cəmiyyətinin müxtəlif inkişaf pillələrində ictimai istehsal qanunları və maddi nemətlərin bölgüsündən, insanlar arasında olan ictimai istehsal və iqtisadi münasibətlərdən bəhs edən bir elmdir.

İqtisadi nəzəriyyə müxtəlif ictimai-iqtisadi formasiyalara aid olan istehsal münasibətləri və məhsuldar qüvvələrin tarixi tiplərinin necə yaranıb inkişaf etməsini, bir münasibətdən digərinə keçməni, ictimai istehsalın bir formasının başqası ilə əvəz olunmasını öyrənir.

İqtisadi nəzəriyyə, iqtisadiyyatı yenidən qurmaq qaydalarını, yeni ictimai quruluşun yaranmasının metod və yollarını, (yeni ictimai quruluşun yaranmasının metod və yollarını,) cəmiyyətin inkişaf qanunlarını, xalq təsərrüfatının düzgün idarə olunmasını elmi cəhətdən əsaslandırır.

İqtisadi nəzəriyyə hər bir təsərrüfat sisteminə uyğun olan əsas kateqoriyaları verir. Bu kateqoriyalar tarixən inkişaf edən istehsal münasibətlərinin nəzəri ifadələridir. Bu xüsusda K.Marks yazar: «İqtisadi kateqoriyalar maddi istehsalın müəyyən inkişaf pilləsinə uyğun olan tarixi istehsal münasibətlərinin nəzəri ifadələri olub, möişət formalarını, müəyyən bir cəmiyyətin ayrı-ayrı tərəflərini ifadə edir».<sup>1</sup>

Bütün ictimai-iqtisadi formasiyalarda, məhsuldar qüvvələrin xarakterinə uyğun istehsal münasibətlərini ifadə edən kateqoriyalar mövcud olur. İqtisadi nəzəriyyə yalnız

<sup>1</sup> К.Маркс, и Ф.Энгельс, Сочинения, том.XII, Москва, 1935, стр. 196, 376

kapitalizm cəmiyyətinin iqtisadi həyat şoraitini əks etdirən kateqoriyaları deyil, istər kapitalizmdən əvvəlki dövrlərin, istərsə də sosializm dövrünün müxtəlif iqtisadi xarakterli kateqoriyalarını tədqiq edir.

Müstəqil bir elm kimi iqtisadi nəzəriyyə, kapitalist istehsal üsulunun yaranması ilə birlikdə meydana çıxır. Bu münasibətlə K.Marks yazır: «İqtisadi nəzəriyyə müasir burjua cəmiyyətinin nozori təhlili olub, inkişaf edən burjua münasibətlərinin varlığını nəzordə tutur».<sup>1</sup>

İnsanların müxtəlif iqtisadi görüşlərini, ideyalarını, iqtisadi həyatın mürəkkəb nəzəri məsələlərini həll etmə cəhdleri, hələ kapitalizmdən əvvəlki dövrlərdə də olmuşdur. Hələ ibtidai icma dövründə ən sadə iqtisadi kateqoriyaları, zəruri yaşayış vasitələrini, ən sadə alətlərin istehsalını, ibtidai təsərrüfat, əkinçilik, maldarlıq və s.-ni ifadə edən kateqoriyalar yaranmışdır.

Quldarlıqda sənət, istehsal və mübadilənin genişlənməsini, kənd təsərrüfatı, ticarət və sələmçiliyin inkişafını, feodalizmdə feodal münasibətlərini, kapitalizmdə kapital istehsal prosesini, sosializmdə isə sosialist təsərrüfat sisteminin başlıca cəhətlərini ifadə edən kateqoriyalar meydana çıxır. Bu kateqoriyalarla birlikdə onlara ad vermək üçün terminlər də yaranır.

İqtisadi nəzəriyyə terminlərinin tədqiqinə keçməmişdən əvvəl ümumiyyətlə iqtisadi nəzəriyyə ilə iqtisadi elmləri bir-birindən fərqləndirmək lazımlı gəlir. İqtisadi nəzəriyyə elmi də iqtisadi siyaset, ictimai inkişaf tarixi, iqtisadi coğrafiya və müxtəlif sahə /istehsalat, kənd təsərrüfatı, əmək, ticarət və s./ iqtisadiyyatı ilə birlikdə iqtisadi elmlər qrupuna daxil olur. Bu elmlərin hamısının obyekti müxtəlif ictimai-iqtisadi formasiyaların iqtisadi

<sup>1</sup> K.Marks və F.Engels, Əsərləri, V cild, Moskva, 1935, səh. 253.

quruluşu olduğundan, bunlar arasında six bir əlaqə mövcuddur. Lakin bunların hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

İqtisadi elmlər içərisində iqtisadi nəzəriyyə ən əsas və ümumi yerlərdən birini tutur. İqtisadi nəzəriyyənin başqa iqtisadi elmlərə münasibəti onda müəyyən edilir ki, iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi quruluşunu bütün daxili aləmi ilə /istehsal, bölgü, mübadilə, istehlak və s./ əhatə edir. İqtisadi nəzəriyyə terminləri ilə iqtisadi terminlərin işlənməsi və inkişafı yolları bir-birindən fərqlənir.

Azərbaycan dilində iqtisadi terminologianın tarixi qədimdir. İqtisadi terminologianın inkişafı ümumiyyətlə Azərbaycan xalqının keçirdiyi ictimai-iqtisadi quruluşun səciyyəvi cəhətlərinin tarixi inkişaf prosesi ilə bağlıdır. Hələ X əsrənən başlayaraq Azərbaycan öz təbii sərvətləri ilə tanınmış, onun Bərdə, Şamaxı, Bakı kimi şəhərləri məşhur olmuşdur. Bu xüsusda akademik Bartold «Müsəlman dünyasının tarixində Kaspiyə yaxın məmləkətlərin mövqeyi» adlı əsərində göstərir ki, Bərdə və Dərbənddə istehsal edilən ipok və pambıq parçalar öz rənglərinin gözəlliyi ilə çox şöhrət qazanmışdı, Bərdə və Dərbənddə ticarət əlaqələri genişlənmişdi. Xüsusən Bərdə ticarət yollarının mərkəzində yerləşdiyindən, ən böyük şəhərlərdən birinə çevrilmişdi.<sup>1</sup>

Qədim fars və ərəb coğrafiyaşúnaslarının verdikləri məlumatə görə, hələ X əsrənən Bakı özünün neft mənbələri ilə şöhrət qazanmışdı. Ərəb coğrafiyaşunası Məsudi qeyd edir ki, «Bakıda neft mənbələri əsasən iki idi. Bunlardan birində ağ, o birində isə qara neft istehsal edilirdi».<sup>2</sup>

<sup>1</sup> Акад. В. В. Бартольд, Место прикаспийских областей в истории мусульманского мира, Бакы, 1924, сəh. 33-34.

<sup>2</sup> Məsudidən verilən sitat V. V. Bartoldun yuxarıda adını çəkdiyimiz əsərindən götürülmüşdür. Həmin əsər, səh. 36.

Feodal torpaq mülkiyyətinin inkişaf formaları orta əsrlərdə Azərbaycanın tarixi inkişafi prosesində xüsusi yerlərdən birini tuturdu. Bu dövrlərdə feodal torpaq mülkiyyətinin müxtəlif cəhətlərini ifadə edən terminlər çox yayılmışdı. Prof. Ə.Əlizadə XIII-XIV əsrlərdə, xüsusən monqollar Azərbaycanı işgal edənə qədər Azərbaycanda feodal torpaq mülkiyyətini ifadə edən terminlərdən geniş istifadə olunduğunu söyləyərək yazır: «До завоевания Азербайджана монголами существовали следующие категории собственности: 1 / мюльк - / خان / множественное число «амлак» /арабск/ 2 / государственные земли /дивани/ بدر / 3 / амлак-и-хасс, т.е. личные имении государя или членов правящей династии خان / 4 / вакфные /церковные/ земли /وقف/ 5 / земли икта / إكتا / 6 / общинные земли /джамаат/ / جامات /. Некоторые скудные данные позволяют думать, что многие термины существовавшие в азербайджане в XIII-XIV вв., употребляются и доныне».¹

Bunlardan əlavə, XIII-XIV əsrlərdə kənd təsərrüfatı istehsalı /əkinçilik, bağçılıq, üzümçülük, ipəkçilik və s. müxtəlif icarə, vergi və s. bu kimi mükəlləfiyyətləri ifadə edən terminlər də geniş yayılmışdır.

Ə.Əlizadənin əsərində verilən terminlərə İ.P.Petruşevskinin «XVI-XIX əsrin əvvələrində Azərbaycanda feodal münasibətləri tarixinə dair xülasələr» adlı əsərində də təsadüf edilir və bunların Azərbaycan üçün əhəmiyyətli olduğu söylənilir.<sup>2</sup> Əstər Ə.Əlizadə, istərsə də İ.P.Pet-

<sup>1</sup> В а х: Ализаде А.А., Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Бакы, 1956, сəh. 63

<sup>2</sup> И.П.Петрушевский, Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI начале XIX вв., Ленинград, 1949, сəh. 265.

ruşevski tərəfindən adları çəkilən terminlər, bu dövrlərdə, yəni XIII-XIV və XVI-XIX əsrlərdə Azərbaycanda feodal münasibətlərinin səciyyəvi xüsusiyyətlərini ifadə edir.

Feodal münasibətləri dövründə rentanın müxtəlif formaları başlıca rol oynayır. Bunlardan məhsul rentası əsas yerlərdən birini tutmağa başlayır. Dövlət torpaqlarında renta müxtəlif vergilərin emələ gəlməsinə səbəb olur. K.Marks «Kapital» əsərində yazar ki, dövlət torpaqlarında renta müxtəlif vergiləri ifadə edən kateqoriyalarla uyğun olurdu.<sup>1</sup>

Azərbaycan dilində iqtisadi terminologianın tarixi qədim dövrlər ilə bağlıdırsa, iqtisadi nəzəriyyə terminlərinin yaranması və inkişafı XIX-XX əsrlərlə daha çox bağlıdır.

XIX əsrin ikinci yarısından başlayaraq, Rusiyada kapitalizmin inkişafının təsiri altında Azərbaycanda, zəif də olsa, kapitalist münasibətləri genişlənməyə başlayır. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələr getdikcə artır, Rusiya iqtisadi sisteminin bir hissəsini təşkil edən Azərbaycanın iqtisadiyyatı dünyada əmtə műbadiləsinə daxil olur, burada əmtəə istehsalı sürətlə inkişaf etməyə başlayır. V.I.Lenin «Rusiyada kapitalizmin inkişafı» adlı əsərində yazar: «... Qafqazın Rusiya tərəfindən iqtisadi «fəthi» siyasi fəthindən çox-çox sonra vaqe olmuşdur və bu iqtisadi fəth indi də tamamilə qurtarmamışdır. Rusiya kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edir, onun yerli xüsusiyyətlərini, qədim pədərşahi qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırı».<sup>2</sup>

XIX əsrin 90-cı illerindən başlayaraq Bakı dönyanın ən məşhur sənaye şəhərlərindən birinə çevrilənməyə başlayır, demək olar ki, dünya neftinin yarısı burada istehsal

<sup>1</sup> В а х: К.Маркс, Капитал, III том, книга III, Критика политической экономии, гос. изд. Пол. Лит. 1949

<sup>2</sup> V.I.Lenin, əsərləri, 3-cü cild, Bakı, 1948, səh. 579-580.

olunurdu. Neft sənayesi ilə əlaqədar olaraq Bakıda iri istehsalat sahələri, neft emal edən zavodlar meydana gəlir, maliyyə cəmiyyətləri, çoxlu firmalar, ticarət-istehsalat müəssisələri və s. yaranır. Ölkədə əmtəə-kapitalist istehsalının inkişafında həllədici rol oynamış bu firmalar kəmiyyət etibarı ilə olduqca artmışdır. Ümumiyyətlə 1900-cü ildə Bakıda 84 neft emali zavodu, 18 mexaniki zavod, dəmiryol deposu, gəmi təmiri zavodu, onlarla fabrika və cimalatxanalar meydana gəlmişdir.<sup>1</sup>

Neft sənayesinin inkişafı böyük kapital qoyuluşu tələb edirdi. Alman kapitalı ilə əlaqədar olan Nobel qardaşlarının, fransız bankı Rotşildin, ingilis Vişaunun firmaları 70-90-cı illərdə böyük inhisarlara çevrildilər. XX əsrin əvvəllerində Bakıda kapitalist inhisarları artmış, banklar güclənmişdi. 90-cı illərdə Azərbaycan neft sənayesində «Bakı neft istehsalatı cəmiyyəti», «Kaspi Qara dəniz ticarət və istehsalat cəmiyyəti», «Mazut», cəmiyyəti, «Rus neftinin Bakı cəmiyyəti», «Rus neftini istehsal edən cəmiyyət», «Kələntərovun neft kompaniyası», «Avropa neft istehsalı kompaniyası», «Bakı neft istehsalı cəmiyyəti», «Roqozin» şirkəti, «Rus-amerikan şirkəti» kimi aksioner cəmiyyətləri fəaliyyət göstərirdi. Bakıda kapitalist istehsalı təşkilinin ən yüksək formaları, sənaye müəssisələrinin mərkəzləşməsi və təmərküzləşməsi prosesini sürətləndirmiş və bu əsasda kapitalist inhisarları meydana çıxmışdı.

XX əsrin əvvəllerində Bakıda 39 aksioner cəmiyyəti var idi. Bu aksioner cəmiyyətləri bir-biri ilə kartel sazişinə girdi. Bakı neft istehsalında kartellərdən əlavə kapitalist inhisarının ən yüksək formaları – sindikatlar yaranır. Sindikatlaşdırılmış müəssisələr öz aralarında satış bazarlarını bölür və bazar qiymətlərini ən yüksək səviyyədə

---

<sup>1</sup> Azərbaycan Kommunist partiyasının tarixi, birinci hissə, 1958, səh. 14

saxlayır. Neft kapitalının təmərküzləşməsi, Bakıda bank kapitalının fəaliyyətini də sürətləndirir.<sup>1</sup>

«İnsanlar öz həyatının ictimai istehsalında öz iradəsindən asılı olmayan müəyyən, zəruri münasibətlərə – öz maddi məhsuldar qüvvələri inkişafının müəyyən pilləsinə uyğun olan istehsal münasibətlərinə girirlər. Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi quruluşunu, real bazisi təşkil edir, hüquqi və siyasi üstqurum bu bazis üzərində yüksəlir və müəyyən ictimai şur formaları bu bazisə uyğun olur».<sup>2</sup>

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda kond tosorrüfatının ayrı-ayrı sahələri yüksəlir və əmtəə istehsalı artır. Azərbaycanda meydana gəlmiş yeni məhsuldar qüvvələr, onun ictimai həyatında bir sıra döyişikliklərin əmələ gəlməsinə səbəb olur. Artıq XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda iqtisadi nəzəriyyənin bəhs etdiyi firma, kapital, aksioner kampaniyası, bankir, bank, aksiya, kartel, sindikat və s. kimi terminlərin meydana çıxması üçün şərait yaranmış oldu və getdikcə iqtisadi nəzəriyyəyə dair əsas terminlər inkişaf etməyə başladı. Bu dövrdən başlayaraq kapitalizmin inkişafı ilə bağlı olaraq «kapital», «sənaye kapitalı» və s. bu kimi terminlər yaranır.

Iqtisadi nəzəriyyə terminlərini XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda nəşr edilən müxtəlif ədəbiyyatdan /mətbuat, lügətlər və s./ toplamaq mümkündür. 1875-ci ildən Azərbaycan dilində «Əkinçi» qəzeti nəşr edilməyə başlayır. Bu qəzet Azərbaycanda ictimai-siyasi və iqtisadi görüşlərin inkişafında böyük rol

<sup>1</sup> С. Ахундов. Монополистический капитал в дореволюционной Бакинской нефтяной промышленности, Москва, 1959, сəh 13.

<sup>2</sup> K.Marks və F.Engels, İki cildlik, Seçilmiş əsərləri, I cild, 1953, səh. 346.

oynamışdır. «Əkinçi» qəzeti Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün hadisələrlə maraqlanır və öz səhifələrində bunlara geniş yer verirdi. «Əkinçi»də ticarət, sənaye, kənd təsərrüfatı, bank, maliyyə işləri, toxuculuq, heyvandarlıq və b. sahələrə aid çoxlu terminlərə rast gəlmək olur.

XIX əsrin ikinci yarısından bəri Azərbaycanın tutduğu ictimai-iqtisadi vəziyyətdən asılı olaraq Bakıda bank işləri genişlənir. «Əkinçi» qəzeti Bakıda bankların yaranmasını xəbər verir və bu xüsusda yazır: «Bir neçə ildə ki, Badkubə şəhərində xüsusi bank açılıb»; «Deyirlər dövlət bankının Badkubədə olan hissəsi yazüb ki, Peterburqdan qızıl göndərsinlər, ümid var ki, qızıl ucuzlaşsin» / «Əkinçi», 1875, №20, səh 3,4/.\*

«Əkinçi» yalnız Azərbaycanda olan bank işlərindən xəbər verməklə kifayətlənmir. Rusiya və Avropanın bir sıra vilayətlərinin bir və ya bir neçə kəndin birləşərək qərarlaşmış məbləğ cəm edib kənd bankı təşkil etmələrindən xəbər verən «Əkinçi» bunun məqsəd və vəzifələrindən danışır. Belə bankların Zaqqafqaziya ölkələrinin bəzi yerlərində, məsolən, Tiflis qəzasında yaradılmasından danışaraq qəzet yazır: «Тифлиски ведомости» qəzeti yazır ki, Zaqqatala şəhərində 50 min inanata qədər məbləğ cəm olunub ki, ətraf kəndlər üçün bank açılsın /«Əkinçi», 1876, № 4, səh. 5/. «Əkinçi» Azərbaycanın müxtəlis kəndlərində də belə kənd bankları yaradılması məsələsini meydana atır. «Əkinçi» qəzeti bank sözü ilə birlikdə bir çox terminlərdən istifadə edir. Məsələn, iri aksioner banklarının inkişaf etməsi ilə iri bankırlarə çevrilən tacir və sələmçilərdən danışarkən, qəzet «bankir», «bank biletı», «banknot» və s. bu kimi terminlərə öz

---

Misalların orfoqrafiyası məxəzlərdə olduğu kimi saxlanılır.

səhifələrində geniş yer verir / «Əkinçi», 1875, №7, 11, 12, səh. 4/.

«Əkinçi» qəzetiinin yarandığı dövrdə Azərbaycan Ümumrusiya ticarət bazarının fəal iştirakçısı idi. Bir tərəfdən, Rusyanın sənaye mərkəzlərindən buraya sənaye malları gətirilir və satılır, o biri tərəfdən isə, Azərbaycanda istehsal edilən xammalları, kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarında satırı. Bu dövrdən başlayaraq Azərbaycanda, Rusyanın hər yerində olduğu kimi, gömrük siyaseti yeridilməyə başlanır.

Gömrük siyasetindən uzun əsrlər boyu müxtəlif məqsədlər üçün istifadə edilmişdir. İmparializm dövründə gömrük siyasetindən bir gəlir mənbəyi kimi istifadə edilir. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq, Bakının neft şirkətlərində hökmranlıq edən xarici kapital gömrük siyasetindən çox gəlir əldə edir. Bu xüsusda «Əkinçi» qəzeti yazır: «Tamojni xərcindən dövlət, zavod və karxana sahibləri mənfəətbərdar olurlar. Bu xərc xalq üçün çox zərərlidir» / «Əkinçi», 1877, №19, səh. 1, 2/.

«Əkinçi» Bakıda aparılan gömrük siyaseti ilə maraqlanır, buna öz münasibətini bildirir və öz səhifələrində «gömrük» sözü ilə bağlı olan «gömrük rüsumu», «gömrük xərci», «gömrükxana», «natariusxana» və s. kimi terminlər işlətməyə başlayır. Məsələn: «... Xəzinənin neftdən aldığı aksız xərci .. zavod saxlayanların işini pərişan etdi»; «... Keçən il hökm olundu ki, Amerika cövhərindən 50 qəpik artıq tamojni xərci asınlar»; / «Əkinçi», №14, 7 iyul, 1877/.

XIX əsrin ikinci yarısından mübadilə və ticarətin inkişafı ilə əlaqədar olaraq, «bazar», «alver etmək» /alış-veriş/, «pul», «ticarət» kimi terminlər daha çox yayılmağa başlayır. Bu isə artıq ticarət burjuaziyasının yaranması, milli burjuaziymanın meydana çıxması ilə bağlı idi. Dərbənd şəhərində aldığı xəbərlərdən bəhs edən «Əkinçi» qəzeti

belə yazır: «... Bizim şəhərin xalqı ya tacirlik, ya sənətkarlıq və ya fehləlik ilə güzəran keçirir. Ticarət əhalinin əlində əsasdır. Onlar Rusiyadan mal gətirib onun bir hissəsini nəqdə və bir hissəsini nisyəyə xərcləyib və nisyədən hasil olan borcu da boyaga cəm edib Rusiyaya aparıb füruş edib mal gətirərdilər» / «Əkinçi», 1876, №6, səh. 4/. «Əkinçi» ticarət məsələlərindən danışarkən, ticarət ilə məşğul olanların məqsəd və vozifələrindən də bəhs etməyi unutmur. Bu münasibətlə «Əkinçi» qəzetinin yanvar nömrələrindən birində oxuyuruq: «...Cənab sərdarın hökmünə binaən mart ayının əvvəlinəcən Qafqazda dadüstəd cdonlər gərək özlərinə şəhadətnamə və bilet alsınlar. Ona binaən bu halda bizim dadüstəd cdnlərimiz tamam fikrə gediblər ki, aya hansı qism tüccarlar silkinə özlərini yazdırınsınlar və o silkdə onların nə ixtiyarları olacaq? Bu səbəblərə biz özümüzə vacib bilirik ki, - bəqədr məqdur onların ixtiyarlarını məlum edək: Dadüstəd edənlər üç qismidir: Əvvəlinci və ikinci qism gildi hesab olunur. Amma üçüncü qism gildi deyil və özü də bes fırqədir. Birisi xırda alış-veriş etmək, birisi malları yük ilə gəzdirmək, birisi malları əldə gəzdirmək, birisi sənətkarlıq və birisi amillik». / «Əkinçi», 1876, № 1, 16 yanvar/.

«Gildi» - sözünün «Əkinçi» qəzetində işlədilməsi maraqlı məsələlərdən biridir. «Gildi» - almanca «Gilde» sözündən olub korporasiya, sex anlayışını bildirir. Bu söz geniş mənada orta əsrlərdə Qərbi Avropada yaranan müxtəlif assosiasiyaları, dar mənada isə tacirlərin birləşməsini ifadə edir.<sup>1</sup> Rusiya həyatına aid olan bu hadisənin XIX əsrin II yarısında Azərbaycanda da baş verdiyini görürük. Bu münasibətlə «Əkinçi» qəzetində oxuyuruq: «Gələn təzə ildən alış-veriş və qeyri dadüstədlər

<sup>1</sup> Большая Советская энциклопедия, İkinci nəşr, II cild, səh. 375.

xərcinin qərardadı bizim Qafqaz vilayətində qoyulacaqdır. Məzkur qərardada görə dadüstad edən kəslər üç yerə təqsim olunur». / «Əkinçi», 1875, №1, 22 iyul/.

Bununla da «Əkinçi», «Gildi» sözü ilə bağlı olaraq «mirovoy gildi», «Vtoroy gildi», «Tretiy gildi» terminlərini işlətmişdir.

«Əkinçi» qəzeti səhifələrində bank, məxsusi bank, dövlət bankı, ticarət bankı, aksioner bankı, bank biletı, bankir, banknot, gömrük siyaseti, tamojni xərci, gömrük rüsumu, gömrük xərci, gömrükxana, gildi kimi iqtisadi nəzəriyyə terminləri işlənmişdir.

### *1917-ci ilə qədər sosial-demokrat mətbuatında işlənən iqtisadi nəzəriyyə terminləri*

1901-ci ildən 1917-ci ilə qədər olan dövr olduqca mürəkkəbdir. Bu illər /1901-1917/ fəhlə hərəkatının yüksəlişi, Azərbaycanda təşkilatların genişlənib möhkəmlənməsi, vərəqə və intibahnamələrinin geniş yayılması, açıq küçə nümayişlərinin, mədən və zavodlarda böyük totillərin, çıxışların təşkil edilməsi, zəhmətkeşlərin inqilabi mübarizəyə geniş cəlb edilməsi dövründür.

Bakıda 1904-cü ilin sonuna, yəni ilk bolşevik qəzeti «Hümmət»in nəşrinə qədər müxtəlif mövzularda inqilabi intibahnamələr /siyasi vərəqələr/ nəşr olunmuşdur. 1905-1907-ci illər inqilabi dövründə isə Bakıda Azərbaycan dilində «Hümmət» /Okyabr 1904-mart 1905/, «Təkamül» /16 dekabr 1906-26 mart 1907/, «Yoldaş» /22 avqust 1907-1 sentyabr 1907/, «Dəvət-Qoç» /26 may 1905-6 avqust 1906/ kimi bolşevik mətbuatı nəşr olunmuşdur.

Azərbaycan dilində nəşr edilən intibahnamə və vərəqələr, «Məşrutə məxluqun nəyinə lazımdır?», «Fəhlələrə nə lazımdır?», «Sınıflar, silklər və partiyalar»

adlı kitabçalar, «Dəvət-Qoç», «Yoldaş», «Təkamül», «Hümmət» qəzetlərində iqtisadi nəzəriyyə ilə əlaqədar çoxlu terminlər işlədilmişdi. Bunlar iqtisadi nəzəriyyə terminlərinin geniş kütlələr arasında yayılmasında xüsusi rol oynamışdır.

Bu illərdə /1901-1917/ Bakı neft sənayesi daha sürətlə artmağa başlamışdı. 1910-1912-ci illərdə neft sənayesi sahəsində böyük trestlər, təmərküzləşmiş iri inhisarlar yaranmışdı ki, bunların arasında «Rus-ingilis tresti», «Rus baş neft korporasiyası», «İngilis Holland», «Rooyal Dadtç Şell» tresti, «Bakı neft cəmiyyəti», «Nobel qardaşlarının neft istehsalı şirkəti», «Kaspi Qara dəniz cəmiyyəti», «Naftalan neft mədənləri şirkəti», «Balaxanı neft mədənləri şirkəti», «Mentaşev firması», «Xəzər şirkəti» mühüm yer tuturdu.

Artıq XX əsrin əvvələrində Bakı neft mədənlərində böyük bir sənaye və ticarət orduzu çalışırdı. Bu xüsusda «Yoldaş» qəzeti yazarı ki: «Bakı neft mədənləri küll Rusiya yerlərinin hamısından böyük bir sənət və ticarət məkanıdır. Uzaq ölkələrdən özünə fəhlələr yığır. Bu axırıncı 15 ilin ərzində gəlmə fəhlələrin ədədi artıb».!

1917-ci ilə qədər rast gəldiyimiz iqtisadi nəzəriyyə terminlərini aşağıdakı qruplara ayırmak olar:

a) Birja ilə əlaqədar yaranan terminlər: birja /ŞR, 1903, №25, səh. 4/; birja komitəsi; birja arteli / ŞR, 1907, №132, səh. 1/; birja cəmiyyəti / TH, 1907, №42, səh. 1/; Bakı birjası /Iqbəl, 1913, № 1534, səh. 2/

b) Müxtəlif şirkətlərin və cəmiyyətlərin adlarını bildirən terminlər: elektrik kompaniyası / ŞR, 1903, №22, səh. 3/; teleqraf şirkəti / ŞR, 1903, №1, səh. 2/; Qafqaz ziraət cəmiyyəti / ŞR, 1903, №106, səh. 3/; cəmiyyəti-

---

<sup>1</sup> «Yoldaş» /qəzeti/, №2, 29 avqust, 1907, səh. 2-3.

iştirakiyyun / Tərcüman, 1906, №76, səh. 4/; neft şirkəti /Th. 1907, №3, səh. 4/; manufaktur şirkəti /yenə orada, №71, səh 4/; Kaspийское товарищество; Тифлиски товарищества /yenə orada, №2, səh. 4/.

v) Bank və kredit işləri ilə əlaqədar olaraq yaranan terminlər: faiz kağızları fondları; obliqasiyalar / SR, 1903, №20, səh. 4/; kreditxana / yenə orada, №33, səh. 4/; finans; ehtiyat sərmayəsi /запасы фонда/ /yenə orada, №112, səh.1/; bank /банка/ biletləri /yenə orada, № 114, səh. 1/; ziraət bankları sandıqları /yenə orada, №59, səh. 2-3/; mühafizə sandıqları /сберегательная касса/ /Tərcüman, 1907, №7, səh. 4/; xırda istiqraz /melkiy kredit/ /yenə orada, №51, səh. 2/; istiqraz /mülki kredit/ /yenə orada, № 52, səh.1/; tüccarlar bankı /Iqbali, 1913, № 1534, səh.2/; şəhər istiqrazi /yenə orada, №547, səh. 3/; məhəlli bankı; Bakı ticarət bankı /yenə orada, № 557, səh.1/.

q) Bilavasitə neft istehsalı ilə əlaqədar olaraq yaranan terminlər: neft məmulatı / SR, 1903, №20, səh. 4/. Neft mədənlərində işləyən fəhlələrin ittifaqı /yoldaş, 1907, №2, səh. 2-3/; mədənçilərin soyuzu; neft gəliri /yenə orada, səh.4/.

ğ) Neft sənayesi sahəsində işləyən fəhlələrin neft sənayeçilərindən etdikləri əsas tələbləri ifadə edən terminlər: fəhlə vəkilləri şurası /Təkamül, 1907, №7, səh.6/; 8 saathə iş günü; məvacibin 5 prosent artması; bayram günlərində rahatlıq /yenə orada, №10, səh. 4/; iş vaxtı; adətən kənar iş müzdünün dərəcəsi, işdən asudə günlər /yenə orada, №13, səh. 5/.

Göründüyü kimi, bu dövrdə nəşr edilən mətbuatın səhifələrində beynəlxalq fəhlə hərəkatı, Rusiyada fəhlələrin vəziyyəti və mübarizəsi, Bakı fəhlələrinin vəziyyəti, neft sənayeçilərinə qarşı sinfi mübarizənin təşkili

və s. bu kimi məsələlərlə əlaqədar məfhumları ifadə edən terminlərə tez-tez rast gəlmək olur.

### *1917-1920-ci illərdə mətbuatda işlənmiş iqtisadi nəzəriyyə terminləri*

Bu illərdə /1917-1920/ Azərbaycan dilində «Hümmət», «Bakı fəhlə, əsgər və matros şurasının əxbarı», «El həyatı», «Xalq sözü», «Füqəra sədasi», nəhayət, 1919-cu ildən «Kommunist» qızəti nəşr edilməyə başlayır. Bu dövrdə naşr edilən mətbuat səhisələrində, başqa sahələrə aid olduğu kimi, iqtisadi nəzəriyyəyə dair də bir çox terminlərə rast gəlirik. Bu terminləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) Proletar diktaturasının yaradılması və sovet quruculuğu vəzifələri ilə əlaqədar olaraq meydana çıxan terminlər, məs.: təftiş komitələri /Hümmət, 1917, №9/; kəndçi komitələri /yenə orada, №14/; xalq komissarları /vəzifələri/ şurası /yenə orada, №20/; fəhlə, zəhmətkeş və kəndçilər şurası; quberniya uyezd yer komitəleri /Hümmət, 1918, №22/; Oblastnoy şura /yenə orada, №29/; camaat şurası /yenə orada, №31/; torpaq komitələri /Fəmtə, 1918, №3/; ev komitələri /yenə orada, №5/; zavod komitələri /yenə orada, №7/; məhəlli komitələr /yenə orada, №11/.

b) Proletar diktaturası yaradılmasında hegemon qüvvə olan fəhlə sınıfı ilə əlaqədar terminlər: fəhlə zəhməti /Hümmət, 1917, №1/; fəhlə qüvvəsi; fəhlə qüvvəsi qiyməti; fəhlə ordusu /yenə orada, №4/; fəhlə müzdü /yenə orada, №6/; fəhlə sınıfı; fəhlə rayonları; fəhlə firqələri /yenə orada, №8/; fəhlə günü /yenə orada, №14/; fəhlə şurası /Hümmət, 1918, №31/; fəhlə kommunası /şirkəti/ /Fəmşə, 1818, №4/; fəhlə konfransı /Kommunist/ /qəzet, 1920, №2/; fəhlə kooperativləri /yenə orada, №97/; fəhlə əməyi; fəhlə işləri;

fəhlə fakültəsi /BRƏ, 1920, №14/; fəhlə diktaturası /yenə orada, №9/; fəhlə nümayəndələri /AF, 1919, №3/; fəhlə dairəsi /yenə orada, №12/; fəhlə konferensiyası /yenə orada, №23/; fəhlə uçastoku /yenə orada, №45/; fəhlə möişəti /yenə orada, №48/.

v) Milli məsələ ilə əlaqədar terminlər: milli azadlıq /Hümmət, 1917, № 14/; milli mübarizə /Hümmət, 1918, №35/; milli şura /yenə orada, №38/; milli provakatsiya /Kommunist/ qəzeti, Bakı, 1924 №8/; milli istiqalal /AF 1919, №5/; milli cumhuriyyət /AF, 1920, №22/; milli tələbat; milli müqəddərət /yenə orada, №23/; milli cəmiyyət /yenə orada, №41; milli həyat; milli iş /hürriyət, 1919, №12/; milli məsələ; milli imtiyazat /BFKƏ, 1919, №44/.

q) Təsərrüfat məsələləri ilə əlaqədar terminlər: xozyaystva aləmi; xozyaystva şurası /Fəmtə, 1918, №17/; təsərrüfat birləşməsi; təsərrüfat mərkəzləşməsi /Kommunist /qəzeti/, Bakı, 1920, №92/; təsərrüfat şuraları; təsərrüfat quruluşu; təsərrüfat şurası /yenə orada, №94/; təsərrüfat kommunaları /yenə orada, №101/; təsərrüfat dairəsi; təsərrüfat təxribati /Az. Kom., 1920, №1/; təsərrüfat quruluşu; təsərrüfat cəbhəsi; təsərrüfat inşaatı /BRƏ, 1920, №28/; təsərrüfat şurası /yenə orada, №39/;

g) İstehlak və ərzaq məsələləri ilə əlaqədar terminlər: müstəhliklər ittifaqı /Hümmət, 1918, №25/; istehlak cəmiyyəti /yenə orada, №30/; ərzaq direktoriyası /Fomtə, 1918, №7/; ərzaq təqsimi /Kommunist /qəzeti/, Bakı, 1920, № 38/; ərzaq kompaniyası; ərzaq şuraları /yenə orada, №69/; istehlak cəmiyyəti /yenə orada, №98/; ərzaq işləri, ərzaq təqsimi; ərzaq ehtiyatı; istehlak işçiləri; istehlak kursları /BRƏ, 1920, №28/; ərzaq əmtəəsi /yenə orada, №57/;

## *1921-1925-ci illərdə mətbuatda işlənmiş iqtisadi nəzəriyyə terminləri*

1921-1925-ci illər xalq təsərrüfatını bərpa etmək üçün dinc işə keçid dövrü kimi səciyyələnir. Bu dövrdə dağılmış xalq təsərrüfatı bərpa edilir, sənaye, nəqliyyat, kənd təsərrüfatı qaydaya salınmağa başlayır. Təsərrüfatçılıq qarşında duran mühüm məsələlərdən id. İlk günlərdən başlayaraq əsas istehsal vasitələri üzərində olan xüsusi mülkiyyətin ləğv edilməsi, bütün torpaqların milliləşdirilməsi, iqtisadiyyatın digər sahələrinə, habelə siyasi və mədəni quruculuğun bir çox məsələlərinə dair dekretlər həyata keçirilir.

Bu illərdə /1921-2925-ci illər/ zəhmətkeş xalqın kooperativ cəmiyyətlərinə cəlb edilməsi mühüm rol oynayır. Xalq təsərrüfatının bərpa edildiyi illərdə Azərbaycan sənayesinin mövqeləri getdikcə daha artıq möhkəmlənir, ticarət güclənir, kənd təsərrüfatı canlanır, əkin sahələri genişlənirdi. Xalq təsərrüfatının bərpa edilməsi nəticəsində xalqın həyat və mədəni səviyyəsi yüksəldi, iqtisadiyyatımızda əldə edilən müvəffəqiyyətlər mətbuatda öz əksini tapdı.

Bu dövrdə Azərbaycan dilində nəşr olunan «Kommunist», «Azərbaycan Ali iqtisad şurasının əxbarı», «Azərbaycan kommunist /bolşevik/ fırqəsinin mərkəzi və Bakı komitələri əxbarı» və s. kimi mətbuatda dövrün ən aktual məsələlərini səciyyələndirən terminlərə rast gəlmək olur. Bu illər dövründə rast gəldiyimiz iqtisadi nəzəriyyə terminlərini təxminən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) Sovet quruluşu ilə əlaqədar terminlər: iştirakiyun /kommun/ üsulu; bolşevik hökuməti; şura hökuməti /Kommunist /qəzet/, Bakı, 1921, № 31/; kommunizma üsul

idarəsi /yenə orada, № 87/; kommunal iməcliyi /yenə orada, № 95/ və s.

b) Proletariat və proletar diktaturası ilə əlaqədar terminlər: füqərayi-kasibə diktaturası /kommunist /qəzet/, 1921, №199/; füqərayi-kasibə hakimiyyəti /yenə orada, № 200/; füqərayi-kasibə inqilabı /yenə orada, № 139/; füqərayi-kasibə hərəkatı /AK, 1922, № 2/; füqərayi-kasibə komitələri; füqərayi-kasibə konqresi; füqərayi-kasibə sınıfı /AK, 1923, №17/.

v) Sosializm sənayesi ilə əlaqədar terminlər: sosializm sənayesi /Kommunist /qəzet/, Bakı, 1921, №199/; sənaye əmtəəsi /yenə orada, №212/; sənaye bankaları /yenə orada, №225/; fabrika-zavod sənayesi; sənaye müəssisələri /AK, 1921, №11/; sənaye istehsalatı /yenə orada, №2/; sənaye dairələri; sənaye təsərrüfatı; sənaye komissarlığı; mədən-zavod sənayesi /yenə orada, №22/; sənaye orqamızasionu /Az. Kom., 1921, №11, səh. 43/; sənaye məmulatı; sənaye hasilatı; sənaye palatı /Az. Kom., 1923, №17, səh. 18/; sənaye siyaseti; trestləşmiş olan sənaye; sənaye emalatı /yenə orada, №14/;

q) Maliyyə işləri və kooperasiyası ilə əlaqədar terminlər: istiqraz kooperasiyası /Kommunist /qəzet/, 1922, №220/; dövləti istiqraz müəssisələri /Kommunist /qəzet/, Bakı, 1924, №56/; ümumi dövləti və kommunal istiqrazi /yenə orada, №11/; istiqraz şirkəti /yenə orada, №64/; istiqraz ittihadları /Kommunist /qəzet/, Bakı, 1924, №56/; istiqraz koorperasiyaları /yenə orada, №99/; ziraət kredi cəmiyyəti; əmtəə kredisi /yenə orada, №102/; ziraət bankı /yenə orada, №104/; bank istiqrazi /yenə orada, №112/; kredi müəssisələri; kredi işləri /AK, №9/; dövlət istiqrazi /yenə orada, №16/; işçi bankları; müttəhid banklar /yenə orada, №20,21/; ticarət sənayesi istiqrazi; xüsusi istiqraz müəssisələri; istiqraz mütəqabilə cəmiyyətləri; istiqraz

əmanət cəmiyyətləri /AK, 1923, №3/; istiqraz vərəqələri, kredit şöbələri /yenə orada, №20-21, səh.24/; əl sənayesi kooperasiyası /Kommunist /qəzet/, Bakı, 1921, №62/; işçi kooperasiyası; ümumvətəndaş kooperasiyası /yenə orada, №128/; vahid istehlak kooperasiyası (yenə orada, №224); əmələ və kəndli kooperasiyaları (yenə orada, №212); əyalət kooperasiyası; istiqraz kooperasiyası (yenə orada, №220); bank istehlak kooperasiyası (yenə orada, №33); kənd istehsalat kooperasiyası (yenə orada, №62); təsərrüfat kooperasiyası; ibtidai kooperasiya (yenə orada, №99); kooperasiya ittifaqları (AK, 1922, № 6, səh. 7).

g) Zəhmətlə əlaqədar terminlər: zəhmət sarayı («Kommunist» qəzet, Bakı, 1921, №27); zəhmət qüvvəsi (yenə orada, №128); zəqq-zəhmət; həqq-zəhmət miqdarı (yenə orada, № 195); həvəsləndirici həqq-zəhmət («Kommunist» qəzet, Bakı, 1921, № 199); zəhmətin dərəcə istehsali (yenə orada, № 202); istehsalat zəhməti (yenə orada, №139); ixtisas zəhməti; zəhmət dəyəri; zəhmət ehtiyat ordusu (yenə orada, № 286); zəhmət piyasəsi; zəhmət mühafizəsi şobəsi; zəhmət kalonu («Kommunist» qəzet, Bakı, 1928, №31); zəhmət birjası (yenə orada, №38); zəhmət təqsimatı (yenə orada, №173); zəhmət müdafiə şurası; zəhmət hasilatı (AK, 1922, №5); zəhmət bazarı (yenə orada, №17, səh. 20); zəhmət komitəsi; zəhmət inzibati; zəhmət artelləri (Az. Kom. 1923, №17, səh 18); zəhmət demokratiyası (yenə orada, №20-21, səh. 84).

d) Pul\* ilə əlaqədar terminlər: para məbləğləri; gümüş para; kağız para; para vergiləri («Kommunist» qəzet, Bakı, 1921, №86); qızıl kursu; qızıl səhmi («Kommunist» qəzet,

---

X. Q e y d: İndi işlədilən «əmək» termini o dövrde ən çox «zəhmət» şəklində işlənmişdir.

X. Q e y d: O dövrdəki mətbuatda «pul» əvəzində «para» sözünə daha çox təsadüf edilirdi.

Bakı, 1923, №11); əmtəə (tovarnı) manat kursu; onluq kursu; əmtəə pulu (yenə orada, №30); para üsulu; para İslahatı; vahid Zaqafqaziya parası; para qiyməti; para təqsim (yenə orada, №58); şura manatı (yenə orada, №164); çervon kursu («Kommunist» qəzet, Bakı, 1924, №6); çervon manatı (yenə orada, №29); çervon biletləri (yenə orada, №38); çervon para; kağız bon; səslə manat (yenə orada, №52); çervon rübləsi; əmtəə rübləsi (yenə orada, №57); para büdcəsi; tədiyyə parolları; para təsərrüfatı; para məqdarı; para mübadiləsi; para kredisi (AK, 1923, №1, səh. 5, 6, 7, 9, 17, 18); para dövrü (yenə orada, №4, səh. 14); para vahidi; para qiyməti; para vahidi qiyası (yenə orada, №5, səh. 9, 10); para piyasası (yenə orada, №9, səh. 6); para rəvacı (yenə orada, №22, səh.8); cümhuriyyət parası (AK, 1923, №3, səh. 27, 28); aylıq para; qəşdi para (yenə orada, №8, səh. 13); patent parası; aksız parası (AK, 1924, № 13); para kompaniyası;

e) Təsərrüfatla əlaqədar terminlər: kommunal təsərrüfatı; kommunal təsərrüfatı ittihadları («Kommunist» qəzet, Bakı, 1921, №31); təsərrüfat strategiyası (yenə orada, №200); zəhmətkeş təsərrüfatı (yenə orada, №202); təsərrüfat şuraları (yenə orada, №223); təsərrüfat möişəti (yenə orada, №139); təsərrüfat forması (yenə orada, №246); təsərrüfat üsulu («Kommunist» qəzet, Bakı, 1922, №24); təsərrüfat rabitəsi(yenə orada, №220); şura təsərrüfatı; təsərrüfat kursu (AK, 1921, №1, səh.19); təsərrüfat əməliyyatı (yenə orada, №4, səh.15); təsərrüfat dairəsi (yenə orada, №6, səh. 5); təsərrüfat şurası (yenə orada, №22, səh. 5); təsərrüfat prinsipləri (yenə orada, №23, 24, səh. 18); təsərrüfat həyat tərzi (AK, 1928, №7, səh.17); təsərrüfat hesabı; təsərrüfat fəaliyyəti (yenə orada, №9, səh.11, 22); təsərrüfat ili (AK, 1924, №8,9, səh. 19); təsərrüfat aparatı (yenə orada, №17, səh. 7);

ə) Ərzaqla əlaqədar terminlər: ərzaq kompaniyası; dövləti ərzaq fondu («Kommunist» qəzet, Bakı, 1921, №110); ərzaq təqsimatı siyaseti (yenə orada, №192); ərzaq inhisarı (yenə orada, №194); ərzaq vergisi («Kommunist» qəzet, Bakı, 1922, №34); ərzaq müəssisəsi (yenə orada, №197); ərzaq hazırlığı; ərzaq işləri; ərzaq komissarlığı; ərzaq qiyməti (AK, 1922, №2, səh. 31); ərzaq ehtiyatı (yenə orada, №3, səh 14); ərzaq təhmilatı (razverstkası) (yenə orada, №4, səh. 7); ərzaq tədarükəti; ərzaq ixracı (AK, 1923, №7, səh 20); ərzaq vergisi kompaniyası (Az. Kom., 1921, №11, səh.43); ərzaq naloqu kompaniyası (yenə orada, №16, səh. 9).

j) Ticarətlə əlaqədar terminlər: ticarət münasibəti; ticarət əhdnaməsi («Kommunist» qəzet, Bakı, 1921, №31); ticarət mübadiləsi (yenə orada, №106); azad ticarət (yenə orada, №166); sərbəst ticarət (yenə orada, №201); xüsusi ticarət (yenə orada, №253); ticarət birləşmələri (yenə orada, №94); topdan ticarət («Kommunist» qəzet, Bakı, 19 , №8); ticarət dövriyyəsi (yenə orada, №68); ticarət kompaniyası (AK, 1922, № 5, səh. 17); ticarət texnikası; ticarət palataları (yenə orada, №7); ticarət tə davülu; ticarət bazarları (yenə orada, №14, 15, səh. 7, 9); ticarət üsulları (yenə orada, №4, səh. 15); ticarət-sənaye istiqrazi; ticarət-sənaye cəmiyyətləri (Ak, 1923, №3, səh 27); ticarət sənaye palatı (Az.Kom., 1923, № 17, səh. 18).

z) Torpaqla əlaqədar terminlər: torpaq proqramları (Az.Kom., 1928, №18, səh. 31); torpaq quruluşu; torpaq mübahisələri; torpaq hüququ; sərbəst dövləti fond torpaqları; torpaq bölgüsü; torpaq qanunnaməsi; torpaq payı; torpaq nizamnaməsi; vahid dövləti torpaq fondu; xalq torpaq komissarlığı; torpaq cəmiyyəti; torpaq işçiləri; torpaq siyaseti; torpaq şöbələri (yenə orada, №23, səh. 15, 17); xüsusi torpaq ölçüsü (norması); torpaq bölgüsü; torpaq

payları; torpaq cəmiyyəti; torpaq siyaseti (yenə orada, №23, səh. 14, 15).

### *1925-ci ildən sonrakı mətbuatda, lügətlərdə və iqtisadi nəzəriyyə dərsliklərindəki terminlər*

Azərbaycan dilində termin yaratma işi 1924-cü ildən sürətlə inkişaf etməyə başlayır. Belə ki, 1924-1926-cı illərdə Azərbaycan dilində bir sıra terminoloji lügətlər nəşr edilir. Misal olaraq 1924-cü ildə nəşr edilən «İdarə istilahları lügəti», «Dəmiryol işlətmə istilahları lügəti», 1926-cı ildə nəşr edilən «Ruscadan türkçəyə yollar texniki istilahlar lügəti» və b. göstərmək olar. Bu lügətlər vasitəsilə dilimizin lügət tərkibində müxtəlif sahələrə dair terminoloji leksika bir yerə toplanıb təsbit edilir. Lakin bu illərdə nəşr edilən lügətlərdə, mətbuat səhifələrində və müxtəlif illərdə (əsasən 1928-1934-cü illər nəzərdə tutulur) nəşr edilən iqtisadi nəzəriyyə dərsliklərində rast gəldiyimiz terminlərin işlədilməsi sahəsində vahid bir prinsip yox idi. Müəyyən bir məfhumu ifadə etmək üçün müxtəlif sözlərdən istifadə edilirdi. Bu sözlərin çoxu isə əsil mənəni verə bilmirdi. Misal üçün bir qrup iqtisadi nəzəriyyə terminlərini nəzərdən keçirək:

AVANS. Azərbaycan dilində bu termin ilk dövrlərdə «peşin», «beh», «peşəki», və «avans» sözləri ilə verilmişdir.<sup>1</sup> Mətbuat səhifələrində bu sözlərdən «peşin»ə daha çox təsadüf edilir. Məsələn: «... İstiqraz şirkətləri arasında «peşin paranın» təqsimli barəsində danışq aparıldı (Ix, 1925, №12-13, səh. 43);» «... Böyük əhəmiyyəti olan pambıqcılıq işmə Cənubi Qafqaziya pambıq komitəsinin

<sup>1</sup> Bax: a) S.M.Qənizadə, Lügəti Rusi və türki, Bakı, 1922; b) Dəmiryol işlətmə istilahları lügəti, Bakı, 1924; v) Ruscadan türkçəyə yollar texniki istilahlar lügəti, Bakı, 1926.

xüsusi təşkilatları vasitəsilə «avans (peşin)» buraxılıb (Ix, 1925, № 1-2, səh. 50)).

İqtisadi nəzəriyyə termini olan «avans» sözü əvvəlcə «peşin» şəklində işlənsə də, sonradan «peşin» ilə bərabər «avans» sözündən də istifadə olunmuşdur. Dilimizdə ilk dövrdə «avans» əvəzində işlənən «peşin» farsca çoxmənalı sözdür. Onun mənalarından biri də «işləməzdən və həqq almadan əvvəl tədiyə olunan məbləğ»dır. Avans isə mənşəcə fransızcadır. Bu söz əsil mənasında termindən tələb olunan təkmənalılığa daha çox yaxınlaşır və bir iqtisadi nəzəriyyə termini kimi hər hansı bir istehsal və ödəmə üçün əvvəlcədən verilən pul məbləğini bildirir.

**BURJUA, BURJUAZİYA.** Bu terminlər Azərbaycan dilində müxtəlif sözlər ilə verilmişdir. 1921-ci ildə Q.Rəşad tərəfindən tərtib edilən «Təfsirli xalq lüğəti»ndə «burjua», «sərmayədar», «əhli-miknət», «sahibi təvana» deyə dörd söz və tərkiblə; bir il ondan sonra, yəni 1922-ci ildə S.M.Qənizadənin «Lüğəti rusi və türki»nin yeni nəşrində isə, - «əhli-miknət», «əhli-sərvət», «burjua», «sahibi-təvana» şəklində, yenə dörd sözlə verilir.

«Burjuaziya» termini isə yenə həmin lüğətlərdə «binəkdir», «əsnafçı», «dadistadçı» kimi müxtəlif sözlər ilə verilir. Halbuki «burjua» və «burjuaziya» məfhumları ifadə etmək üçün yuxarıdakı sözlərin heç biri əsil mənani düzgün verə bilmir.

«Burjuaziya»nın binəkdir, əsnafçı, dadistadçı adlandırılması və bu sözlərin bir termin kimi vaxtı ilə dilimizdə bu mənada işlədilməsi doğru olmamışdır. «Binəkdir» keçmişdə topdan küllü miqdarda, tay ilə mal satan tacir deməkdir.<sup>1</sup>

<sup>1</sup> Qeyd: B.V.Millerin tərtib etdiyi «Farsca-rusca lüğəti»də də binəkdir sözünə əsasən bu məna verilir: «бонакдар-оитовыи торговец (преимущественно мануфактурными товарами). Персидско-русский словарь, Moskva, 1953, səh. 73.

«Əsnaf» ərəbcə sinfin cəmi, «dadistadçı» isə alverçi deməkdir. Burjuaziya yalnız binəkdar, əsnafçı və dadistadçı deyildir. O, bütün bu və bu kimi bir çox xüsusiyyətləri özündə toplayır. Burjuaziya sərvət əhli olmaqla istismarçı sinifdir. O, kapitalizm cəmiyyətində istehsal vasilərindən məhrum olaraq öz iş qüvvəsini satmaq məcburiyyəti qarşısında qalan, muzdlu fəhlələr üzərində hökmranlıq edən bir sinifdir.

**VEKSEL.** Ödəmə vasitəsi olan pulun funksiyalarından meydana çıxmış, sonradan isə ticarət və sənaye kapitalistləri arasında olan qarşılıqlı münasibətdə ticarət kreditinin bir forması kimi inkişaf etmişdir.

Veksel formasından yeni iqtisadi siyaset dövründə dövlət, eləcə də kooperativ müəssisələri arasında olan qarşılıqlı münasibətlərdə istifadə edilmişdir.

Azərbaycan dilində bu termin «veksel», «təməssük», «puliçə», «veksel (borc sənədi)», «veksel; təməssük», «veksel; borc kağızı, borc sənədi»; «puliçə (veksel)»; «puliçə (təməssük)»; «təməssük (veksel)»; «qəbz (veksel)»; «Borc qəbzi (veksel)»; «veksel (təməssük)» kimi müxtəlif sözlər ilə ifadə olunmuşdur. Məsələn Seyidzadənin lügətində: - puliçə; Qəniyevin lügətində: - təməssük; Dəmiryol lügətində: veksil; İdarə lügətində: - veksel; Rastürkçə lügətdə: - veksel; R.Axundovun lügətində: - veksel; təməssük; Rus-azərbaycanca lügətdə (1940); - veksel; borc kağızı, borc sənədi; Rus-azərbaycanca lügətdə (1956): - veksel, borc sənədi.

«... Yeni mühasibat ilinə varıdat və məsarifat büdcəsi olaraq Azərbaycan kənd kooperativlərinin çoxu bu üzdən iflas dərəcəsinə gəlib məhv olmuş, «peliçə» (veksel) üzərinə verilməsi lazımlı gələn borclar verilmişdir» (Kİ, 1925, №7, səh 8); «... İstehlak kooperasionu bankəsinin «təməssok (veksel) əməliyyatına dair məlumat verildi» (Kİ,

1922, №13-14, səh. 4); «... Banknotlar miqdarı 10 milyon manat artarsa, o zaman bu, bankın başqa şoxslərdən haman məbləğ qədər «borc qəbzləri (veksel)» almış olduğunu göstərir» (Lapidus İ., Ostrovityanov K., iqtisadi nəziriyyə (dərslik), hissə 1, Bakı, 1933, səh. 126).

**ВОСПРОИЗВОДСТВО.** Məlumdur ki, təkrar istehsal sadə və geniş olmaq üzrə iki tipə ayrıılır. «Təkrar istehsal» və onun tipləri olan «sadə təkrar istehsal» və «geniş təkrar istehsal» terminləri Azərbaycan dilində bir müddət «yenidən istehsal», «genişlənmiş yenidən istehsal», «daralmış yenidən istehsal» sözləri ilə ifadə edilmişdir. Məsələn: «... İstehsal prosesinin bərpası və təkrarına (istər istehlak vasitələri, istərsə də istehsal alətləri hazırlamaq olsun) iqtisadi nəzəriyyədə «yenidən istehsal» deyilir». (K.Marks, Kapital, iqtisadi nəzəriyyənin tənqidü, birinci cild, 1 kitab, Kapital istehsalı prosesi, Bakı, 1949, səh. 537). «İstehsal prosesi genişlənmiş bir miqdarda təkrar edilir isə, o zaman duna «genişlənmiş yenidən istehsal» deyirlər»; «...Nəhayət istehsal prosesi daralmış bir miqdarda təkrar edildikdə, buna «daralmış yenidən istehsal» deyirlər» (Lapidus L. və Ostrovityanov, iqtisadi nəzəriyyə və şuralar təsərrüfatı (dərslik), Bakı, 1929, səh. 248).

Yenidən istehsal heç də təkrar istehsal demək deyildir.

1934-cü ildən sonra nəşr edilən iqtisadi nəzəriyyə dərsliklərində və müxtəlif ictimai-siyasi və iqtisadi əsərlərdə çox doğru olaraq «yenidən istehsal» tərkibindən deyil, «təkrar istehsal»dan bir termin kimi istifadə edilir. Məsələn: «...hər cür ictimai münasibətlər quruluşunda istehsal prosesi daim belə təkrar olunmalıdır. İstehsal prosesinin daim belə bərpası, arasıkəsilmədən təkrar olunması «təkrar istehsaldır», İqtisadi nəzəriyyə (dərslik), Bakı, 1956, səh. 143.

**ДЕНЫГИ, РУБЛЬ.** Bu terminlərin hər birinin azərbaycanca qarşılığı «pul», «ağca», «para», «pul (para)», «para (pul)», «para-pul», «para (pul-agçə)», «manat», «rublə», «рубль»,- kimi müxtəlif sözlər ilə işlənmişdir. Məsələn: Qəniyevin lügətində: - деньги, деньги – pul, dənq, füllüs; Seyidzadənin lügətində: - para; İdarə lügətində: pul; R.Axundovun lügətində: pul, ağca, para; Qəniyevin lügətində: - rubl, manat; İdman lügətində: - rublə. Bu, yalnız lügətlərdə deyil, dövrü mətbuatda, tərcümə əsərlərində də belə olmuşdur. Məsələn: «... Kuban istehlak cəmiyyətinin 3 il müddətində müəamilə dövriyyəsi ildə 400 milyon qızıl pul miqdarında idi» («Kommunist» qəzet, Bakı, 1921, №100, səh. 4); «... Bizdə «para» buraxmaq işi Rusiya Qoşma Sosial Şura Cumhuriyyətindən daha sürətlə irəliləyir» (AAİŞƏ, 1921, № 1, səh. 5); «... Daha keçənlərdə yaponlar əllərində mövcud olan qızıl ağçaları əritməklə 120 milyon qazanmışdır» (AAİŞƏ, 1921, №1, səh. 5); «... Para (pul-agça)» nədir? Para öz rolunu (vəzifəsini) ifa etmək üçün nə kimi xassələrə malik olmalıdır? Mədəndən (altundan, gümüşdən, misdən, tuncdan) yapılmış paraların meydana gətirilməsinin səbəbi nədir və nə üçün qızıl (altun) para digər mədənlərdən yapılmış olan paraları ortadan çıxarırmı?» («Kommunist» qəzet, Bakı, 1922, №220, səh. 3);

Bəzi hallarda cyni cümlədə həm «pul», həm «para» sözü işlənir. Məsələn: «...Azərbaycan əmanət sandığı idarəsi elan edir ki, baş əmanət sandığı mərkəzi mədaxil-məxaric cassası mənzilinə köçmüştür. Orada Bakının sabiq əmanət sandığında «pulu» olanlara «para» veriləcəkdir» («Kommunist» qəzet, Bakı, 1921, №26, səh.2); Qeyd etmək lazımdır ki, «pul» və «para» sözlərinin hər ikisindən uzun müddət istifadə edilmişsə də, sonradan yavaş-yavaş «para» termini aradan çıxmış, «pul» isə bir termin olaraq sabitləşmişdir.

«AĞÇA» sözünə gəldikdə isə, Azərbaycan dilində uzun müddət bu sözdən istifadə edilmişdir. H.Zərinəzadə «Fars dilində Azərbaycan sözləri (Səfəvilər dövrü)» adlı əsərində yazar: « آغچا (aqča) (ag:ca) — ağça, gümüş pul. Səfəvilər dövründən əvvəl və sonra. كەھلە (kəhlə) ... alverdə işlənən gümüş pula da deyilir; türkçə isə آقچە / (aqçə) adlanır.<sup>1</sup> «Ağça» sözü «pul» mənasında Qazax dialektində də işlənməkdədir.<sup>2</sup> Bunu bədii ədəbiyyatdan gətirdiyimiz nümunələrdən də görmək olar. Bu nümunələrə daha çox şifahi xalq ədəbiyyatında (bayatılarda, qoşmalarda, atalar sözlərində və məsələlərdə) rast gəlmək olur. Məsələn: «... İtirdim ağça haray; Bağ haray, bağça haray» (Bayatılar, Bakı, 1956, səh. 78); «... Ağçası ucuz olanın özü qiymətli olar»; «Ağçalı adamdan dağlar da qorxar». (Atalar sözü, Bakı, 1956, səh. 22).

İlk illərdə yeni iqtisadi siyasət əsasında xalq təsərrüfatı bərpa edilməyə (1921-1925) başlandı. Bu quruculuq illərində həyata keçirilən mühüm iqtisadi tədbirlərdən biri də pul istahati idi. 1922-ci ilin oktyabrında həyata keçirilən pul islahati ilə əlaqədar olan müxtəlif məfhumları ifadə edən çoxlu terminlərə rast gəlmək olur. Məsələn: «... Yanvar ayında «əmtəə (tovarnı) manat» kursu Zaqafqaziya pulu ilə 430 rublə təyin edilir» («Kommunist» qəzet, Bakı, 1923, №29, səh.2); «... Bütün «əmtəə rubləsi» ilə xüsusi maaş alanların «çervon rubləsinə» keçirilməsi Bakı şurasının planovoy komisyonu tərəfindən qərara alınmışdır» («Kommunist» qəzet, Bakı, 1924, №57, səh.8); «... Azərbaycan dövləti kənd təsərrüfatı (ziraət) bankının əsas sərmayəsi bir milyon «bacaqlı (çervon) manat» təyin

<sup>1</sup> H.H.Zərinəzadə, Fars dilində Azərbaycan sözləri (Səfəvilər dövrü), Bakı, 1962, səh. 141

<sup>2</sup> Bax: prof. M.S.Şirəliyev, Qazax dialekti, Bakı, 1949.

olundu» (IX, 1926, № 18, səh. 9). Bundan əlavə Zaqafqaziya hökuməti də 500 min bacaqlı manat verməsini təhəddüd etdi. (IX, 1927, №13, səh. 1); «... Zəhmət haqqının artması yanvar ayından başlayır. Yanvarda 7-ci dərəcə 4 manat 32 qəpik «mal rubləsi» aldığı halda, dekabrda haman dərəcə 10 man. 90 qəp. alırdı» (AAİŞƏ, 1923, № 8, səh.13);

**ЗАРПЛАТА (ЗАРАБОТНАЯ ПЛАТА).** Bu terminin azərbaycanca qarşılığı «muzd», «haqq», «aylıq», «maaş», «əmək haqqı», «zəhmət haqqı», «iş müzdü», «həqq-zəhmət», «muzd haqqı» şəklində işlənmişdir. Məsələn: Qəniyevin lügətində: Zarplata (заработная плата) – müzd; Seyidzadənin lügətində: - iş müzdi; İdarə lügətində: - zəhmət haqqı, donluq; Dəmiryol lügətində: - müzd (qazanc); Rus-türkçə lügətdə: - qazanc, zəhmət haqqı; R.Axundovun lügətində: - qazanc; Rus. azərbaycanca lügətdə (1940) – qazanc, müzd, haqq.

Eyni zamanda dövri mətbuatda və tərcümələrdə də belə olmuşdur. Məsələn: «... Müqavilənin təfsilati və münaqişənin səbəbləri məməkətin maliyyə cəhətdən fəna bir halda olmasıdır. Bu saat məmləkət fəhlələrin müzd haqqlarının artması ilə maraqlanır ki, fəhlələrin müzdlarını bir qaydaya salsın» (Hümmət, Bakı, 1917, №6, səh. 4); «... Zəhmət komissiariati dəniz xidməti yero və bələdiyyə məmurlarına 70 faiz əlavə edilmiş maaş və çox maaş almayanlara isə məvacib verilməsi haqqında (revkomun) dekret hazırlanmasını tövsiyyə etmişdir» («Kommunist» qəzet, Bakı, 1920, №6, səh. 4); «... Zəhmət haqqını sırf pul üsuluna keçirmək.. təchizat işlərini tamamilə kooperativlərin istiqlaliyyətinə buraxmaq daha müvafiq olardı» (AAİŞƏ, 1923, №5,6, səh. 6);

«Əmək haqqı» termininin yuxarıda göstərdiyimiz kimi müxtəlif sözlərdə verilməsi sözün terminoloji

mənasının pozulmasına səbəb olmuşdur. İqtisadi nəzəriyyə elmindən məlumdur ki, kapitalizmdə əmək haqqı dəyərin çevrilmiş formasıdır. «Əmək haqqı»na dair elmi nəzəriyyəni ilk dəfə K.Marks və F.Engels işləmişlər. Bu nəzəriyyə sonradansa V.I.Lenin tərəfindən inkişaf etdirilmişdir. Klassik burjua iqtisadi nəzəriyyə numayəndələri, əmək ilə işçi qüvvəsi arasında olan fərqi başa düşmədiklərindən, əmək haqqını fəhlənin bütün əməyinin qiyməti hesab edirlər. Kapitalizmdə iş qüvvəsinin qiymətinə uyğun olaraq dəyərin çevrilmiş forması kimi əmək haqqının mahiyyətini açaraq K.Marks göstərmişdir ki, əmək haqqı müəyyən vaxt ərzində çəkilən əməyə görə verilir.<sup>1</sup>

Sosializmdə isə əmək haqqı özlüyündə milli gəlirin bir hissəsini xatırladır. Bu, sosialist dövləti tərəfindən fəhlə və qulluqçuların gördüklləri işin kəmiyyət və keyfiyyətinə görə pul formasında planlı qaydada bölünür.

**ПОВРЕМЕННАЯ ЗАРАБОТНАЯ ПЛАТА.** Bu terminin də azərbaycanca vaxtı ilə qarşılığı «günlük muzd», «gündəlik muzd», «gündəlik maaş», «vaxt hesabı əmək haqqı», «vaxtaşırı əmək haqqı», «vaxta görə əmək haqqı», «günəmuzd əmək haqqı», «vaxt üzrə əmək haqqı» sözləri ilə verilmişdir. Məssələn: Dəmiryol lügətində: - günlük muzd; İdman lügətində: - gündəlik muzd; «...Müharibədən əvvəl işçilərdə nöqsan müşahidə edilməyirdi. Gündəlik muzd 13,7 altundan ibarət idi»; «... hal-hazırkı gündəlik maaşı altun ilə hesab etdikdə 10/- müharibədən əvvəlki manatdan artıqdır» (AAİŞƏ, 1922, №15, səh.10); «... Əmək haqqının forması ikidir... Vaxta görə əmək haqqı; Ədəd hesabı ilə verilən əmək haqqı» (K.Kautski, K.Marksın iqtisad nəzəriyyəsi, Bakı, 1928, səh. 174); «... Əmək haqqı

<sup>1</sup> K.Marks, Kapital, iqtisadi nəzəriyyənin təqnid, Birinci cild. I kitab, Kapital istehsah prosesi, Bakı, 1949, səh. 459.

vaxt hesabı ilə verildiyi zaman işçi öz əmək haqqını işləmiş olduğu müəyyən bir gün məsələn; bir gün, bir həftə və ya bir ay üçün alır» (Lapidus L. və Ostrovityanov, iqtisadi nəzəriyyə və şuralar təsərrüfatı (dərslik), Bakı, 1929, səh. 80);

«...Bəzən işçi işlədiyi vaxtin miqdarından asılı olaraq əmək haqqı alır, həm də bu əmək haqqı saat, gün, həftə və ya ay hesabı ilə ola bilər. Əmək haqqının bu formasına vaxthesabı deyilir» (Leontyev A., İqtisadi nəzəriyyənin başlangıç kursu (dərslik) II hissə, Bakı, 1930, səh. 92); «... Vaxt üzrə əmək haqqı, müəyyən vaxt üçün məsələn, gündəlik, həftəlik, aylıq və i.a. verilir» (İ.Lapidus və K.Ostrovityanov, iqtisadi nəzəriyyə, kapitalizm nəzəriyyəsi. Şura təsərrüfatı nəzəriyyəsinin qısaca xülasəsi (Bakı, 1931, səh. 116); «... Bəzi təsadüflərdə işçi öz əmək haqqını işlədiyi müddətdən asılı olaraq alır. Burada əmək haqqı saatla, günlə, həftə ilə və ayla hesab edilə bilər. Əmək haqqının bu forması vaxtaşırı adlanır» (Leontyev A., Kapitalizm və sosializm (İbtidai iqtisadi nəzəriyyə kursu (dərslik), Bakı, 1932), səh. 88);

«...Günəmuzd əmək haqqı gündəlik, həftəlik, aylıq i.a., müəyyən vaxt fasiləsi üçün ... verilir» (Lapidus, 1933, səh. 239); «... Vaxtamuzd əmək haqqı elə əmək haqqı formasıdır ki, burada fəhlənin əmək haqqının kəmiyyəti onun işlədiyi vaxtin-saatların, günlərin, həftələrin, ayların qədərindən asılıdır» (İqtisadi nəzəriyyə (dərslik), Bakı, 1956, səh. 131).

Gətirdiyimiz misallardan göründüyü kimi, «vaxtamuzd əmək haqqı» bu şəklini alana qədər «vaxt hesabı», «vaxt üzrə», «vaxtaşırı», «Vaxta görə», «günəmuzd» şəkillərində işlədilmişdir. Bunlardan «vaxt hesabı», «vaxt üzrə», «vaxta görə» terminləri dəqiq deyildisə, «vaxtaşırı» və «günəmuzd» terminləri «повор-менная заработка плата» termininin məzmununu qətiyyən

ifadə etmirdi. Vaxtamuzd əmək haqqı elə bir əmək haqqı formasıdır ki, bunu fəhlə müəyyən vaxt ərzində alır. Daha bu vaxtaşırı xüsusiyət daşımır. Eyni zamanda «повоременная заработка плата» «günəmuzd əmək haqqı» da demək deyildir. Çünkü, vaxtamuzd əmək haqqı bilavasitə iş qüvvəsinin gündəlik, həstəlik dəyərini ifadə edir. Kapitalist ölkələrində vaxtamuzd əmək haqqı, işəmuzd əmək haqqı kimi iş qüvvəsi dəyərinin çevirilmiş formalarından biridir.

Sosializm cəmiyyətində işə iş qüvvəsi əmtəə olmadığına görə, vaxtamuzd əmək haqqı da iş qüvvəsi dəyərinin bir əmtəə kimi çevirilmiş forması deyildir.

ПОТРЕБЛЕНИЕ. Bu termin Azərbaycan dilində əvvəllər yeyici (müstəhlik) şəklində işlənmişdir. Məsələn:

«İndiki halda dünya təqsim edilib qurtarmışdır və böyük (müstəhliqələr) yeyicilər birinci növbədə də dövlət dəmir yolları – madam ki, dünya təqsim edilmişdir və onların mənafeyini kimsə nəzərə almamışdır – Jupiterin göylərində, səmalarında şaircəsinə yaşaya bilirlər».¹

«Kənd təsərrüfatının sosializm müəssisələrində, sovxozlarda da götürə əmək haqqı tətbiqinə başlamışlar. Lakin bir çox kolxozlarda götürə əmək haqqı əvəzində gəliri yeyicilərə görə paylaşdırmağa başlamışlar. Biləks yeyiciyə görə paylaşdırma prinsipi kökündən haqsızlıqdır».²

«İstehlak» və «müstəhlik» hər ikisi eyni kökdən olsa da, bunlar heç də eyni şey demək deyildir. Şəmsəddin Saminin «Qamusı-türki» adlı lüğətində «istehlak» və «müstəhilik» sözlərinə belə izahat verilir:

¹ V.İ.Ulyanov, İmparializm kapitalizminən yeni dövrü kimi, Bakı, 1927, səh. 54

² A.Leontyev, Kapitalizm və sosializm, İbtidai iqtisadi nəzəriyyə, I hissə (dərslik), Bakı, 1932, səh. 117

«İstehlak» və «müstəhlik» hər ikisi eyni kökdən olsada, bunlar heç də eyni şey demək deyildir. Şəmsəddin Saminin «Ramusı-türki» adlı lüğotində «istehlak» və «müstəhlik» sözlərinə belə izahat verilir:

«İstehlak – 1. İsraf surətilə məhv etmə. Bunca mirası az vəqtde istehlak etdi. 2. Qollanaraq sərf etmə, bitirmə, tükətmə».<sup>1</sup>

«Müstəhlik – sərf və istehlak edən, yeyib-içərək bitirən, kəndi ehtiyacı üçün bir şeyi satın alan».<sup>2</sup>

Məlum olduğu üzrə, istehlakçı məfhumuna yalnız yeyici (müstəhlik) anlayışı daxil deyildir. Doğrudur, istehlak insanların müəyyən tələbatını ödəmək üçün ictimai məhsuldan istifadə etmək deməkdir. Lakin istehlakın özünün iki növü mövcuddur ki, bunun birini şəxsi istehlak təşkil edirə, o birini ictimai istehlak təşkil edir.

ПРИВАБОЧНАЯ СТОИМОСТЬ. Bu termin Azərbaycan dilində uzun bir müddət «ilavə dəyər» sözü ilə ifadə edilmişdir. Məsələn:

«İşçi 6 saat (zəruri iş vaxtı) müddətində öz xərcini çıxaran məhsul yaradır, yerdə qalan 6 saat (ilavə) iş vaxtı müddətində isə kapitalist tərəfindən haqqı verilməyən ilavə məhsul və ya ilavə dəyər yaradır».<sup>3</sup>

Bundan əlavə «izafî dəyər norması» termini – «ilavə dəyər norması», «izafî ilavə dəyər norması», «izafî vaxt» - «ilavə vaxt, izafî iş vaxtı»- «ilavə iş vaxtı» şəklində getmişdir.

Məlumdur ki, «izafî dəyər» termini əvəzində vaxtı ilə işlənmiş «ilavə dəyər» sözü, məfhumu düzgün ifadə etməmişdir. «İzafî dəyər» heç də «ilavə dəyər» demək

<sup>1</sup> Şəmsəddin Sami, Qamusı-türki, 1318 (hicri), cild 1, səh. 109.

<sup>2</sup> Şəmsəddin Sami, Qamusı-türki, 1318 (hicri), II cild, səh. 1341

<sup>3</sup> A. Leontyev, Kapitalizm və sosializm, İbtidai iqtisadi nəzəriyyə kursu (dörslik), I hissə, Bakı, 1932, səh. 61, 67

deyildir. «İlavə dəyər» və yaxud ilavə bir iş ola bilsin ki, fəhlə heç bir əziyyət çəkmədən öz xılu ilə görsün. İlavə görülən bu iş bir gün, iki gün olsun. Daha bu, fasiləsiz xüsusiyyət daşımاسın. Halbuki «izafı dəyər» dedikdə, burada heç də yalnız ilavə dəyər nəzərdə tutulmur. Izafı dəyər kapitalizm cəmiyyətində istehsal olunan əmtəə dəyərinin elə bir hissəsidir ki, bu, muzdlu fəhlələrin iş qüvvəsi dəyərindən əlavə olaraq yaranır. Lakin muzdlu fəhlələrin iş qüvvəsi dəyərindən əlavə yaranan bu dəyər, fəhlələrin izafı surotdə yorulması, istismar edilməsi yolu ilə meydana çıxır. Odur ki, kapitalistlər sınıfı tərəfindən mənimşənilən bu dəyərin «izafı dəyər» adlandırılması daha doğrudur.

ПРИБАВОЧНЫЙ ТРУД. Bu termin də Azərbaycan dilində «ilavə əmək» sözü ilə verilmişdir. Çox vaxt «ilavə» və «izafı əmək» terminlərinin ikisinə də rast gəlmək olur. Məsələn:

«Böyük qazanc, bədəli verilməmiş işçi əməyinin məhsuludur. Bu qazanc işçilərin «ilavə və ya izafı əməyidir».!

«İzafı əmək» heç də «əlavə əmək» demək deyildir. Bunlar tamamilə müxtəlif məfhumlardır. «İzafı əmək» elə bir əməkdir ki, bu əmək bilavasitə istismarçı sınıflar tərəfindən mənimşənilir. Əməyin zəruri və izafı əməyə bölünməsi quldarlıq, feodal və kapitalist cəmiyyətinin əsas qanununa uyğundur. «İzafı əmək» məfhumu isə sınıfı cəmiyyətə aid bir kateqoriya olduğundan, bunu «ilavə əmək» adlandırmaq, əlbəttə, doğru deyildir.

---

<sup>1</sup> A. Leontyev, Kapitalizm və sosializm, İbtidai iqtisadi nəzəriyyə kursu (dərslik), I hissə, Bakı, 1932, səh. 66

**ВОСПРОИЗВОДСТВО.** Təkrar istehsal prosesi. Bu termin Azərbaycan dilində bir müddət «yenidən istehsal» sözü ilə ifadə edilmişdir. Məsələn:

«İstehsal prosesinin bərpası və təkrarına (istər istehlak vasitələri, istərsə istehlak alətləri hazırlamaq əlsün) siyasi iqtisadda «yenidən istehsal» deyilir».¹

«Yenidən istehsal» heç də «təkrar istehsal» demək deyildir. «Yenidən istehsal» dedikdə, burada təkrar istehsal prosesi nəzərə çarpmır. Ola bilər ki, bu il istehsal edilən bir şey bir müddət dayandırılsın, üstündən bir il keçəndən sonra yenidən istehsal edilsin. Halbuki «təkrar istehsal» prosesi istehsalın arasıkəsiñmədən təkrar olunmasını nəzərdə tutur.

1934-cü ildən sonra nəşr edilən iqtisadi nəzəriyyə dərsliklərində və müxtəlif ictimai siyasi və iqtisadi əsərlərdə çox doğru olaraq «Yenidən istehsal» deyil, «təkrar istehsaldan» bir termin kimi istifadə edilir. Məsələn:

«Hər cür ictimai münasibətlər quruluşunda istehsal prosesi daim təkrar olunmalıdır. İstehsal prosesinin daim belə bərpası, arasıkəsiñmədən təkrar olunması «təkrar istehsaldır».<sup>2</sup>

«Daimi əlaqə və fasiləsiz təkrar halında götürülən hər bir ictimai istehsal prosesi eyni zamanda «təkrar istehsal prosesidir».<sup>3</sup>

**СДЕЛЬНАЯ ЗАРАБОТНАЯ ПЛЯТА.** Bu termin azərbaycanca «işəmuzd», «kötürə», «kötürə üsulu», «iş hesabı», «say hesabı və ya iş hesabı», «kötürə və ya dənə hesabı əmək haqqı», «ədəd hesabı əmək haqqı», «kötürə əmək haqqı», «ədəd hesabı ilə (kötürə) əmək haqqı»

¹ K.Marks, Kapital, İqtisadi nəzəriyyənin təqidi, I hissə, Bakı, 1949, səh.537.

² İqtisadi nəzəriyyə (dərslik), Bakı, 1956, səh. 143

³ K.Marks, Kapital, İqtisadi nəzəriyyənin təqidi, I cild, I kitab. Kapital istehsali prosesi, Bakı, 1949, səh.483.

şəklində işlənmişdir. Məsələn: Dəmiryol lügətində işəmuzd; Rus. türkçə lügətdə: - kötürə;

«... İndiki halda işçi kütləsinin üçdə iki hissəsindən artıq «kötürə üsulu» ilə çalışlığımızdan əmək norması işləri gündəlik iqtisadi təərrüfə işlərimizin ən əhəmiyyətli olduğunu hər kəs bilir» («Kommunist» qəzet, Bakı, 1927, №278, səh. 4); «... Əmək haqqının forması ikidir: ... vaxta görə əmək haqqı; «ədəd hesabı ilə verilən əmək haqqı» (K.Kautski, K.Marksın iqtisadi nəzəriyyəsi, Bakı, 1928, səh. 174). «... İş hesabı» üsulunda ... işçi öz əmək haqqını gördüyü işin qədəri üzrə alır və onun bu işə nə qədər faxt sorf etdiyi nəzərə alınmayırlar» (Lapidus L. və Ostovityanov, İqtisadi nozoriyyə və şuralar təsərrüfatı (dərslik), Bakı, 1929, səh. 80); «... Bəzən də işçinin haqqı onun işləyib hasil etdiyi əmtəədən asılı olur; işçinin haqqı, onun çıxardığı kömür və ya istehsal etdiyi, toxuduğu çit və ya qayırdığı qıfilların miqdardından və sairədən asılı olur. Buna «say hesabı və ya iş hesabı» üzrə olan tədiyyə deyilir» (Leontyev A., iqtisadi nəzəriyyənin başlangıç kursu (dərslik) II hissə, Bakı, 1930, səh. 92); «Kötürə əmək haqqı» ... istehsal olunan əmtəənin müəyyən miqdarı üçün verilir» (İ. Lapidus və Ostovityanov, İqtisadi nəzəriyyə əmtəə-kapitalizm nəzəriyyəsi. Şura təsərrüfat nəzəriyyəsinin qısaca xülasəsi), I hissə, Bakı, 1931, səh.116);

«... Digər bəzi təsadüflərdə isə işçinin əmək haqqı istehsal etdiyi əmtəənin miqdardından asılı olur. İşçiye istehsal etdiyi daş kömürün tonu, toxuduğu çitin metrosu hesabı ilə verilir. Bu formaya kötürə və ya dənə hesabı əmək haqqı deyilir» (Leontyev A., Kapitalizm və sosializm, ibtidai iqtisadi nəzəriyyə kursu (dərslik), Bakı, 1932, səh. 88); «...»Kötürə əmək haqqı».. istehsal olunan əmtəənin hər ədəi və ya ümumiyyətlə müəyyən miqdarı üçün verilir» (Lapidus İ., Ostovityanov K., iqtisadi nəzəriyyə (dərslik), I

hissə, Bakı, 1933, səh.239); «...Əmək haqqının verilməsində, bilməsə mükafat üsulu əmək haqqında bir çox sistem vardır. Lakin əmək haqqının bütün sistemləri və formaları iki əsas formaya: vaxta görə və «ədəd hesabılə (kötürə) əmək haqqı» formalarına müncər edilə bilər» (Seğal L., İqtisadi nəzəriyyənin müxtəsər kursu (dərslik), Bakı, 1933, səh. 114);

Aydın olur ki, «işəmuzd əmək haqqı» bu formanı alana qədər müxtəlif inkişaf yolu keçirmişdir. Vaxtamuzd əmək haqqından fərqli olaraq işəmuzd əmək haqqında, fəhləyə işlədiyi vaxta görə deyil, bəlkə onun hazırladığı, istehsal etdiyi məhsulun kəmiyyətinə görə muzd verilir. Odur ki, azərbaycanca bu terminin elə «işəmuzd əmək haqqı» kimi işlədilməsi daha düzgün olardı. Lakin indi də istər İqtisadi nəzəriyyə dərsliklərində, istərsə də bir sıra tərcümələrdə və orijinal əsərlərdə bu terminin işlədilməsində qeyri-sabitlik nəzərə çarpar; belə ki, bir yerdə «kötürə iş», «kötürə», bişqa bir yerdə isə «günəmuzd» işlədir. Məsələn: «... Tikinti işləri bir qayda olaraq hər yerdə kötürə iş üsulu ilə yerinə yetirilir» (Ə.Əliyev, Tikinti işlərinin texnologiyası, Bakı, 1955, səh. 19); «...O (Turp) özü kötürə işləyir, amma mənə və başqa fəhlələrə günəmuzd əsək haqqı verirdi» (A.P.Çexov, Mənim həyatım, Əyalət adaminın hekayəsi, seçilmiş əsərləri, I cild, Bakı, 1954, səh. 215); «... əmək haqqı iki əsas sistemlə ödənilir. Bunlardan biri kötürə, digəri isə günəmuzd əmək haqqıdır» (Cəfərov, Tikinti işlərinin texnologiyası, Bakı, 1955, səh. 348).

**İMPERİALİZM, İMPERİALİST.** Bu terminlər Azərbaycanda ilk dövrdə «cahangir», «cahangirlik», «imperializm», «cahangirlik, imperatorluq», «imperializm, cahangirlik» sözləri ilə ifadə edilmişdir. Məsələn: Qafur Rəşad lüğətində: - cahangirlik, imperatorluq; Qəniyevin

lügətində: - cahangirlik, imperializm; Seyidzadənin lügətində: - cahangirlik; R.Axundovun lügətində: - imperializm, cahangirlik; Rusca - azərbaycanca lügətdə (1940) - imperializm.

«... hazırkı cahangirlik fikri ilə başlanan müharibə, sərvət dövrünün son böhranıdır və bunun nəticəsi hamidan artıq hiss olunur (BFKƏ, 1918, №32, səh. 1); «... İqtisadiyyatca Yaponiya dünya müharibəsi əsnasında inkişaf edərək «imperialist» hökumət şəkli almışdır» (AAİŞƏ, 1922, №15, səh. 13); «...Dünya müharibəsinə başlayan «cahangir» dövlətlərin hər birisi təbii sərvəti ilə məşhur olan məmələkətlərin birisinine göz dikmişlər» («Komunist» qəzet, Bakı, 1923, № 213, səh. 2);

**KAPITAL.** Bu termin Azərbaycan dilində uzun müddət fars dilindən alınma «sərmayə» sözü ilə verilmişdir. Məsələn: Qafur Rəşad lügətində: - sərmayə; Seyidzadənin lügətində: - sərmayə; Qəniyevin lügətində: mayə, sərmayə; Dəmiryol lügətində: kapital (sərmayə); İdarə lügətində: kapital (mayə); Rusca - türkcə lügətdə - kapital (mayə).

Bəzi hallarda «kapital» termininə «sərmayə» şöklində də rast gəlmək olur. Məsələn: «... İsveç sol sosialist fırqəsinin intibahnaməsi nəşr edilmişdir. İntibahnamədə deyilir ki, «kapital (sərmayə)» yiğildiqdan sonra ancaq işsizlik bitərəf edilir» («Komunist» qəzet, Bakı, 1922, №18, səh. 2);

Şəmsəddin Sami özünün «Qamus-türki» adlı lügətin-də sərmayə sözünə belə izah verir: «Sərmayə – 1. Tüccar və sair əshab kəsbükərin əsas ticarət ittixaz etdikləri əsil mal ki, onun işlətdirilib dövr edilməsi ilə təməttə edilir. Sərmayəsi yoxdur ki, ticarət etsin. 2. Bir şeyin tacirə mal olduğu məbləğ, ticarət və kar-payı münzəm olmaqsızın olan dəyəri. Yüz quruşa nasıl verəyim ki, sərmayəsi ziyadədir.

Bu misallardan göründüyü kimi, sərmayə dedikdə birinci növbədə pul, müəyyən miqdar məbləğ nəzərdə tutulur.

Halbuki, kapital yalnız pul demək deyildir. Kapital kateqoriyasının dolğun elmi təhlilini ilk dəfə K.Marks vermişdir. Marks göstərmişdir ki, «kapital şey deyil, cəmiyyətin müəyyən tarixi formasiyasına aid olan istehsal münasibətidir».<sup>1</sup> Pul isə kapitalın daşıdığı vəzifələrdən yalnız biridir. Pul kapitala çevrilir. Bu xüsusda K.Marks yazır: «Dəyərin artması pulun kapitala çevrilməsinə səbəb olmalıdırsa da, dəyər pulun özündə arta bilməz».<sup>2</sup>

Pul kollektiv məhsul deyil, amma kapital kollektiv məhsuldur. K.Marks və F. Engelsin «Kommunist partiyasının manifesti» əsərində oxuyuruq: «Kapital kollektiv məhsuldur və ancaq cəmiyyətin bir çox üzvlərinin birgə fəaliyyətilə hərəkətə gətirilə bilər».<sup>3</sup>

Əgər kapitalın yaranması bilavasitə kapitalizm cəmiyyəti ilə bağlı idisə, pul kapitaldan əvvəl, muzdlu əməkdən və s. əvvəl mövcud olmuşdur. Bu münasibətlə K.Marks «iqtisadi nəzəriyyənin tənqidinə dair» adlı əsərində yazır: «Pul dedikdə, bu kateqoriya bütün iqtisadi münasibətlərə heç də daxil olmur, halbuki kapital burjua cəmiyyətində hər şeyə hökmran olan iqtisadi qüvvədir».<sup>4</sup>

**KOOPERASIYA.** Kooperativ ticarətinin müxtəlif növlərinin meydana gəlməsi kapitalizmin

<sup>1</sup> K. Marks, Kapital, III том, книга III, Критика политической экономии. Гос. изд. пол. лит., 1949, сəh. 827.

<sup>2</sup> K. Marks, Kapital, iqtisadi nəzəriyyənin tənqid, Birinci cild, I kitab, Kapital istehsalı prosesi, Bakı, 1949, сəh. 119.

<sup>3</sup> K. Marks və F. Engels, Kommunist partiyasının manifesti, Bakı, 1948, сəh. 48-49.

<sup>4</sup> K. Marks, Kapital, iqtisadi nəzəriyyənin tənqidinə dair, Bakı, 1955, сəh. 215.

əlaqədardır. Kapitalizm inkişaf dərəcəsindən asılı olaraq kooperativ ticarətinə rəhbərlik burjuaziyanın əlinə düşür ki, o da bundan öz mənfəətlərini artırmaq üçün istifadə edir.

İmparializm epoxasında kooperativ ticarətinin müxtəlif formaları kapitalist inhisarlarının da qüvvətli təsiri altına düşür, öz fəaliyyətlərini genişləndirmək imkanına malik olmurlar.

Sosializm quruluşu köklü surətdə kooperativ ticarətinin bütün növlərinin təbiətini dəyişir.

Azərbaycan dilində «kooperasiya» termini «müavinət», «təavon», «istehlak», «kooperasyon», «kooperasiya», «əməkçi (müstəhlik) cəmiyyətləri», «istehlak birləşmələri (kooperativlər)», «bəsit əməkdaşlıq (bəsit kooperasiya)» şəklində işlənmişdir. Məsələn: Qafur Rəşad lügətində: - müavinət; Seyidzadənin lügətində: - təavon; Qəniyevin lügətində: - istehlak; İdman lügətində: - kooperasyon; R.Axundovun lügətində: kooperasiya. «... Azərbaycanda kooperasyon, istehlak kooperasiyonunun inkişafı ilə başlanır»;

«...Azərbaycanda kooperasion başlanması və başlandıqdan tutmuş olduğu yol Rusiyadakı kooperasion hərəkatından bütübün başqadır» («Kommunist» qəzet, Bakı, 1924, № 57, səh. 1); və i.a.

«İstehlak» və «müstəhlik» hər ikisi eyni kökdən olan sözlərdir. Şəmsəddin Saminin «Qamus-türki» adlı lügətində istehlak və müstəhlik sözlərinə belə izahat verilir: «İstehlak» - Qullanaraq sərf etmə, bitirmə, tükmə... İstehlak əlunan odun. «Müstəhlik» - sərf və istehlak edən, yeyib içərək bitirən, kəndi ehtiyacı üçün bir şeyi satın alan».!

Məlum olduğu üzrə, istehlakçı məşhuma yalnız yeyici (müstəhlik) anlayışı daxil deyildir.

---

<sup>1</sup> Şəmsəddin Sami, Qamusı-türki, 1918 (hicri), I cild, səh. 109 və 1341

**KREDİT.** Döyərin xüsusi hərəkət formasıdır. «Kredit»in yaranması və inkişafı, əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlıdır. Müxtəlif ictimai-iqtisadi formasiyalarda kredit, bu formasiyalara uyğun olan istehsal münasibətlərini ifadə edir.

Bu terminin qarşılığı Azərbaycan dilində «etibar», «Kredi», «Kredit», «Kredit, alacaqlı», «istiqraz (kredit)», «istiqraz (borc parə almaq)», «kredi (nisyə)», «nisyə (kredit)», «kredit (borc)» sözləri ilə verilmişdir. Bunlar yalnız lügətlərdə deyil, qəzet və jurnallarda, ictimai-siyasi və iqtisadi ədəbiyyatda da geniş surətdə işlənmişdir. Məsələn: Qafur Roşad lügətində: - etibar; Seyidzadənin lügətində: - etibar; Qəniyevin lügətində: - etibar; İdman lügətində: - kredi; Rus. türkət lügətdə: - kredi; R. Axundovun lügətində: kredit; etibar; Rus. azərbaycanca lügətdə (1956): - kredit, alacaqlı.

«...Kənd təsərrüfatı məhsullarının miqdar və mahiyyətcə gözəlləşməsinə və etibar buraxmaq, yaxud lazım olan surətdə münsiflik etməklə satılmasına yardım edirdi» (IX, 1926, № 14, səh.1). «... Gömrük və s. dövlət vergiləri verməkdə **baliq** idarəsində üç aylıq kredi açılmalıdır» (AAİŞƏ, 1923, № 8, səh.15). Keçən 1925-ci il ərzində mahallarda olan kooperativ özəkləri vasitəsilə Azərbaycan təsərrüfatçılarına 3 min rublə istiqraz buraxılmışdır. (IX, 1926, № 1-2, səh.17) və i. a.

Bu dövrdə «kredit»lə əlaqədar olaraq «əmtəə kredisi», «uzunmüddətli kredi», «təməssük kredisi», «kredi qüvvəsi», «azmüddətli kredi», kimi terminlərə də rast gəlmək olur. Məsələn: «...Məzkur cəmiyyətlərin hamısına bank tərəfindən 482 min çervon manat kredi və 388 manat»əmtəə kredisi» açılmışdır» («Kommunist» qəzet, Bakı, 1924, № 102, səh. 4); «... Bu il dəxi keçən illərdə olduğu kimi Bakı mərkəzi işçi kooperativi dekabrın əvvəllə-

rindən etibarən öz payçılarına «uzunmüddətli kredi» verməyə başlayır». («Kommunist» qəzet, Bakı, 1927, № 180, səh.4); «...Mal mübadilosindən ötrü ən sağlam və ən əlverişli olan «təməssük kredisi bütün göstərilən müddət içərisində əksilmək göstərməyib» (IX, 1926, №1-2, səh. 49).

ПРИБЫЛЬ. 1934-cü ilə qədər bu terminin qarşılığı «monfoet» - «qazanc», «gəlir», «fayda», «gəlir (mənfəət)», «qazanc (divident)», «qazanc (mənfəət)», «artıq miqdar (mənfəət)» şəklində işlənmişdir. Məsələn: Seyidzadənin lügətində: - qazanc; Qəniyevin lügətində: - qazanc, mənfəət; idman lügətində: - qazanc; Dəmiryol lügətində: qazanc; Rus-türkçə lügətde: qazanc.

Tərcümələrdə: «Mətəin üzərinə sauldığı zaman əlavə olunan artıq miqdar (mənfəət) ibtidə məta üçün bura xilmiş pulun böyüməsindən ibarətdir ki, bunun da kapitalist hakimiyyəti içərisində bir növ «artması» aşkar bir həqiqətdir ki, bu «artma» pulu kapitala təqdim edir» (V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 5). «... Ziyanlı müəssisələrin sağlamlaşdırılmasından aksioner kapitalı aşağı düşür, yəni qazanc ən az kapitala bölünüb gələcəkdə də onun üzərində hesab edilir. (V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 40). «...Gəlir (mənfəət) əldə etmək üçün kapitalistin qarşısında öz işçi qüvvəsini sərbəst əmək bazارında satmaq məcburiyyətində qalan torpaqsız, atsız və təsərrüfatsız işçi ilə qarşı-qarşıya durmalıdır» (I.Lapidus və K.Ostrovityanov, iqtisadi nəzəriyyə (Əmtəə kapitalizm nəzəriyyəsi. Şura təsərrüfatı nəzəriyyəsinin qısaca xülasəsi), I hissə, Bakı, 1931, səh. 277).

Beləliklə, ister lügətlərdə, istərsə də tərcümələrdə «mənfəət» məfhumu «gəlir», «qazanc», «fayda» məfhumları ilə qarışdırılmışdır. Halbuki «mənfəət» nə «gəlir», nə «fayda», nə də «qazanc» deməkdir. «Mənfəət» gəlir, qazanc, fayda məfhumlarında olan xüsusiyyətləri özündə top-

lamaqla daha geniş bir məzmuna malikdir. «Mənfəət» məfhumunun yaranması özü kapitalist istehsal prosesi ilə bağlıdır. Kapitalizm cəmiyyətində mənfəət izafı dəyərin çevrilmiş formasıdır. Mənfəət, yalnız işçi qüvvəsinin istismar olunması nəticəsində iri kapitalist sinfinin əldə etdiyi gəlirdir.

«Mənfəət» terminin kapitalizm dövründə işlənmə dairəsi çox geniş olmuşdur. Kapitalizmdə mənfəət, əsasən, kapitalist istismar münasibətlərini ifadə edir. Fəhlələrin iş qüvvəsinin istismar olunması nəticəsində yüksək mənfəət əldə edən kapitalistlər, bundan (yəni mənfəətdən) yalnız özləri istifadə edirlər.

Sosializm cəmiyyətində də «mənfəət» terminindən istifadə olunur. Lakin bu termin heç də kapitalizm cəmiyyətində olan mənfəət məfhumunu ifadə etmir. Sosializm cəmiyyətində dövlət müəssisələrinin xalis gəlirinə mahiyətə mənfəət deyilir. Sosializmdə xalis gəlirin, yəni mənfəətin ümumi miqdardan plan qaydası ilə istifadə olunur.

«Qazanc» isə mənfəət demək deyildir. Bu tamamilə başqa məfhumdur. Bunu bədii ədəbiyyatdan götirdiyimiz misallar daha da aydınlaşdırır. Məsələn: «... (Hacı Qara:) Beş yüz manat nəqd pul verəsən, «faydasından», «qazancından» əl çəkəsən, mayan da əlinə gəlmiyə, bu harada görülübdür?» (M.F.Axundov, «Sərgüzəşt-i-mərdi xəsis (Hacı Qara), əsərləri, I cild, Bakı, 1949, səh. 172) «... (Gülzar) İmran, buna heç inana bilmirəm. Yəni atamın fikri olur ki, mən ilə alış-veriş edib «qazanc» eləsin?» (S.S.Axundov, Seçilmiş əsərləri, Bakı, 1951, səh. 14).

Götirdiyimiz misallardan göründüyü kimi, «qazanc» heç də «mənfəət» demək deyildir. «Qazanc» qazanılır və bunun əldə edilməsi müxtəlif üsullarla olur. «Qazanc»ı tək

bir adam əldə edə bildiyi kimi, bir neçə adam da əldə edə bilər. Lakin, mənfiət iri istehsal prosesində götürülür.

«Mənfiət» «gəlir» və «fayda» da demək deyildir. Ola bilsin ki, «mənfiət» də «gəlir» və «fayda» anlayışı olsun, lakin bu onun əsas məzmununu vermir. Bir iqtisadi nəzəriyyə termini kimi «gəlir» «qazanc» nəticəsində əldə edilir. «Golir» dedikdə, - artıq əldə edilmiş bir şey nəzərdə tutulur. Bu yalnız kapitalizm cəmiyyətinə aid olmayıb, bəlkə bütün ictimai-iqtisadi formasiyalarda da əldə edilə bilər. Ola bilər ki, goliri bir kapitalist dəyil, bir rentaçı, bir kəndli və b. əldə etsin. «Gəlir» rusca «doxod» sözünün qarşılığıdır. Məsələn: «... Доход раньше превышает доход от внешней торговли в самой торговой стране мира». В.И.Ленин Империализм, как высшая стадия капитализма (сочинения, том XXII, 1951, стр 264); ...Rentaçların gəliri dünyada ən böyük ticarət ölkəsi olan bir ölkənin xarici ticarətinin verdiyi gəlirdən beş qat artıqdır. (V.I.Lenin, İmparializm kapitalizmin ən yüksək mərhələsidir, Əsərləri, XXII cild, 1951, səh 293).

«Mənfiət» isə rusca «прибыль» sözünün qarşılığıdır. «Получение монопольно-высокой прибыли капиталистами одной из многих отраслей промышленности, одной из многих стран и т.п. дает им экономическую возможность подкупать отдельные прослойки рабочих, а временно и довольно значительное меньшинство их, привлекая их на сторону буржуазии данной отрасли или данной нации против всех остальных» (В.И.Ленин, Империализм, как высшая стадия капитализма, сочинения, том XXII, 1951, сəh 264). «Bir çox sənaye sahələrindən, bir çox ölkələrdən və i.a. birinin kapitalistlərinin inhisar nəticəsində yüksək mənfiətlər əldə etməsi sayəsində həmin kapitalistlər fəhlələrin ayrı-ayrı təbəqələrini, müvəqqəti bir

zaman isə onların çox böyük miqdardır təşkil edən azığını pulla ələ almaq, onları həmin sahənin və ya millötin burjuaziyası tərəfinə çəkib bütün digər sahələrə və ya millətlərə qarşı qoymaq üçün iqtisadi imkan əldə etmiş olurlar» (V.I.Lenin, İmparializm kapitalizmin ən yüksək mərhələsidir, Əsərləri, XXII cild, 1951, səh 319).

«Fayda» sözündə də «mənfəət»in tam mənası aydın olmur.

Bundan əlavə, «mənfəət» sözü ilə düzəldilən bir qrup birləşmə şəklində olan terminlərdən «əlavə mənfəət» əvəzinə, - «əlavə qazanc», «mənfəət norması» əvəzinə, - «qazanc norması», «xalis mənfəət norması» əvəzinə, - «orta (və ya ümumi) qazanc norması» və «ümumi (orta) qazanc norması», «əlavə mənfəət» - artıq (differensial) qazanc, differensial qazanc (...təfazüli) qazanc, «differensial (təfazüli) qazanc» işlənmişdir. Məsələn: «Kombinasiya texnikanın təkmilləşməsinə imkan verir; deməli təmiz (yəni kombinasiyasız) müəssisələrə nisbətən əlavə qazanc almağada yol verir (V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh 10) «... 1900-cü ildən 1901-ci ilə qədər imtiyazlı aksiyalar üzrə ... ümumən 341 milyon dollar qazanc (divident) verilmişdir. 1882-ci ildən 1907-ci ilə qədər 889 milyon dollar təmiz qazanc alınmışdır» (V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh 15) «... Bu orta (və ya ümumi) qazanc norması orta üzvi tərkibli (və orta sürətli dövriyyəsi olan) kapi-tallar gətirən «qazanc normasına» müsavi olacaqdır (İ.Lapidus və K.Ostrovityanov, iqtisadi nəzəriyyə (dərslik) I cild, II hissə, Bakı, 1934, səh 99).

ПРОИЗВОДИТЕЛЬНЫЕ СИЛЫ. Bu termin Azərbaycan dilində «istehsal qüvvələri», «istehsalat qüvvələri», «istehsaledici qüvvələr», nəhayət «məhsuldar qüvvələr» şəklində işlənmişdir. Məsələn: «... Öz ticarət xeyrlərini və

ciblərini nəzordə tutaraq, kəndi müstəmləkələrində min cür ticarət duzaqları və quldurluqları düzəldirlər: bunun səbəbi olaraq müstəmləkələr axır zamanlarda kəndi istehsal qüvvələrini neçə dəfələrlə artırmışdır» (İX, 1925, № 11-13, səh. 41); «... Zikr olunan sərmayənin şuralar əlkəsindəki üsul-sərfi nəticə etibarı ilə böyük bir səmərə vermişdir. Çünkü, bu münasibət ilə ölkənin istehsalat qüvvələri tərəqqi etmişdir» (Kommunist (qəzet), Bakı, 1923, № 225, səh 2); «... Yeni iqtisadi siyaset bir tək «istehsalat qüvvələri» deyil, burjuaziyanın da artmasına səbəb oldu» (Kommunist (qəzet), Bakı, 1924, № 9, səh 1); «... Cəmiyyətin istehsal edici qüvvələri» öz ictimai formasından, yəni istehsal münasibatlarında xaricdə və ondan ayrı olaraq yaşaya bilməz (İ.Lapidus və K.Ostrovityanov, iqtisadi nəzəriyyə (dörslik), I hissə, Bakı, 1933, səh 7).

**PROLETARIAT.** Bu terminin qarşılığı ilk dövrdə «füqərayi-kasibə», «zəhmətkeş sınıf», «məzлum sınıf», «fəqir-füqəra», «proletariya (füqərayi-kasibə)» kimi sözlərlə verilmişdir. Məsələn: Qafur Rəşad lügətində: - zəhmətkeş, füqərayi-kasibə; S.M.Qənizadənin lügətində: fəqir-füqəra, günəmuzd. Tərcümələrdə də bunlara çox-çox təsadüf edilir. Məsələn: «... füqərayi-kasibə», hökumət siyasiyyə və bunun vasitəsilə böyük sənayei öz əlində bulundurur ki, sosyalizma ünsürləri də buradadır»; «... Sənayenin sahibi ümum «füqərayi-kasibə» sınıfı olub, ayrı-ari sahibkarlar-sərmyədarlar deyildir» (AK, 1923, № 18, səh. 5); «... hal-hazırda həmən mübarizə (sınıf mübarizə) elə bir dərəcəyə gəlmışdır ki, istismar olunan məzлum sınıf (füqərayi-kasibə) eyni zamanda bütün cəmiyyəti istismar, məhkumluq və sınıf mübarizəsindən etmədikcə, özünü istismar və məhkumluq və sınıf mübarizəsindən etmədikcə, özünü istismar və məhkum edən sınıf (burjuaziyanın) xilas edilməyəcəkdir» (yənə orada, səh. 7); «... Gurultulu alqışlar içərisində Azə-

baycan «proletariyasının» nümayəndələri sevgili qonaqların nitqlörini dinləyirlər» (Kommunist (qəzet), Bakı, 1920, №2, səh. 3); «... Bakı füqərayi-kasibəsinin (proletariyasının)» hər növ ilə olursa-olsun ən yoxsul və orta sinif kəndlilər ilə ittifaqını təşkil etməli» (yenə orada, №80, səh. 3); Bununla əlaqədar olaraq, «lyumpen-proletariat termini də bəsitləşdirilib «lüt füqərayi-kasibə» yaxud «sərgərdan proletariat» şəklində işləndiyinə təsadüf edirik. Məsələn: «... Böylə ki, Azərbaycan yerli «füqərayi-kasibəsi», «sərgərdan (lümpe) proletariat» olmayıb, hərəsinin daxması, yaxud bağlı və başqa bir əmlak mənquləsi vardır» (Kommunist (qəzet), Bakı, 1923, №31, səh. 2); «... Əski cəmiyyətin ən aşağı si-niflərinin... «məhsulu olan, «lüt füqərayi-kasibə (lümpe-proletari)» bəzən füqərayi-kasibə inqilabi hərəkatına cəlb edilir, fəqət özünün həyat şəraitindən dolayı, o özünü irtica dolabları naminə satmaya daha az mayildir» (K. Marks və F. Engels, Kommunist boyannaməsi (manifest), Bakı, 1923, səh. 7).

Bundan əlavə, bəzi hallarda proletariat termini «işçi» və «yoxsul» sözləri ilə verilmişdir. Məsələn, 1921-ci ildən başlayaraq ta 1924-cü ilə qədər naşr edilən «Azərbaycan Ali İqtisad Şurasının əxbarı» adlı məcmuəsinin nömrələrində «Bütün dünya işçiləri birləşin». Yaxud 1926-ci ildə nəşr edilmiş «Ruscadan türkçəyə yollar texniki istilahlar lügəti»nin üzündə «Bütün ölkələrin yoxsulları birləşin». Şüarında «proletariat» termini «işçi» və ya «yoxsul» sözləri ilə ifadə edilmişdir.

«Proletariat diktaturası» kimi ictimai-siyasi məzmunlu bir termin o dövrdə «işçilər hakimiyyəti», «füqərayi-kasibə hakimiyyəti» sözləri ilə verilmişdir. Məsələn: «... «İşçilər hakimiyyəti», yaxud «füqərayi-kasibə hakimiyyəti» o deməkdir ki, hökumət və bütün ixtiyar işçi xalqın əlinə keçir» (AF, Bakı, 1920, № 41, səh.3).

Məlumdur ki, yuxarıda saydığımız sözlərin heç biri «proletar» anlayışında olan dərin siyasi məzmunu ifadə etmir. Proletariatin bir sınıf kimi yaranması yalnız kapitalizm cəmiyyəti ilə bağlıdır. Dogrudur, kapitalizmin inkişafı ilə proletariatin vəziyyəti çətinləşir, istismarın qüvvətlənməsi prosesi artır, proletariat nisbi və mütləq surətdə yoxsullaşır. Kapitalizm dövründə mülkiyyətdən, istehsal vasitələrindən molrum olan bu sınıf öz iş qüvvəsini kapitalistlərə satmağa məcbur olur. Lakin kapitalizmin inkişafı bu sınıfı ən qabaqcıl və ardıcıl bir qüvvəyə çevirir. Buna görə də öz sınıfı mənafeyini getdikcə daha dərindən hiss edib, siyasi cəhətdən inkişaf edən bir sınıfın «məzlum sınıf», «füqərayi-kasibə», «fəqir-füqəra», «yoxsul» və s. adlandırılmasının, əlbəttə, düzgün deyildi.

RENTA. Kapitalizmin cəmiyyətində torpaq rentasının «mütləq renta» və «diferensial renta» olmaq üzrə iki əsas növü mövcuddur. Kapitalizmdə bunlardan əlavə bir də inhisar rentası mövcuddur.

Sosializm şəraitində isə mütləq renta yoxdur, diferensial renta isə köklü surətdə kapitalizmdəkindən fərqlənir.

Azərbaycan dilində «renta» termini «sənəlik mədaxil», «icarə», «rant», «bac (renta)», «renta» sözləri ilə ifadə olunmuşdur. Məsələn: Qafur Rəşadın lüğətində: - sənəlik mədaxil; Seyidzadənin lüğətində: - icarə; İdarə lüğətində: rant; Rus-azərbaycanca lüğətdə (1946): - renta şəklində verilmişdir.

Tərcümələrdən misallar: «... İlk əvvəl torpağı işləmək icazəsi almaq üçün kapitalizm şəraitində torpaq sahibi olan mülkədara bac vermək lazımlı gəlir. Torpaq münbit və münasib olduqca, bu «bac (renta)» da bir o qədər yüksək olur» (Leontyev A., iqtisadi nəzəriyyənin başlangıç kursu (dərslik), II hissə, Bakı, 1930, səh. 159).

Rentanın bu növləri kapitalizmin kənd təsərrüfatında hökmranlıq etdiyi dövrlərdə daha çox yayılmışdı. Kapitalist torpaq rentası izafə dəyərin təsərrüfata qoyulmuş kapital üçün orta mənfəət çıxıldıqdan sonra qalan və torpaq mülkiyyətçisinə verilən hissəsidir.

Diferensial renta anlayışı uzun müddət Azərbaycan dilində həm «diferensial renta», həm də «təfazüli renta» sözləri ilə ifadə edilmişdir. Məsələn: «Becərilən torpaqların ancaq ən yaxşalarından alınan rentaya «diferensial renta» və ya təfazüli renta» deyilir» (İ.Lapidus, K.Ostrovyanov, iqtisadi nəzəriyyə (Əmtəə kapitalizm nəzəriyyəsi. Şura təsərrüfatı nəzəriyyəsinin qısaca xülasəsi), I hissə, Bakı, 1931, səh. 258).

Cox vaxt «diferensial», «təfazüli renta» sözləri ilə birlikdə «fərq rentası» sözündən də bir termin kimi istifadə edilir. Məsələn: «... Kənd təsərrüfat məhsulunun ictimai istehsal qiyməti ilə onun fərdi istehsal qiyməti arasındakı fərqdən əmələ gələn rentaya (bu fərq müxtəlif əmək məhsuldarlığından irəli gəlmışdır) fərq rentası və ya diferensial renta deyilir» (Segal L., iqtisadi nəzəriyyədən müxtəsər kurs (dərslik), Bakı, 1933, səh. 182); «... Ayrı-ayrı torpaq parçaları mahiyyətindəki fərq üzərində əsaslanan» rentaya fərqli, elmi lisanda «diferensial renta deyilir» (Leontyev A., iqtisadi nəzəriyyə (dərslik), Bakı, 1928, səh. 101).

«Mütləq renta» isə ali, absolyut və mütləq renta sözləri ilə verilmişdir. Məsələn: «... Ən məhsulsuz yerlərdən alınan rentaya, diferensial rentadan ayırmak üçün adı (və ya mütləq) renta deyilir» (İ.Lapidus, K.Ostrovyanov, iqtisadi nəzəriyyə (Əmtəə kapitalizm nəzəriyyəsi. Şura təsərrüfatı nəzəriyyəsinin qısaca xülasəsi), I hissə, Bakı, 1931, səh. 101).

**PULUN FUNKSIYALARINI İFADƏ EDƏN TERMINLƏR.** Pul məlum olduğu üzrə, mübadilə və dəyər formalarının uzun inkişaf prosesi nəticəsində meydana

çıxmışdır. Ruscasi: «... Но мере распространения товарного производства развиваются функции, выполняемые деньгами. В развитом товарном производстве деньги служат: 1/ мерой стоимости, 2/ средством обращения, 3/ средством накопления, 4/ средством платежа и 5/ мировыми деньгами».<sup>1</sup> Azərbaycancası: «... Əmtəə istehsalının artması prosesində pul, aşağıdakı vəzifələri daşımışdır: dəyər ölçüsü, tədavül vasitəsi, yığım vasitəsi, tədiyə vasitəsi, dünya pulu vasitəsi».<sup>2</sup>

Pulun ifa etdiyi funksiyaları bildirən yuxarıdakı terminlərin çoxu Azərbaycan dilində vaxtı ilə müxtəlif sözlərlə ifadə olunmuşdur. Bunlardan bir neçəsini nəzərdən keçirək:

MEPA СТОИМОСТИ. «Дəyər ölçüsü» termini «qiymət ölçüsü», «dəyər əmanəti», «dəyər əlaməti» kimi üç tərkiblə, «tədavül vasitəsi» termini – «tədavül vasitəsi», «tədavül aləti» - deyə iki tərkiblə, «средства накопления» - «yığım vasitəsi» termini - «yığım və saxlanc vasitəsi», «yığım əmanət vasitəsi», «dəyər yığımı vasitəsi (dəfinə)», «dəyər əlaməti», «təraküm vasitəsi, dəfinə» - deyə altı tərkiblə ifadə olunmuşdur. Məsələn: «... Pulun icra etdiyi məsələ dörd əsas işdən ibarətdir: 1/ qiymət ölçüsü, 2/ tədavül vasitəsi, 3/ tədiyyə vasitəsi, 4/ yığım və saxlama (əmanət) vasitəsi» (Leontyev A, iqtisadi nəzəriyyə (dərslik), Bakı, 1928, səh. 78). «... Pulun icra etdiyi vəzifələr bunlardır: pul bir tədavül vasitəsidir; pul bir dəyər əlamətidir; pul, tədiyyə vasitəsi ilə dəfinədir; pul fiat miqyası, vahidi qiyasıdır» (I.Lapidus, K.Ostrovyanov, iqtisadi nəzəriyyə (əmtəə kapitalizm nəzəriyyəsi. Şura təsərrüfatı nəzəriyyə-

<sup>1</sup> Политическая экономия (учебник), Bakı, 1954, səh.

<sup>2</sup> Iqtisadi nəzəriyyə (dərslik), Bakı, 1956, səh. 78

sinin qısaca xülasəsi), I hissə, Bakı, 1931, səh. 69). «... Pul tədavül vasitəsi, tədiyyə vasitəsi, tərakum vasitəsi (və ya sərvət)dir». (Leontyev A., Kapitalizm və sosializm, İbtidai iqtisadi nəzəriyyə kursu (dörslik), Bakı, 1932, səh 40); «... Pulun ifa etdiyi vəzifələr bunlardan ibarətdir: pul bir tədavül vasitəsidir; pul bər dəyər əlamətidir, pul bir dəfinədir, pul bir tədiyyə vasitəsidir» (İ.Lapidus, K.Oströviyanov, iqtisadi nəzəriyyə (dörslik), I hissə, Bakı, 1933, səh. 110, 112, 117, 121).

MEPA СТОИМОСТИ. «дөйөр ölçүсү» termininin vaxtı ilə «qiymət ölçüsü», «дөйөр əlaməti», «дөйөр əmanəti» sözləri ilə verilməsi düzgün olmamışdır. «Дөйөр ölçүсү» heç də «qiymət ölçüsü» demək deyildir. Qiymət ölçüsü olmaq etibarı ilə pulun oynadığı rol dəyər ölçüsü olmaq etibarı ilə oynadığı roldan tamamilə fərqlidir. Odur ki, bunları eyniləşdirmək doğru olmaz. Bunlar tamamilə müxtəlif məşhumlardır. «Средство платежа» - «тədavül vasitəsi» termini də vaxtı ilə yanlış olaraq «тədavül aləti» şəklində işlənmişdir. Tədavül vasitəsi olmaq etibarı ilə pul bir alət kimi deyil, bəlkə əmtəələrin tədavül prosesində bir vasitə kimi meydana çıxır.

TOBAP. Azərbaycan dilində bu terminin qırşılığı «mal», «məta», «məta (mal ilticarə)», «əmtəə (mal)», «əmval», «əmtəə» şəklində verilmişdir. Məsələn: «... Bu günlərdə mal mübadiləsi bürosu açıldıqda, on günə kimi artıq qalan dütünün hesabını tutacaq və qalan dütünü bizə verəcək» (BFKƏ, 1918, №11, səh. 2); «... Mal (tovar) onu əmələ gətirənlərin özləri üçün, öz ehtiyacları üçün olmayıb, bazarda satmaqdan ötrü hazırlanan şeylərə deyilir ki, zavod, fabrika və mədənlərdə düzəldilir» (Hümmət, 1917, №4, səh.4); «... Mal təhviliyatında pulun dəsturu bu idi: a/ «(Məta) – b/ (pul) – (məta), yeni bir məta almaq üçün bir məta satır, sanki burada vasitə olan puldur» (V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 4); «... Ev xidmətçiləri zəhməti kimi, ən

çox hörmət və etirami olan bəzi ictimai siniflərin də zəhməti, dəyər yaratmaq barəsində məhsulsuzdur; bu zəhmət daimi bir şeyə, yaxud satılan mətaa (mal ilticarəyə) daxil olmayır və qiymətə getməyir» (K.Marks və F.Engels, Kommunist bəyannaməsi (manifcsti), Bakı, 1923, səh. 132); «... Məhsulat mübadilə üçün deyil, şəxsi istehlak üçün istehsal edilsə də, eyni zamanda çox vaxt xalq dilində ona əmtəə (mal) deyirlər» (Leontyev A., İqtisadi nəzəriyyənin başlangıç kursu (dərslik), II hissə, Bakı, 1930, səh 19); «... Əgor bir kəs bütün «əmvalını» israf edib, bu əmvalın dəyərinə bərabər məbləğ də borc edərsə, o zaman bütün bu əmval onun ancaq borclarının ümumi məbləğini təmsil edəcəkdir» (Segal L., İqtisadi nəzəriyyədən müxtəsər kurs (dərslik), Bakı, 1933, səh. 121) və i.a.

**ХОЗЯЙСТВО.** Bu termin «təsərrüfat», «mal-mülk», «xocalıq (təsərrüfat)», «abadanlıq», «abadançılıq», «(təsərrüfat) abadanlıq», «təsərrüfat (xocalıq)», «xozyaystva» sözləri ilə ifadə olunmuşdur. Məsələn: Seyidzadənin lügətində: - təsərrüfat; Qəniyevin lügətində: - mal-mülk, təsərrüfat; İdarə lügətində: - xocalıq (təsərrüfat); Rus-türkçə lügətində: - təsərrüfat.

Tərcümələrdən misallar: «...Azərbaycan Şura hökuməti kəndçilərin ağır şərait içərisində yaşadıqları səbəbdən və onların pozulmuş abadanlığı düzgün yola salmaq, sərvəti artırmaq nöqteyi-nəzərili kəndlilərin ehtiyacından artıq qalaq taxıl və məhsulatı almayıb onlara ixтиyar verdi ki, hər kəs nə istəyir isə öz hasilatını və əldə etdiyi pulları öz ehtiyacına sərf etsin» (Kommunist (qəzet), Bakı, 1922, №116, səh. 4). «... Gəncə dairəsinin şura təsərrüfatları (xocalıqları) .. 200 desyatindək üzüm bağları olan Gəncə şərab hazırlayan şura təsərrüfatları (xocalıqları), 1924-cü ildə 200 min vedroyədək şərab vermişdir» (İX, Bakı, 1925, №6, səh. 14)» «... Göylərdə mədəni özəklər təşkil etmək məqsədilə göylüləri göy – təsərrüfat (xocalıq)

özəklərində təşkil etməli, nahiyyə və qəza göy təsərrüfat şuraları əmələ gətirməlidir» (yenə orada, №6, səh. 16); «...Şuranın iqtisadi programmasının böyük və geniş olduğuna toxunduqda zəhmətdən başqa möişti olmayanlar hər işi tezliklə öz əllərinə almalıdır və ancaq o zaman füqərayi-kasibə xozayystva aləmində özünün yaratdığı qüvvəsini anlayacaq» (yenə orada, № 17, səh. 2).

KOLXOZ, SOVXOZ. Təsərrüfat ilə bağlı olan kolxoz yüksək mexanikləşdirilmiş, ictimai, iri, birgə, kollektiv əməyə əsaslanan, əməkçilərin könüllü birləşməsi olan sosialist tipli kollektiv təsərrüfatdır. «Kolxozi» termini yalnız Sovet hakimiyətinin qurulmasından sonra yaranmışdır. Bu termin azərbaycanca ilk dəfə «müştərək və kollektiv təsərrüfat», «kollektiv təsərrüfat (kolxozi)», «ictimailəşdirilmiş təsərrüfat» kimi işlənmişdir. Məsələn: «... Burada yeganə bir fərq var isə, o da peşəkar təsərrüfatının – fərdi, proletar təsərrüfatının isə – müştərək və kollektiv təsərrüfat olmasındadır» (İ.Lapidus, K.Ostroviyanov, iqtisadi nəzəriyyə və şuralar təsərrüfatı (dərslik), Bakı, 1929, səh. 74); «... Kooperasiya, tədavül sahəsimi ələ keçirməklə istehsal sahəsinə də soxulur. Yoxsul-ortabab təsərrüfatlarının istehsalı tamamilə birləşməsi kollektiv təsərrüfatda (kolxozi) da əldə edilir». (Leontyev A., iqtisadi nəzəriyyənin başlangıç kursu (dərslik), II hissə, Bakı, 1930, səh. 242-243); «... Əvvəlcə parça-parça olan təsərrüfatlar yerində «iri ictimailəşdirilmiş təsərrüfatlar əmələ gəlir». (Yenə orada);

«Sovxoz» isə sosialist tipli iri dövlət kənd təsərrüfatı müəssisəsidir. Bu terminə də azərbaycanca «şura təsərrüfatı (sovxozi)» şəklində rast gəlirik. Məsələn: «... Kənd təsərrüfatının ictimailəşdirilməsi iki yolla gedir. Hər seydən əvvəl yoxsul-ortabab kəndli kütlələrinin kollektivləşdirilməsi artır. Bundan əlavə «şura təsərrüfatları (sovxozlari)» da möhkəmlənib artır». (Yenə orada). «... Sosializm quruluşu müvəffəqiyyətlər qazandıqca şura təsərrüfatında planın rol və əhəmiyyəti artır...».

Beləliklə görürük ki, 1917-ci ildən sonrakı (təxminən 1934-cü ilə kimi) mətbuatda, tərcümələrdə, lügətlərdə, iqtisadi

nəzəriyyə dərsliklərində eyni məshumu ifadə -dən iqtisadi nəzəriyyə terminlərinin verilməsində heç bir sat.lik olmamış, bunlar müxtəlif sözlərlə ifadə olunmuşdur. Məsələn: «avans» - peşin, peşin (avans); «pul» - ağça, para; «manat» - rublə, manat, rubl; «mənfəət» - qazanc, gəlir; «proletariat» - füqərayi-kasibə, zəhmətkəş sinif, məzəlum sinif, fəqir-füqəra; «burjua» - sərmayədar, əhli miknət, sahibi-təvanə, əhli sərvət; «təsərrüfat» - mal-mülk, təsərrüfat-iqtisad, xocalıq sözləri ilə verilmişdir. Bu terminlərin bir hissəsi iki sözdən, digər hissəsi isə dubletlərdən ibarət olur. Məsələn: dehqan-kəndli; əmtəə-mal; təhkimçilik – krepostnoyçuluq; instrument – alət; ehtikar spekulyasiya; dövrə – tsikl; periodik – vaxtaşırı; alıcı – müştəri; girov – rəhn; münbitlik – məhsuldarlıq; xərac – vergi və s.

Iqtisadi nəzəriyyə terminlərinin digər bir hissəsi isə mötərizədə azərbaycanca, ya başqa dillərdəki dubletləri ilə verilməklə işlədilmişdir. Məsələn: Əmək aləti (krastısı); istehlak birləşmələri (kooperativlər); ikraz (ödünc) kapitalı; vədəsiz (müddətsiz) əmanət; vədəli (müddətli) əmanət; alıcılıq istedadı (iştira iqtidarı); alıcılıq (iştira) qüvvələri; əmtəə abarotu (tə davüllü); həqiqi (real) dəyər; kredit (borc) sistemi; alıcılıq (iştira) qüvvəti; nominal (zahiri) fiat; absolyut (mütələq) renta; işləyib ödəmə (biyar) rentası; bəsit əməkdaşlıq (bəsit kooperasiya) və s.

Bu dövrə iqtisadi nəzəriyyə terminləri sahəsində, əsasən aşağıdakı nöqsanları qeyd etmək olar:

a) iqtisadi nəzəriyyə terminləri plansız və sistemlisiz bir qaydada qurulur, vahid bir prinsip gözlənilmir.

b) Azərbaycan dilinin öz lüğət tərkibində olan sözlərdən az istifadə edilmiş, bir sıra terminlər daha çox alınma sözlərlə verilmişdir;

c) Eyni məshumu ifadə etmək üçün sinonim sözlərdən istifadə etmək meylləri özünü göstərir;

ç) Bir sıra hallarda terminin qarşılığı təsviri üsul ilə verilir;

d) Bəzən bir sıra çoxmənalı sözlər termin yerində işlənir.

## ***MARKSİZİM-LENİNİZM KLASSİKLƏRİ ƏSƏRLƏRİNİN 1920-1934-CÜ İLLƏRDƏ ÇIXMIS BİR NEÇƏ TƏRCÜMƏSİ HAQQINDA***

Tərcümənin ana dilində elmi terminologiyanın yaranması və inkişafi işində böyük rol oynadığı məlumdur. Bu gün müxtəlif sahələrdə işlətdiyimiz terminlərin mühüm bir hissəsi tərcümə prosesində və onun vasitəsi ilə dilimizə daxil olmuşdur. Ayrı-ayrı dövrlərdə nəşr olunan tərcümə əsərləri ilə hər hansı bir sahədə terminlərin necə inkişaf etdiyini, necə formalasdığını müəyyənləşdirmək mümkündür.

**SSRİ** xalqlarının dillərində ictimai-siyasi terminologiyanın yaranıb təkmilləşməsi marksizim-leninizm klassikləri əsərlərinin və ümumiyyətlə siyasi, ictimai və iqtisadi ədəbiyyatın sistematik surətdə tərcümə və nəşr edilməsi ilə əlaqədar olmuşdur. Marksizm-leninizm klassikləri əsərəlirinin Azərbaycan dilinə tərcüməsinə əsasən 1920-ci illərdən başlanılmışdır.

Azərbaycanda Sovet hakimiyyəti qurulduğdan sonra 1923-cü ildə K.Marks və F.Engelsin «Kommunist partiyasının manifesti», V.İ.Leninin «Karl Marks», 1924-cü ildə V.İ.Leninin «Yeni iqtisadi siyasətdə fırqənin əsas məsələləri», «Ərzaq vergisi haqqında», 1926-ci ildə «Sovet dövləti haqqında», «Az olsun, yaxşı olsun», 1927-ci ildə «İmparializm kapitalizmin ən yemi dövrü kimi», 1928-ci ildə «Komintern haqqında», «Dövlət və inqilab», 1929-cu ildə «Yarışı necə təşkil etməli», «Koorperasiya haqqında» əsərləri və s. Azərbaycan dilinə tərcümə edilir.

Bunlardan əlavə, 1926-1928-ci illərdə K.Marks və F.Engelsin «Hindistan haqqında», «Kommunistlər ittifaqının tarixinə dair», «Zəhmət haqqı, pul və gəlir», «Fransada sinfi

mübarizə», «Lüdviq Feyerbax və alman klassik fölsəfəsinin sonu» və s. əsərlər Azərbaycan dilinə tərcümə edilir.

Tərcümələrdə işlədilən terminlərin əsas hissəsini ümumxalq dilinin lügət tərkibinə aid sözlər təşkil edir. Məsələn:- bölgü, vergi, işçi, yiğim, alım, töycü, əmək, əməkçi, gəlir, gelirli, dəyər, borc və s.; digər hissəsi ərəb və fars söz, tərkiblərindən ibarətdir. Məsələn: ərz, tələb, ərzaq, mübadilə, istehsal, dövriyyə, mənfəət, tələbat, bazar, pul, kirayə, həmpeşə, muzdur, iqtisadi istehsalat, sənaye inhisarı, ictimai münasibət, dövlət təsərrüfatı, ictimai təminat və s. Bu terminlərdən bu gün də olduğu şəkildə istifadə edilir.

Lakin qeyd etmək lazımdır ki, ilk dövrlərdəki tərcümələrdə iqtisadi nəzəriyyə terminlərinin müəyyən bir hissəsini çətin başa düşülən ərəb-fars sözləri və tərkibləri təşkil edir ki, bu da terminologiya sahəsində ən noqsanlı hallardan biri sayılmalıdır. Bu tərcümələrdə bir sıra ərəb və fars sözləri hətta özlərinə məxsus şəkilçilərlə birlikdə işlədilmişdir. Məsələn: məsnuat, varidat, ehtiyacat, zəhmətdar, müamilədar, istehsaliyyə, mütləqiyə, malikiyyə, məxsusiyyyə, iqtisadiyyə, ictimaiyyə və s. Qəliz tərkiblərə (izafət birləşmələrinə) isə bu sözlər misal ola bilər: malikiyyəti-məxsusiyyyə, şəraiti-istehsaliyyə, əmlaki-məxsusiyyyə, üsuli-istehsalat, hüquqi-iqtisadiyyə, mənfəəti-ümmüciyyə, məlumatı-sənayeə, üsuli-mübadilə, qiyəməti-izafə, sərmayeyi-motəhəvvəl, təqsimiati-kooperativ, münsibəti-iqtisadiyyə, aləti-istehsaliyyə və s.

Həmin dövrə aid tərcümələrdə iqtisadi nəzəriyyə terminlərinin ancaq bir hissəsini rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınan terminlər təşkil edir. İndi dilimizin lügət tərkibinin ayrılmaz hissəsini təşkil edən beynəlmiləl terminlərə o dövrün tərcümələrində çox az təsadüf edilir. Bu tərcümələrdə kapital, kapitalizm,

kapitalist, feodal, feodalizm, proletariat və s. kimi terminlərin qarşılığı azərbaycanca müvafiq olaraq sərmayə, sərmayədarlıq, sərmayədar, dərəbəyi, dərəbəylik, füqərayı-kasibə və s. kimi sözlərlə verilmişdir.

Bu dövrədə edilən tərcümələrdə əsas çatışmayan cəhətlərdən biri vahid terminolojiyanın olmamasıdır. Adi danışq dilində olduğu kimi, tərcümələrdə də eyni bir anlayışı ifadə etmək üçün bu və ya başqa dərəcədə bir-birnə yaxın olan sözlərdən istifadə edilir. Odur ki, bu sözlər orijinalda işlədilmiş terminlərin qarşılığı olmur, onların məzmununu lazıminca ifadə etmir, bəzən isə təhrif edir.

1920-1934-cü illər arasında edilən bəzi tərcümə əsərləri və bunlarda verilən iqtisadi nəzəriyyə terminlərinin sonrakı tərcümələrdə verilən cinsi terminlərlə müqayisəsini nəzərdən keçirək:

### *K.Marks və F.Engels – «Kommunist partiyasının manifesti»*

«Kommunist partiyasının manifesti» elmi kommunizmin əsasını qoyan əsərlərin dünyada ən çox yayılmışlarından biridir. F.Engels hələ 1888-ci ildə «Manifestin» ingiliscə nəşrinin müqəddiməsində göstərmişdir ki, indi «manifest», şübhəsiz, bütün sosialist ədəbiyyatının ən çox yayımlmış, ən çox beynəlxalq əhəmiyyət almış bir əsəridir, Sibirdən ta Kaliforniyaya qədər milyonlarla fəhlələrin qəbul etdiyi ümumi bir məramnamədir.<sup>1</sup>

V.İ.Lenin bu kitabın əhəmiyyətindən bəhs edərək yazmışdır: «Bu kiçik kitabı cildlərlə kitablara döyər:

---

<sup>1</sup> K.Marks və F.Engels, Kommunist partiyasının manifesti, Bakı, 1954, səh 21.

mədəni dünyanın bütün mütəşəkkil və mübariz proletariati  
indiyədək bu kitabın ruhu ilə yaşayır və hərəkət edir».<sup>1</sup>

1948-ci ildə «Manifest»in 100 illiyi münasibəti ilə,  
Marks, Engels, Lenin institutunun məlumatına əsasən,  
«Kommunist partiyasının manifesti» 36 ölkədə 71 dildə 750  
dəfə nəşr edilmişdir... Bu əsər Sovet ittifaqında 280 dəfə 51  
dildə (bunların onu xarici dillərdə) 6 milyondan artıq tirajda  
çap olunmuşdur.<sup>2</sup>

Qeyd etmək lazımdır ki, K.Marksın «Kommunist  
partiyasının manifesti»ni başqa bir dilə tərcümə etmək  
olduqca çətindir. Bu münasibətlə F.Engels və F.A.Zorgeyə  
yazdığı məktublardan birində deyir: «Əgər sən «Manifesti»  
ingilis dilində çap etmək istəyirsənso, onda mən sənə  
tərcümə edim. Çünkü «Manifest»in, ingiliscə tərcüməsi yenə  
də göstərdi ki, sizdə nemes dilinin ədəbi və qrammatik  
formalarını yaxşı bilən bir adam yoxdur ki, bu əsəri düzgün  
ingilis dilinə tərcümə etsin. «Manifest»i tərcümə etmək  
olduqca çətindir. Rus tərcümələri mənim rast gəldiyim  
tərcümələrin hamısından yaxşıdır».<sup>3</sup>

Bu əsər rus dilindən Azərbaycan dilinə ilk dəfə 1923-  
cü ildə tərcümə edilmişdir. «Kommunist partiyasının  
manifesti» Azərbaycanda Sovet hakimiyyətinin birinci  
illərində tərcümə edilmiş ilk marksist əsərlərdən biridir.  
Məlum olduğu üzrə, əsərdə bir çox ictimai, siyasi və iqtisadi  
terminlər vardır.

Həmin əsərin tərcüməsində verilən terminlərin  
haqqında aşağıdakıları söyləmək olar:

1. Terminlərin bir hissəsi termindən tələb edilən  
xüsusiyyətlərə (yığcamlıq, konkretlik, təkmənatılıq və s.)

<sup>1</sup> V.I.Lenin, əsərləri, II cild, 1941, səh. 11

<sup>2</sup> Советская книга, 1948, № 2, səh. 13

<sup>3</sup> K.Marks və F.Engels, Əsərləri, XXVII cild, (rusca), səh 322.

malik olan sözlərdən ibarətdir. Bunların mühüm bir qismi leksikləşdirilmiş söz birləşmələri şəklindədir. Məsələn: beynəlmiləl fəhlə təşkilatı (səh. 5), kommunistlər ittifaqı (səh. 5), fəhlə hörəkəti (səh. 5), sinif mübarizəsi (səh. 5), burjua sosialisti (səh. 4), kommunizm prinsipləri (səh. 4), istehsal aləti (səh. 18), istehsal münasibəti (səh. 18), ictimai münasibətlər, fabrika məmulatı, proletar sinfi, həyat vəsitołarı (səh. 18), fabrika zəhməti (səh 39), əməkçilik zəhməti (səh. 39), dövlət təsərrüfatı (səh. 39), burjua istehsalı (səh. 19), torpaq aristokratiyası, ərz (səh. 68), tələb (səh. 68), azad rəqabət (səh. 68), illik istehsal (səh. 68), trest (səh. 75), kartel (səh. 75), sindikat (səh. 75), fəhlə sinfi (səh. 82), işçi qüvvəsi (səh. 75), işçi qüvvəsinin qiyməti (səh. 75), iş vaxtı (səh. 75), işçi qüvvəsinin istehlak dəyəri (səh. 89), işçi qüvvəsi müzdi (səh. 89), işçi qüvvəsi aləti və s.<sup>1</sup>

2. Bu tərcümədə terminlərin bir hissəsi paralel sözlərlə verilir. Bu paralellik ictimai, siyasi və iqtisadi terminlərin vahid şəkildə möhkəmlənməsi ilə izah oluna bilər. Bu cür sözlərin bir hissəsi terminin məzmununu yanlış verir. Həmin əsərin tərcüməsində aşağıdakı paralel terminlərə rast gəlirik:

Məzlam sinif (füqərayi-kasibə) (səh. 7), proletari (füqərayi-kasibə) (səh. 81), məhkum edən sinif (burjuaziya) (səh. 7), eşirət (obşina) (səh. 9), birləşmə (ittihad) (səh. 25), ticarət və sənaye sinfi nümayəndəsinin hökuməti (oliqarxiyası) (səh. 64), əyan (aristokratiya) (səh. 25), əsilzadə (mülkədar) (səh. 26), lüt füqərayi-kasibə (lümpen proletari) (səh. 106), ictimai (illik) istehsal (səh. 27), kommunizma cəmiyyətləri (koloniyaları) (səh. 51), torpaq (ziraət) inqilabı, nəqli təsərrüfat (pul təsərrüfatı) beynalbəlad (şəhərlərarası) (səh. 73), işçinin öz zəhməti (işçi qüvvəsi) (səh. 85), adi zəhmət (adi işçi qüvvəsi) (səh. 72), ittifaq (koalisiya) (səh. 95), dəyiş (mübadilə) münasibat (səh. 118), dəyişdirmək (mübadilə etmək) (səh. 118), xüsusi (şəxsi) zəhmət

<sup>1</sup> K.Marks və F.Engels. Kommunist boyannaməsi (manifesti), Bakı, 1923.

(səh. 118), zəhmətin qarşılığı (mükafatı) (səh. 123), cəm edilmiş (toplantılmış) zəhmət (səh. 123), toplaşdırılmış (cəmləşdirilmiş) zəhmət (səh. 124), yoldaşlıq ittifaqı (assosiasiyyası) (səh. 169).

3. Bu tərcümədə verilən terminlərin bir qismi ərəb və fars dillərinə məxsus izafətlər şəklindədir. Məsələn: malikiyyəti-məxsusiyə (səh. 39), müavinəti-müqabiliyyə, müavinəti-nəqdiyyə (səh. 162), müamiləti-aləti, şəraiti-istehsaliyyə (səh. 36), malikiyyəti-şəxsiyyə, istiqlalıyyəti-şəxsiyyə (səh. 35), həyati-şəraitiyyə (səh. 107), münasibati-istehsaliyyə (səh. 151), təqsimi-məsai, tərzi-həyat, aləti-istehsalat (səh. 82), aləti-istehsaliyyə (səh. 153), əmlak-məxsusiyə (səh. 123).

«Kommunist partiyasının manifest» 1923-cü ildən sonra ikinci dəfə 1933-cü ildə tərcümə edilmişdir. Əgər «Manifest»in 1923-cü il tərcüməsində ərəb və fars dillərində alınmış sözlərə daha çox təsadüf edilirdi, yeni tərcümədə bu cəhətdən vəziyyətin dəyişdiyini, beynəlmiləl terminlərindən daha çox istfadə edildiğini görürük. Aşağıdakı misallar bunu aydın göstərir:

	<u>1923-cü il tərc.</u>	<u>1933-cü il tərc.</u>
manifest	bəyənnamə	manifest
kapital	sərmayə	kapital
kapitalizm	sərmayədarlıq	kapitalizm
proletariat	füqərayi-kasibə	proletariat
feodal	dərəbəyi	feodal
feodalizm	dərəbəylilik	feodalizm
antaqonizm	ədavət	antaqonizm
renta	varidat	renta

Bu tərcümədə ərəb və fars dillərinə məxsus izafət birləşmələri şəklində olan terminlər Azərbaycan dilinin özünə məxsus birləşmələr şəklində verilir: Məsələn: üsuli-istehsalat – istehsalat üsulu, əmlaki-məxsusiyə – xüsusi əmlak, mülkiyyəti-məxsusiyə – xüsusi mülkiyyət və s.

«Kommunist partiyasının manifesti» Azərbaycan dilinə 1939-cu ildə üçüncü dəfə tərcümə edilmişdir. Bu tərcümə əvvəlki tərcümələrdən olduqca fərqlənir. Burada 1923-cü il tərcüməsinin əksinə olaraq Avropa sözlərinə həddindən artıq yer verilir; Məsələn: administrativ, qarantiya, konsentrasiya, konservativ, kolonizasiya, konfiskasiya, konkurensiya, koloniya, monopoliya, mobilizasiya, oppozision, proqres, proqressiv, reaksiya, reformator, sivilizasiya, teoriya, transport, emiqrasiya, emiqrant və s.

«Kommunist partiyasının manifesti» 1948, 1951 və 1954-cü illərdə yenidən tərcümə edilmişdir. Bu tərcümələrdə 1939-cu ildəki tərcümədə yol verilmiş ifratçılıq ortadan qaldırılmış və vaxtı ilə dilimizdə işlənmiş və vətəndaşlıq hüququ qazanmış ərəb-fars dillərindən alınma terminlər dilə qaytarılmışdır ki, bunu aşağıdakı müqayisədən görmək mümkündür.

1939-cu il nəşri	1948, 1951 və 1954-cü il nəşrləri
konsentrasiya	təmərküzləşmə
emiqrasiya	mühacirət
teoriya	nəzəriyyə
konservativ	mühafizəkar
teoretik	nəzəri
praktik	əməli
ekonomik	iqtisadi
dokument	sənəd
oppozisiya	müxalifət
koloniya	müstəmləkə
kolonizasiya	müstəmləkələşdirmə
reaksiya	irtica
reaksion	irticaçı
qarantiya	təminat
proqressiv	mütərəqqi
ekspropriasiya	müsadirə
revolyusiya	inqilab
konkurensiya	rəqabət
reforma	islahat
transport	nəqliyyat
monopoliya	inhisar
administrativ	inzibati

**K.MARKS VƏ F.ENGELSİN «KOMMUNİST PARTİYASININ MANİFESTİ»  
ƏSƏRİNİN MÜXTƏLİF DİLLƏRDƏ ÇIXAN TƏRCÜMƏLƏRİNĐƏ GEDƏN  
İCTİMAİ-SİYASI VƏ İQTİSADI TERMINLƏR**

<i>Ruscası</i>	<i>1923-cü il nəşrində</i>	<i>1933-cü il nəşrində</i>	<i>1939-cu il nəşrində</i>	<i>1954-cü il nəşrində</i>
Антагонизм	ədavət	antagonizm	antagonizm	antagonizm
Аристократ	əyan	aristokrat	aristokrat	aristokrat
Гарантия	təminat	təminat	qarantiya	təminat
Земельная рента	torpaq varidatı	torpaq rentası	torpaq rentası	torpaq rentası
Капитал	sərmayə	kapital	kapital	kapital
Капитализм	sərmayədarlıq	kapitalizm	kapitalizm	kapitalizm
Классовое противоречие	sinfı təzad	sinfı ziddiyət	sinfı ziddiyyət	sinfı ziddiyyət
Крепостной крестьянин	təhkim edilmiş kəndli	krepostnoy kəndli	krepostnoy kəndli	təhkimçi kəndli
Люмпен- пролетариат	lüt füqərayi- kasibə	lumpen proletariati	lumpen proletariati	lumpen proletariati

Манифест	bəyannamə	manifest	manifest	manifest
Организация	şirkət	təşkilat	təşkilat	təşkilat
Орудие производства	moailati-alati	istehsalat vasitələri	istehsalat vasitələri	istehsalat vasitələri
Партия	fırqə	fırqə	partiya	partiya
Продукт	məsnuat	məhsul (fabrika malları)	məhsul	məhsul
Пролетариат	füqərayi-kasibə	proletariat	proletariat	proletariat
Противоречие	təzad	ziddiyət	ziddiyyət	ziddiyyət
Реакция	irtica	irtica	reaksiya	irtica
Теоретический	nəzəri	nəzəri	teoretik, nəzəri	nəzəri
Утопический социализм	xəyali sosializm	utopik sosializm	utopik sosializm	utopik sosializm
Феодал	dərəbəyi	feodal	feodal	feodal
Частная собственность	əmlaki- məxsusiyə	xüsusi mülkiyyət	xüsusi mülkiyyət	xüsusi mülkiyyət
Экономический	iqtisadi	iqtisadi	ekonomik	iqtisadi
Эмиграция	mühacirət	mühacirət	emigrasiya	mühacirət

## V.I.Lenin, «Karl Marks»

Bu əsər Azərbaycan dilinə 1923-cü ildə tərcümə edilmişdir.<sup>1</sup> Əsərdə marksizim, sosializm və iqtisadi nəzəriyyə ilə bağlı bir çox terminlər işlədilmişdir. Məsələn: proletar sosializmi, fəhlə ittifaqları, ictimai münasibətlər sistemi, əmək məhsulu, ictimai əmək bölgüsü və s.

Lakin qeyd etmək lazımlı gəlir ki, həmin tərcümədə verilmiş iqtisadi nəzəriyyə terminlərinin çoxu yanlış tərcümə edilmişdir. Məsələn: Konkret olaraq aşağıdakı terminləri nəzərdən keçirək.

1) РАБОЧАЯ СИЛА. Bu terminin qarşılığı Azərbaycanca «fəhlə qüvvəsi» termini ilə verilmişdir. Məsələn:

Ruscası: «Вся рабочая сила данного общества, представленная в сумме стоимостей всех товаров, является одной и той же человеческой рабочей силой, миллиарды фактов обмена доказывают это».<sup>2</sup>

Azərbaycancası: «Bir cəmiyyətin mətaının ümumi qiymətindən ibarət olan fəhlə qüvvəsi və məta üzərində sərf olunan insan zəhmətindən ibarətdir ki, milyonlarla həqiqət bunu sübut edir».<sup>3</sup>

«Рабочая сила» dedikdə, burada, şübhəsiz, yalnız fəhlə qüvvəsi nəzərdə tutulmur. «Рабочая сила» bir iqtisadi nəzəriyyə termini kimi bir şeyin yaradılması, istehsalı üçün sərf olunan əmək, energiyadır. Bu əmək, energiya fəhlə qüvvəsi deyil, bəlkə kapitalist ölkələrində fəhlələrin kapitalistlərə satdıqları iş qüvvəsidir. Sonrakı tərcümələrdə bu termin dəqiqləşdirilmiş və «iş qüvvəsi» deyə tərcümə edilmişdir. Məsələn: «mövcud cəmiyyətin bütün əmtəələrin

<sup>1</sup> Bax: V.I.Lenin, Karl Marks, «Bakı fəhləsi» Kooperativ nəşriyyatı, 1923

<sup>2</sup> V.I.Lenin, Karl Marks, 1950, səh. 18.

<sup>3</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 18.

dəyərləri məcmuunda təmsil olunan bütün iş qüvvəsi eyni iş qüvvəsidir: milyardlarla mübadilə misalı bunu sübut edir.

2) СТОИМОСТЬ. Bu terminin qarşılığı azərbaycanca «qiymət» sözü ilə verilmişdir. Məsələn:

Ruscası: «Стоимость есть отношение между двумя лицами – как сказал один старый экономист».¹

Azərbaycancası: «bir iqtisadçı söyləmişdir: qiymət dediyimiz şey iki şəxsin arasında olan münasibətin qiyməti deməkdir».²

«Dəyər» və «qiyməti» heç vaxt eyniləşdirmək olmaz. Bunlar tamamilə müxtəlif anlayışlardır. «Dəyər» bir iqtisadi nəzəriyyə termini kimi, birinci növbədə əmtəə istehsalı şəraitində əmtəə istehsalına sərf olunan və bu əmtəədə maddiləşən mütərrədə əməyin müəyyən kəmiyyətidir. «Qiymət» isə dəyərin pulla ifadəsidir. Rusca «стоимость» termininin qarşılığı 1923-cü ildən sonrakı tərcümələrdə dəqiqləşdirilərək «qiymət» sözü ilə deyil, «dəyər» sözü ilə verilmişdir. «Qocaman bir iqtisadçı demişkən, dəyər iki şəxs arasındaki münasibət deməkdir».³

3) ПРОИЗВОДСТВО СРЕДСТВ ПРОИЗВОДСТВА. Bu terminin qarşılığı azərbaycanca «alatistehsaliyyə təsərrüfatı» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «... Маркс делит все общественное производство на два больших отдела: 1) производство средств производства и 2) производство предметов потребления и детально рассматривает, на взятых им числовых примерах, обращение всего общественного

¹ V.I.Lenin, Karl Marks, Bakı, XXI cild, 1948, səh. 44.

² V.I.Lenin, Karl Marks, Bakı, 1947, səh. 19.

³ Yenə orada, səh. 19

капитала в целом, как при воспроизведении в прежних размерах, так и при накоплении».<sup>1</sup>

Azərbaycancası: «Marks təsərrüfat məhsulatını iki böyük hissəyə ayırır: 1) alati-istehsaliyyə təsərrüfatı; 2) məta təsərrüfatı və bunun hər birisini diqqətli surətdə ədəbi misallar ilə bunun təhvilatını həm ibtidai və həm sonuncu halda tədqiq edir».<sup>2</sup>

Birləşmə şəklində olan bu terminin də qarşılığı düzgün verilməmişdir. Əvvəla, birləşmənin birinci tərəfində olan «alati-istehsaliyyə» tərkibi rusca «производство средств производства» birləşməsinin ikinci tərəfində olan «средств производства» tərkibi ilə uyğun gəlmir. Belə ki, «средств производства» heç də «alati-istehsaliyyə» demək deyil, «istehsal vasitələri» deməkdir. İqtisadi nəzəriyyə istehsal alətləri tamamilə başqa bir kateqoriya, istehsal vasitələri isə bam-başqa bir kateqoriyadır.

«Alati-istehsaliyyə təsərrüfatı» birləşməsinin ikinci tərəfində olan «тəsərrüfat» sözü də «производства средств производства»da olan «производства» sözünün düzgün tərcüməsi deyil. «Производства» deyərkən, burada əsasən «istehsal etmə», «hazırlama» nəzərdə tutulur. Halbuki «тəsərrüfat» «istehsal» demək deyil. Beləliklə bu tərcümədə rusca «производство средств производства» termininin qarşılığı yanlış olaraq «alati-istehsaliyyə təsərrüfatı» sözləri ilə verilmişdir. Sonrakı tərcümələrdə bu termin düzgün olaraq «istehsal vasitələri istehsah» sözü ilə verilərək dəqiqləşdirilmişdir: «Marks klassiklərin yuxarıda göstərilən səhvini təshih edərək bütün ictimai istehsalı iki böyük hissəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak

<sup>1</sup> V.I.Lenin, Karl Marks, 1953, səh. 24.

<sup>2</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 24.

şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tədavülünü ətraflı tədqiq edir».<sup>1</sup>

4) ПРОИЗВОДСТВО ПРЕДМЕТОВ ПОТРЕБЛЕНИЯ. Bu terminin qarşılığı azərbaycanca «məta təsərrüfatı» sözləri ilə verilmişdir ki, bu da ümumiyyətlə **dəqiq** deyildir. Məsələn:

Ruscası: «...Маркс делит все общественное производство в два больших отдела: 1) производство средств производства и 2) производство предметов потребления и детально рассматривает, на взятых им числовых примерах, обращение всего общественного капитала в целом, как при воспроизводстве в прежних размерах, так и при накоплении».<sup>2</sup>

Azərbaycancası: «Marks təsərrüfat məhsulatını iki böyük hissəyə ayırır: 1) alati-istehsaliyyə təsərrüfatı; 2) məta təsərrüfatı və bunun hər birisini diqqətli surətdə ədəbi misallar ilə bunun təhvilatını həm ibtidai və həm sonuncu halda tədqiq edir».<sup>3</sup>

Rusca «производство предметов потребления» termininin qarşılığı «məta təsərrüfatı» şəklində tərcümə edilməsi düzgün olmamışdır. Bunlar müxtəlif anlayışları ifadə edən sözlərdir. «Məta» ərəbcə «əmtəə»nin cəm formasıdır. «Məta təsərrüfatı» rusca «товарное хозяйство» deməkdir. Rusca «производство предметов потребления» termininin azərbaycanca **dəqiq** ifadə etdiyi məna isə «istehlak şeyləri istehsalı»dır. 1923-cü ildən sonrakı tərcümələrdə çox doğru olaraq «производство предметов

<sup>1</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1953, səh. 24

<sup>2</sup> V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 49

<sup>3</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 26

потребления» termininin qarşılığı azərbaycanca «istehlak şeyləri istehsalı» sözləri ilə verilməyə başlamışdır. «Marks klassiklərin yuxarıda göstərilən səhvini təshih edərək bütün ictimai istehsalı iki böyük hissəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən, həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tədavülünü ərtəfli tədqiq edir».¹

### 5) ПЕРЕМЕННЫЙ И ПОСТОЯННЫЙ КАПИТАЛ.

Bu terminlərin qarşılığı azərbaycanca «qeyri-daimi» və «daimi kapital» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «Повышение производительности труда означает более быстрый рост постоянного капитала по сравнению с переменным. А так как прибавочная стоимость есть функции одного лишь переменного капитала, то понятно, что норма прибыли (отношение прибавочной стоимости ко всему капиталу, а не к его переменной - только части) имеет тенденцию к падению».²

Azərbaycancası: «Zəhmət məhsulatının artması daimi kapitalın miqdarını sürətli bir surətdə artırmağa xidmət edə ki, bununla qeyri-daimi kapital götürdüyü üçün daimi kapital artıb, qeyri-daimi öz mövqeyində qaldıqda faidə vüsət miqdardan süqut etmiş olur».³

Əvvəla, «daimi» və «sabit» sözlərini heç vaxt eyniləşdirmək olmaz. Sabit daimi deyil. Sabit dəyişməzdır. Daimi isə də dəyişə bilər, amma uzun müddətdən sonra. Sabit deyərkən, - burada fasiləsizlik, dəyişməzlik, uzunmüddətli-

¹ V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 26

² V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 50

³ V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 25

lik nəzərdə tutulur. İqtisadi nəzəriyyədə isə «sabit kapital» deyərkən, burada kapitalın elə bir hissəsi nəzərdə tutulur ki, onun dəyəri istehsal prosesində sabit, dəyişməz qalır. Sabit kapital daimi kapital olmadığı kimi, dəyişən kapital da qeyri-daimi kapital deyildir. «Переменный капитал»ın düzgün tərcüməsi azərbaycanca «qeyri-daimi kapital» deyil, qeyri-sabit, dəyişən kapital deməkdir. Bu səhv sonrakı tərcümələrdə düzəldilərək, dəqiqləşdirilmişdir: «Əmək məhsuldarlığının artması sabit kapitalın dəyişən kapitala nisbətən daha sürətlə artması deməkdir».<sup>1</sup>

6) ОБЩЕСТВЕННОЕ ПРОИЗВОДСТВО. Bu terminin qarşılığı azərbaycanca «təsərrüfat məhsulatı» deyə səhv tərcümə edilmişdir. Məsələn:

Ruscası: «...Маркс делит все общественное производство на две больших отдела: 1) производство средств производства и 2) производство предметов потребления и детально рассматривает, на взятых им числовых примерах, обращение всего общественного капитала в целом, как при воспроизведстве в прежних размерах, так и при накоплении».<sup>2</sup>

Azərbaycancası: «Marks təsərrüfat məhsulatını iki böyük hissəyə ayırır: 1) alati-istehsaliyyə təsərrüfati; 2) məta təsərrüfati və bunun hər birisini diqqətli surətdə ədədi misallar ilə bunun təhvilatını həm ibtidai və həm sonuncu halda tədqiq edir».<sup>3</sup>

«Общественное производство» termininin azərbaycanca «təsərrüfat məhsulatı» deyə tərcümə edilməsi, əlbəttə, düzgün olmayışdır. Çünkü, məlum olduğu üzrə bunlar başqa-başqa anlayışları ifadə edən sözlərdir. «Общественное производство» «ictiamı istehsal» deməkdir və bunun «təsərrüfat məhsulatı» ilə heç bir əlaqəsi yoxdur.

Sonrakı tərcümələrdə «Общественное производство» termininin qarşılığı dəqiqləşdirilərək, «ictimai isteh-

<sup>1</sup> V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 50

<sup>2</sup> V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 49

<sup>3</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 24

sal» deyə tərcümə edilmişdir: «Marks klassisiñərin yuxarıda göstərilən səhvini təshih edərək bütün ictimai istehsalı iki böyük hissəyə: 1) istehsal vasitələri istehsalına və 2) istehlak şeyləri istehsalına bölür və rəqəmlər şəklində götürdüyü misallara əsasən, həm əvvəlki ölçüdə olan təkrar istehsal şəraitində, həm də yığım şəraitində bütün ictimai kapitalın tə davülinü ərtəflə tədqiq edir».<sup>1</sup>

Bundan əlavə, həmin əsərin tərcüməsində bir qrup iqtisadi nəzəriyyə terminlərinin azərbaycanca qarşılığı məxəniki tərcümədən, yaxud terminin məzmununun izahından ibarətdir. Aşağıdakı misallar bunu aydın göstərir.

1) ПОТРЕБИТЕЛЬНАЯ СТОИМОСТЬ. Məlumdur ki, bu terminin qarşılığı hazırda konkret olaraq «istehlak dəyəri» sözləri ilə verilir. Lakin, V.İ.Leninin «Karl Marks» əsərinin 1923-cü il tərcüməsində biz belə bir terminə rast gəlmirik. Məsələn:

Ruscası: «Товар есть, во-первых, вещь удовлетворяющая какои-либо потребности человека; во-вторых, вещь, обмениваемая на другую вещь, полезность вещи делает ее потребительной стоимостью».<sup>2</sup>

Azərbaycancası: «Məta birinci olaraq insanların ehtiyaclarını təmin edən bir şeydir. İkincisi: «ehtiyaca lazım olan bir şey üçün, mübadiləyə yarar bir şeydir».<sup>3</sup>

Əlbəttə, terminin ifadə etdiyi mənadan tamamilə uzaqdır. «Ehtiyaca lazım olan bir şey», əvvələn, termin deyil, ikincisi «istehlak dəyəri» terminində olan məzmunu qətiyyən vermir. «İstehlak dəyərinin» nədən ibarət olmasını Karl Marksın «Kapital» əsərində oxuyuruq: «Bir şeyin faydalı olması, yəni bu və ya digər bir insan tələbatım ödəyə bilmək xassəsi onu istehlak dəyəri edir. Lakin şeyin faydalı olması əsassız deyildir. Şeyin faydalı olması əmtəə cisinin

<sup>1</sup> V.İ.Lenn, *Karl Marks*, Bakı, 1953, səh. 24

<sup>2</sup> V.İ.Lenin, *Karl Marks*, XXI cild, 1948, səh. 43

<sup>3</sup> V.İ.Lenin, *Karl Marks*, Bakı, 1923, səh. 17

xasselerindən asılıdır və əmtəə cismindən ayrılıqda mövcud deyildir».<sup>1</sup>

1923-cü ildən sonrakı tərcümələrdə «потребительная стоимость» termini də düzgün olaraq «istehlak dəyəri» termini ilə ifadə edilmişdir: «Гундек тəcrübə bizə göstərir ki, milyonlar və milyardlarla bu kimi mübadilə, bir-birilə müqayisə edilə bilməyən hər cür və ən müxtəlif «istehlak dəyərlərini» daim bir-birinə bərabərloşdırır».<sup>2</sup>

2) ОБЩЕСТВЕННО-НЕОБХОДИМОЕ РАБОЧЕЕ ВРЕМЯ. Bu terminin qarşılığı «fəhlə qüvvəsi sərf olunma zamanı» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «...И, следовательно, каждый отдельный товар представляется лишь известной долей общественно необходимого рабочего времени».<sup>3</sup>

Azərbaycancası: «...Bununla hər bir məta bir fəhlə qüvvəsi sərf olunma zamanı ilə müəyyən edilir».<sup>4</sup>

Bu termin də sonralar dəqiqləşdirilib, «ictiami zəruri iş vaxtı» deyə verilməyə başlamışdır. «Deməli, hər bir ayrıca əmtəə ictimai-zəruri iş vaxtinin yalnız müəyyən bir hissəsidir».<sup>5</sup>

3) ДЕЙСТВЕННЫЙ ХАРАКТЕР ТРУДА. Bu terminin qarşılığı azərbaycanca tamamilə yanlış olaraq «zəhmətin nə olduğu» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: Проанализировав детально двойственный характер труда, воплощенного в товарах, Маркс переходит к анализу формы стоимости и денег.<sup>6</sup>

Azərbaycancası: «... Həqiqi təhlilatlar sayəsində «malın və zəhmətin nə oduğunu» müfəsəlla tədqiq və təyin

<sup>1</sup> Karl Marks, Kapital (Siyasi iqtisadın tənqidü) I cild, 1 kitab, Kapital istehsalı prosesi, Bakı, 1949, səh. 2

<sup>2</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1953, səh. 20

<sup>3</sup> V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 44

<sup>4</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1923, səh. 18

<sup>5</sup> V.I.Lenin, Karl Marks, Bakı, 1953, səh. 20

<sup>6</sup> V.I.Lenin, Karl Marks, XXI cild, 1948, səh. 44

etdikdən sonra Marks pulun və dəyərin formalarını tədqiq etməyə başlayır».<sup>1</sup>

Sonrakı tərcümələrdə bu söhv düzəldilmiş və bu mürəkkəb termin üçün «əməyin ikili xarakteri» kimi müvafiq qarşılıq tapılmışdır. «...Marks əmtəələrdə təcəssüm edən əməyin ikili xarakterini müfəssəl təhlil etdikdən sonra dəyər formasının və pulun təblilinə keçir».<sup>2</sup>

4) ПРИБАВОЧНАЯ СТОИМОСТЬ. Bu terminin də qarşılığı azərbaycanca terminlə yox, «mətaın üzərinə satıldığı zaman əlavə olunan artıq miqdard (mənfəət)» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «Прибавочной стоимостью называет Маркс это возрастание первоначальной стоимости денег,пускаемых в оборот».<sup>3</sup>

Azərbaycancası: «Mətaın üzərinə satıldığı zaman əlavə olunan artıq miqdard (mənfəət) ibtidai məta üçün buraxılmış pulun böyüməsindən ibarətdir».<sup>4</sup>

Sonrakı tərcümələrdə bu terminin qarşılığı «izafi dəyər» termini ilə ifadə edilmişdir: «Marks dövrliyəyə buraxılan pulun ilk dəyərinin belə artmasını «izafi dəyər» adlandırır».<sup>5</sup>

5) МЕНОВАЯ СТОИМОСТЬ. Bu terminin qarşılığı «mətaın qiyməti» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «Меновая стоимость (или просто стоимость) является прежде всего отношением, пропорцией при обмене известного числа потребительных стоимостей другого вида».<sup>6</sup>

Azərbaycancası: «Mətaın qiyməti onun, rəvac olub-olınaması ilə təyin olunur. Mətaın qiyməti mübadilə olunduğu mətaın qiyməti ilə münasibət müəyyən edilir».<sup>7</sup>

<sup>1</sup> V.I.Lenin, *Karl Marks*, Bakı, 1923, səh. 18

<sup>2</sup> V.I.Lenin, *Karl Marks*, Bakı, 1953, səh. 21

<sup>3</sup> V.I.Lenin, *Karl Marks*, XXI cild, 1948, səh. 45

<sup>4</sup> V.I.Lenin, *Karl Marks*, Bakı, 1923, səh. 19

<sup>5</sup> V.I.Lenin, *Karl Marks*, Bakı, 1953, səh. 22

<sup>6</sup> V.I.Lenin, *Karl Marks*, XXI cild, 1948, səh. 43

<sup>7</sup> V.I.Lenin, *Karl Marks*, Bakı, 1923, səh. 17

Sonrakı tərcümələrdə bu termin azərbaycanca «mübadilə dəyəri» termini ilə ifadə edilmişdir: «Mübadilə dəyəri (və ya sadəcə dəyər) hər şeydən əvvəl, bir növdən olan müəyyən miqdardakı istehlak dəyəri ilə mübadilə edilməsindəki məsbətdir».<sup>1</sup>

6) ЗАСТЫВШЕЕ РАБОЧЕЕ ВРЕМЯ. Bu terminin qarşılığı «fəhlə zəhmət müddəti» sözləri ilə verilmişdir. Məsələn: Ruscasi: «Как стоимости, товары суть лишь определенные количества застывшего рабочего времени».<sup>2</sup>

Azərbaycancası: «... Dəyər nöqteyi-nəzərinə mal, fəhlə zəhmət müddətindən təcəssüm etmiş bir cisimdir».<sup>3</sup>

Sonrakı tərcümələrdə «застывшее рабочее время» terminini azərbaycanca «yığılmış iş vaxtı» termini ilə ifadə edilmişdir: «Dəyər olmaq etibarilə əmtəələr yalnız müəyyən miqdardakı yığılmış iş vaxtıdır».<sup>4</sup>

Bələliklə, görürük ki, V.İ.Lenin «Karl Marks» əsərinin 1923-cü il tərcüməsindəki terminlər dəqiqliklə olmamış, bir çox hallarda termin əvəzində verilən izahlar onların mözəmununu təhrif edəcək dərəcədə bəsitləşdirilmişdir. Bu isə o dövrdə iqtisadi nəzəriyyə terminləri sahəsindəki ən ciddi nöqsanlardan biri olmuşdur.

<sup>1</sup> V.İ.Lenin, *Karl Marks*, Bakı, 1953, səh. 20

<sup>2</sup> V.İ.Lenin, *Karl Marks*, XXI cild, 1948, səh. 43

<sup>3</sup> V.İ.Lenin, *Karl Marks*, XXI cild, 1923, səh. 18

<sup>4</sup> V.İ.Lenin, *Karl Marks*, Bakı, 1953, səh. 21

**V.I.LENİNİN «KARL MARKS» ƏSƏRİNİN MÜXTƏLİF İLLƏRDƏ ÇIXAN  
TƏRCUMƏLƏRİNDƏ GEDƏN İCTİMAİ-SİYASİ VƏ İQTİSADI TERMINLƏR**

<i>Ruscası</i>	<i>1923-cü il nəşrində</i>	<i>1947-ci il və 1953-cü il nəşrində</i>
Абсолютная прибавочная стоимость	Qiymətli-mənafeyi-mütləqa	Mütləq izafi dəyər
Мануфактура	Parça mali	Manufaktura
Меновая стоимость	Mətanın qiyməti	Mübadilə dəyəri
Норма прибыли	Faidə vüsət miqdarı	Mənfəət norması
Общественное производство	Təsərrüfat məhsulatı	İctimai istehsal
Общественно-необходимое рабочее время	Fəhlə qüvvəsi sərf olunma zamanı	İctimai-zəruri iş vaxtı
Орудие труда	zəhmət alaqı	Əmək alətləri
Относительная прибавочная стоимость	Mütənasib artırma qiyməti	Nisbi izafi dəyər
Переменный капитал	Qeyri-daimi kapital	Dəyişən kapital
Поземельная рента	Ərazi icarəsi	Torpaq rentası
Постоянный капитал	Daimi kapital	Sabit kapital
Потребность	Ehtiyac	Tələbat
Прибавочная стоимость	Əlavə olunan artıq miqdar	İzafi dəyər
Прибавочный продукт	Əlavə olunan bir qazanc	İzafi məhsul

Прибавочный труд	Əlavə olunan zəhmət	İzafi əmək
Прибыль	Qazanc	Mənfəət
Производительность труда	Zəhmət məhsulatı	Əmək məhsuldarlığı
Производство предметов потребления	Məta təsərrüfatı	İstehlak şeyləri istehsalı
Производство средств производства	Alat-istehsaliyyə təsərrüfatı	İstehsal vasitələri istehsalı
Простая кооперация	Adi kooperativ	Bəsit kooperasiya
Рабочая сила	Fəhlə qüvvəsi	İş qüvvəsi
Разделение труда	Zəhmət təqsimi	Əmək bölgüsü
Разностная или дифференциальная рента	Parça-parça olan renta	Təfavüt rentası və ya differensial renta
Средняя норма прибыли	Motəlil qazanc	Orta mənfəət norması
Стоимость	Qiymət	Dəyər
Сырой материал	Yaş mal	Xammal
Товар	Məta	Əmtəə
Товарное обращение	Mal təhvili	Əmtəə tədavülü
Труд	Zəhmət	Əmək
Частная собственность	Xüsusi maliyyə	Xüsusi mülkiyyət

## V.I.Lenin – «Ərzaq vergisi haqqında»

V.I.Leninin «Ərzaq vergisi haqqında» adlı əsərində hərbi kommunizm siyasətindən yeni iqtisadi siyasetə keçid dövrünün əsas xüsusiyyətləri, yeni iqtisadi siyasətiin prinsipial məzmunu izah edilmişdir. Bu əsər V.I.Lenin tərəfindən 1921-ci ildə yazılmışdır. Azərbaycan dilində isə 1923-cü ildə tərcümə edilmişdir. Bu əsərdə bir çox ictimai, siyasi və iqtisadi terminlər işlədilmişdir ki, bunların müəyyən bir qrupu tamamilə yeni yaranan ictimai-iqtisadi münasibətləri ifadə edir. Məsələn: şura cumhuriyyəti, sosialist şuralar cumhuriyyəti, sosialist vətəni, Sovet dövləti, Sovet hakimiyyəti, sovet sistəməsi, proletar avangardı, demokratizm, sosialist istehsalatı, sosialist fabrika istehsalatı, proletar dövlət hakimiyyəti, kooperasiya, fəhlə kooperasiyası, kooperativ siyaseti və s.

Lakin bu tərcümədə də bir sıra ictimai siyasi və iqtisadi terminlərin azərbaycanca qarşılığı dəqiqlik verilməmişdir. Bunlardan bir neçəsini nəzərdən keçirək.

1) «Беднота» termininin qarşılığı azərbaycanca «füqərayi-kasibə» sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «Мелкий буржуа, хранящий тысяченки, - враг государственного капитализма, и эти тысяченки он желает реализовать непременно для себя, против бедноты, против всякого общегосударственного контроля, а сумма тысячек дает многомиллиардовую базу спекуляции, срывающей наше социалистическое строительство»<sup>1</sup>

Azərbaycancası: «Bir çox minliklərə malik olan xırda burjua, həqiqətdə dövləti kapitalizmin düşmənidir. O, haman minlikləri füqərayi-kasibənin əleyhinə, zərərinə hər

<sup>1</sup> В И.Ленин, О продовольственном налоге, XXXII cild, 1950, səh. 311

yerdə dövlət kontrolunun əleyhinə, zərərinə yalnız öz mənfiəti üçün istifadə etmək istəyir, məzkur minliklərin yekununda bizim sosializm quruluşumuza ciddi bir mane təşkil edən ehtikarə bir çox milyardlıq zəminə verir».<sup>1</sup>

«Беднота» sözünün ərəbcədən alınmış «füqərayi-kasibə» tərkibi ilə verilməsi əlbəttə düzgün deyildir. Bir də ki, «füqərayi-kasibə» sözündən əsasən «proletariat» terminini ifadə etmək üçün də istifadə edildiyini yuxarıda qeyd etmişdik. 1923-cü ildən sonrakı tərcümələrdə bu səhv düzəldilmiş, füqərayi-kasibə sözündən ümumiyyətlə əl çəkilmiş və «беднота»nın qarşılığı azərbaycanca «yoxsullar» sözü ilə verilmişdir.

2) «Kapitalizm» termini «kapital» termini ilə eyniləşdirilir və rusca «мелкобуржуазный капитализм» termini azərbaycanca «xırda burjua kapitalı» sözləri ilə verilir. Məsələn:

Ruscası: «В России преобладает сейчас как раз мелкобуржуазный капитализм, от которого и к государственному крупному капитализму, и к социализму ведет одна и та же дорога, ведет путь через одну и ту же промежуточную станцию, называемую «общенародный учет и контроль над производством и распределением продуктов».<sup>2</sup>

Azərbaycancası» «Rusiyada xırda burjua kapitalı hökməfərmadır. Bu kapitalizmdən dövlət kapitalizminə və sosializmə bir yol vardır, bu yol bir nöqtədən keçir. Bu nöqtədə «Rusiyada istehsal və təqsimi hesablamaq müraciəbə (kontrol) yapmaqdan ibarətdir».<sup>3</sup>

<sup>1</sup> V.I.Lenin, Ətqaq vergisi haqqında, Bakı, 1923, səh. 7

<sup>2</sup> В.И.Ленин, О продовольственном налоге, XXXII cild, 1950, səh. 314

<sup>3</sup> V.I.Lenin, Ətqaq vergisi haqqında, Bakı, 1923, səh. 9

«Kapital» və «kapitalizm» başqa-başqa anlayışları ifadə edən terminlər olduqları üçün, bunları cyniləşdirmək olmaz. «Kapital» bir termin, bir iqtisadi nəzəriyyə kateqoriyası kimi kapitalist sinfi ilə fəhlə sinfi arasında olan ictimai münasibəti ifadə edir. Kapitalizm isə kapitalistlərin muzdlu fəhlələri istismar etməsinə əsaslanan burjua ictimai quruluşudur.

Sonrakı tərcümələrdə bu termin çox doğru olaraq «xırda burjua kapitalı» deyil, «xırda burjua kapitalizmi» kimi verilir. Məsələn:

«Hazırda Rusiyada məhz «xırda burjuaziya kapitalizmi» üstündür, bu kapitalizmdən həm iri dövlət kapitalizminə, həm sosializmə cini yol gedir, «produktların istehsalı və bölüşdürülməsi üzərində ümumxalq uçotu və kontrolu» deyilən eyni ara stansiya vasitəsilə yol gedir».<sup>1</sup>

«İndi Rusiyada məhz «xırda burjua kapitalizmi» üstündür ki, bundan da həm iri dövlət kapitalizminə, həm də sosializmə eyni bir yol gedir və bu yol eyni bir ara stansiyadan keçir, «məhsulların istehsal və bölgüsü üzərində ümumxalq uçotu və nəzarəti» adlanan stansiyadan keçir».<sup>2</sup>

3) Bu tərcümədə «средство производства» termininin qarşılığı azərbaycanca «istehsal aləti» sözləri ilə verilmişdir. Məsələn:

Ruscasi: «Когда мы спорили в ЦИК с товарищем Бухарином, он заметил между прочим: в вопросе о высоких жалованьях специалистам «мы» «правее Ленина», ибо никакого отступления от принципов здесь не видим, памятую слова Маркса, что при известных условиях рабочему классу всего целосообразнее было бы «откупиться от этой банды» (именно от банды

<sup>1</sup> V.I.Lenin, Ərzaq vergisi haqqında, Bakı, 1940, səh. 9

<sup>2</sup> V.I.Lenin, Ərzaq vergisi haqqında, Bakı, 1953, səh. 9

капиталистов, т.е. выкупить у буржуазии землю, фабрики, заводы и прочие средства производства)».<sup>1</sup>

Azərbaycancası: Marks demişdir: «Müəyyən şərait altında fəhlə sinfi iş bu quldurlardan, bandadan ancaq mükafat ilə yaxasını qurtarması məqsədə daha müvafiq olar. Yəni fabrik, zavod və qeyri-istehsal alətlərini sərmayədar aşağıdan mükafat ilə almalıdır».<sup>2</sup>

«Средство производства» heç də «istehsal aləti» demək deyildir. Bunlar tamamilə müxtəlif anlayışları ifadə edən sözlərdir. «Средство производства» «istehsal vasitələri», «орудие производства» isə «istehsal alətləri» deməkdir. 1923-cü ildən sonrakı tərcümələrdə «Средство производства» termininin qarşılığı dəqiqləşdirilərək, «istehsal vasitələri» sözləri ilə verilmişdir. Məsələn: «MİK-də Buxarinlə mübahisə etdiyimiz zaman o, söz arasında bir də bunu qeyd etdi: mütəxəssislərin yüksək maaşı məsələsində «biz» «Lenindən sağdayıq», çünki, burada prinsiplərdən heç bir geri çökilməni görməyərək, Marksın sözlərini xatırlayıraq ki, məlum şəraitdə fəhlə sinfi üçün «bu bandadan pulla yaxa qurtarmaq» məqsədə daha uyğun olardı (məhz kapitalistlər bandasından, yəni burjuaziyadan torpağı, fabrikaları, zavodları və başqa istehsal vasitələrini pulla almaq).<sup>3</sup>

<sup>1</sup> В.И.Ленин, О продовольственном налоге, XXXII, 1950, сəh. 316

<sup>2</sup> V.I.Lenin, Ərzaq vergisi haqqında, Bakı, 1923, səh. 11.

<sup>3</sup> V.I.Lenin, Ərzaq vergisi haqqında, Bakı, 1940, səh. 10

*Qeyd:* Əvvəla, tərcümə qətiyyən düzgün deyil; fabrik, zavod və qeyri istehsal alətlərini sərmayədar almır, bəlkə bunlar sərmayədardan alınır.

**V.I.LENİNİN «ƏRZAQ VERGİSİ HAQQINDA» ƏSƏRİNİN MÜXTƏLİF DİLLƏRDƏ  
ÇIXAN TƏRCÜMƏLƏRİNĐƏ GEDƏN İCTİMAİ-SİYASI VƏ İQTİSADI TERMİNLƏR**

Ruscası	1923-cü il nəşrində	1940-ci il nəşrində	1953-cu il nəşrində
Беднота	füqərayi-kasıbə	yoxsullar	yoxsullar
Государство	hökumət	dövlət	dövlət
Государственно-монополистический капитализм	dövləti inhisar kapitalizmi	dövlət-monopolist kapitalizmi	dövlət-inhisarçı kapitalizmi
Государственный капитализм	dövləti kapitalizm üsuli	dövləti kapitalizm	dövləti kapitalizm
Деньги	para	pul	pul
Диктатура пролетариата	füqərayi-kasibə diktatürü	proletariat diktatürü	proletariat diktatürü
Консессия	imtiyaz	konsessiya	konsessiya
Компромисс	saziş	kompromiss	saziş
Крестьянское хозяйство	köylü təsərrüfatı	kəndli təsərrüfatı	kəndli təsərrüfatı
Мелькие товарные производители	xırda əmtəə istehsalçıları	xırda mal istehsalçıları	xırda əmtəə istehsalçıları
Мелкобуржуазный капитал	xırda burjua kapitalı	xırda burjuaziya kapitalizmi	xırda burjua kapitalizmi
Мелкособственнический капитализм	xırda malikiyyəti-məxsusiyə kapitalizmi	xırda mülkiyyətçilik kapitalizmi	xırda mülkiyyətçi kapitalizmi
Мелкое товарное производство	xırda əmtəə istehsali	xırda mal istehsali	xırda əmtəə istehsali
Мелкособственных	xırda təsərrüfatçılıq	xırda mülkiyyətçilik	xırda mülkiyyətçilik

Норма	xırda (norma)	norma	norma
Общественно-экономический уклад	ictimai-iqtisadi tərz	ictimai-ekonomik uklad	ictimai-iqtisadi formasiya
Патриархальный	pədərşahi	patriarxal	patriarxal
Продуктообмен	mal mübadiləsi	produkt mübadiləsi	məhsul mübadiləsi
Производительные силы	istehsal qüvvəsi	məhsuldar qüvvələr	məhsuldar qüvvələr
Производство продуктов	məhsulat istehsali	produkt istehsali	məhsul istehsali
Разворстка	təbdil (разверстка)	sapalaq	sapalaq
Распределения продуктов	məhsulat təqsimi	produkt bölgüsü	məhsul bölgüsü
Революционно демократическое государство	inqilabçı-demokratik dövlət	revolyusion-demokratik dövlət	inqilabi-demokratik dövlət
Советская республика	şura cumhuriyyəti	sovet respublikası	sovet respublikası
Советская социалистическая республика	sosialist şuralar cumhuriyyəti	sovet sosialist respublikası	sovet sosialist respublikası
Советские декреты	şura qanunları	sovet dekretləri	sovet dekretleri
Советские распорядки	şura qaydaları	sovet qaydaları	sovet qaydaları
Спекулянт	möhtəkir	spekulyant	möhtəkir
Спекуляция	ehtikar	spekulyasiya	ehtikar
Средства производства	istehsal aləti	istehsal vasitələri	istehsal vasitələri
Хлебная монополия	taxıl inhisarı	taxıl monopoliyası	taxıl inhisarı
Частное хозяйственный капитализм	xüsusi təsərrüfat sərmayədarlığı	xüsusi təsərrüfat kapitalizmi	xüsusi təsərrüfat kapitalizmi
Экономика	- iqtisadiyyat	ekonomika	iqtisadiyyat

## V.I.Lenin – «İmparializm kapitalizmin ən yüksək mərhələsidir»

V.I.Leninin «İmparializm kapitalizmin ən yüksək mərhələsidir» adlı əsəri Azərbaycan dilində 1927-ci ildə çapdan çıxmışdır. Bu əsərin tərcüməsində təsadüf edilən bir sıra iqtisadi nəzəriyyə terminləri bugünkü həmin şəkildə işlənir. Məsələn: istehsal təmərküzü, fəhlə təmərküzü, dəyər kəmiyyəti, inhisarçı ittifaqlar, kartel, sindikat, satış şortları, tədiyə müddətləri, pul kapitalı, pul gəliri, dövlət istiqrazi, maliyyə əməliyyatı, bank dövriyyəsi və s. Lakin, burada verilən terminlər sahəsində də nöqsanlar yox deyildir. Bunlardan bir hissəsinə nəzərdən keçirək.

1. Əsərin ruscasında olan bir sıra terminlər dubletləri ilə bərabər verilmişdir. Məsələn:

a) Monopoliya – Bu termin inhisar (monopoliya) sözləri ilə verilir. Məsələn:

Ruscası: «Концентрация производства и монополии».<sup>1</sup>

Azərbaycancası: «İstehsalın təmərküzü və inhisarlar (monopoliyalar)».<sup>2</sup>

b) Depressiya – Bu termin durgunluq (депрессия) sözləri ilə verilir. Məsələn:

Ruscası: «Комбинация укрепляет позиция комбинированного предприятия по сравнению с «чистым», - усиливает его в конкуренционной борьбе во время сильной депрессии (заминки в делах, кризиса) ,

<sup>1</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 186

<sup>2</sup> V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 7

когда понижение цен сырья отстает от понижения цены фабрикатов».<sup>1</sup>

Azərbaycancası: «Kombinasiya təmiz müəssisələrə nisbətən kombinasiyalı müəssisələrin mövqeyini möhkəmləşdirir və şiddətli bir durgunluq (depressiya) zamanı (böhran, işin axşaması) xammalın qiyməti fabrikant qiymətindən daha əksilmiş olan zaman belə müəssisələri rəqabət mübarizəsində qüvvətləndirir».<sup>2</sup>

v) Dividend – Bu termin qazanc (dividend) sözləri ilə verilmişdir. Məsələn:

Ruscası: «Знаменитый керосиновый трест в Соединенных Штатах был основан в 1900 г. Его капитал составлял 1500 миллионов долларов. Выпущено было обыкновенных акции на 100 милл. и привилегированных на 106 милл. 710 эти последние выплачивалось дивиденда в 1900-1907 годах».<sup>3</sup>

Azərbaycancası: «... 1900-cü ildən 1901-ci ilə qədər imtiyazlı aksiyalar üzrə ... ümumən 341 milyon dollar qazanc (dividend) verilmişdir».<sup>4</sup>

q) Ростовщический империализм – Bu termin müəmiləçi (sələmçi) imperializm sözləri ilə verilir. Məsələn:

Ruscası: «В отличие от английского, колониального империализма, французский можно назвать расточистическим империализмом».<sup>5</sup>

<sup>1</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 186

<sup>2</sup> V.I.Lenin, İmparrializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 10

<sup>3</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 191

<sup>4</sup> V.I.Lenin, İmparrializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 14

<sup>5</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 231

Azərbaycancası: «İngiltərəni müstəmləkəçi imperializmindən seçmək üçün Fransa imperializminə müamiləçi (sələmci) imperializm demək olar».¹

g) Потребитель – Bu termin yeyici (müstəhlik) sözləri ilə verilir. Məsələn:

Ruscası: «... В Германии монополии никогда не преследовали такой цели и не вели к такому результату, чтобы приносить выгоды потребителям, или хотя бы предоставлять государству, часть предпринимательской прибыли а служили только к тому, чтобы оздоровлять на государственный счет частную промышленность, дошедшую почти до банкротства».²

Azərbaycancası: «Almaniyada inhisarlar yevcilərə (müstəhliliklərə) fayda yetirmək və ya heç olmazsa şəxsi mütəşəbbisler qazancının bir hissəsini dövlət kassasına vermək kimi məqsədlərini heç vaxt güdməmişlər və belə nəticələr verməmişlər».³

d) Надстройка – Bu termin üstəlik (надстройка) sözləri ilə verilir. Məsələn:

Ruscası: «Внеэкономическая надстройка, вырастающая на основе финансового капитала, его политика, его идеология усиливают стремление к колониальным завоеваниям».⁴

Azərbaycancası: «Maliyyə kapitalından doğan xaricindəki üstəlik (настройка) və bu kapitalın siyaseti və məfkurəsi müstəmləkələri zəbt etmək təmayülünü daha da qüvvətləndirir».⁵

¹ V.I.Lenin, İmparrializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 47

² В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII изд., 1948, с. 238

³ V.I.Lenin, İmparrializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 54

⁴ В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII изд., 1948, с. 249

⁵ V.I.Lenin, İmparrializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 64

2. Həmin tərcümədə də bir sıra terminlər azərbaycanca elə sözlərlə verilir ki, bunlar ifadə etməli olduqları anlayışları ya dəqiq ifadə etmir ya da onlardan uzaq olur. Məsələn:

a) «Интерес» termini «мəнфəəт» sözü ilə verilir. Məsələn:

Ruscası: «Отличие теперешнего положения состоит в таких экономических и политических условиях, которые не могли не усилить непримиримость оппортунизма с обицами и коренными интересами рабочего движения».¹

Azərbaycancası: «İndiki vəziyyətin başqalığı işçi hərəkatının ümumi və əsas mənfeətlərinə qarşı opportunizmin ədavətinin iqtisadi və siyasi şərtlərindən ibarətdir».²

Doğrudur, «mənafə» «mənfeətin» cəmidir. Lakin, bildiyimiz kimi, «интерес» və onunla düzələn «общий интерес», «коренной интерес» kimi mürəkkəb terminlər tamamilə başqa anlayışlardır, «мənfeəт» isə başqa. «Интерес» çoxmənalı bir sözdür. Burada maraq, mənafə, xeyir, fayda, ehtiyac, tələbat və s. bu kimi mənalar ifadə olunur. Lakin «общий интерес», «коренной интерес» birləşmələrinin tərkibində olan «интерес» sözü həmin tərkiblərdə əsasən «mənafə» mənasında işlədir.

3. V.I.Leninin «имperializm kapitalizmin ən yüksək mərhələsidir» adlı əsərinin 1927-ci ildən sonrakı tərcümələrində «интерес» termini azərbaycanca artıq

¹ В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 271

² V.I.Lenin, Imperializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh. 80

«mənfəət» sözü ilə deyil, düzgün olaraq «mənafə» sözü ilə verilir. Məsələn: «Hazırkı vəziyyətin xüsusiyyəti elə bir iqtisadi və siyasi şəraitdən ibarətdir ki, həmin şərait opportunizm ilə fəhlə hərəkatının ümumi və əsas mənafeyi arasındaki barışmazlığı gücləndirməyə bilməz».<sup>1</sup>

b) «Operasiya» termininin qarşılığı «müamələ» sözü ilə verilmişdir. Məsələn:

Ruscası: «Bo Франции при крупнейших банки Gredit Lyonnais и Comptoir National и Locite Generale развивали свои операции и сеть своих отделений следующим образом».<sup>2</sup>

Azərbaycancası: «Fransada üç böyük bank (Gredit Lyonnais və Comptoir National və Locilte Generale) öz müamələ və şöbələrini bu sürətdə intişar edirdilər».<sup>3</sup>

Məlumdur ki, «müamələ» əməl sözündəndir. Ərəbcə çoxmənalı söz olan «müamələ» sözünün heç bir mənası «операция» sözünün iqtisadi nəzəriyyədəki mənasını (maliyyə, ticarət və s. sazişi mənası) ifadə etmədiyindən, sonrakı tərcümələrdə «müamilə» sözündən deyil, əvəzində bu mənaya daha yaxın olan «əməliyyat» sözü işlənməyə başlamışdır.

v) «Кредитор» termininin qarşılığı «tələbkar» sözü ilə verilmişdir. Məsələn:

Ruscası: «Каждое (государство) занимает монопольное положение на всемирном рынке благодаря

<sup>1</sup> V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, XXII cild, 1951, səh.301

<sup>2</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 202

<sup>3</sup> V.I.Lenin, İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927, səh.13

трестам, картелям, финансовому капиталу, отношениям кредитора к должнику».¹

Azərbaycancası: «Bu dövlətlərin hər birisi kartellər, trestlər, maliyyə kapitalları və tələbkar ilə borclu münasibəti sayəsində bütün dünya bazارında inhisarlı bir mövqe tutmuşdur».<sup>2</sup>

Məlum olduğu üzrə «кредитор» termininin məzmununda tələb yaxud tələbkarlıq məfhumu qətiyyən yoxdur. Kreditor «mal ya pul borc verən» deməkdir. Tələbkar isə ümumi məna daşıyan bir söz olub sadəcə «tələb edən» deməkdir. Bu söz «кредитор» mənasında bir iqtisadi nəzəriyyə termini kimi heç də məfhumu əks etdirə bilməzdi.

Buna görə də sonradan bu sözün «borc verən» terminini ilə əvəz edilməsi tamamilə düzgün olmuşdur.

---

<sup>1</sup> В.И.Ленин, Империализм, как высшая стадия капитализма, XXII cild, 1948, səh. 271

<sup>2</sup> V.I.Lenin, İmperializm kapitalizmin ən yeni dövru kimi. Bakı, 1927, səh.83

**V.I.LENİN «İMPERİALİZM KAPİTALİZMİN ƏN YÜKSƏK MƏRHƏLƏSİDİR» ƏSƏRİNİN  
MÜXTƏLİF İLLƏRDƏ ÇIXAN TƏRCÜMƏLƏRINDƏ GEDƏN İCTİMAİ, SİYASİ  
VƏ İQTİSADI TERMINLƏR**

<i>Ruscası</i>	<i>1927-ci il nəşrində</i>	<i>1951-ci il nəşrində</i>
Банковские соглашения	bank etilafları	bank sazişləri
Бездействующий денежный капитал	hərəkətsiz para kapitalı	isləməyən pul kapitalı
Владелец	yiyə	sahibkar
Дань	xərac	bac
Денежные доходы	para mədaxilləri	pul gəlirləri
Денежный доход	para gəliri	pul gəliri
Депрессия	durğunluq (depressiya)	depressiya
Дивиденд	qazanc (dividend)	dividend
Дополнительная прибыль	əlavə qazanc	əlavə mənfəət
Концентрация рабочих	işçi təmərküzü	fəhlə təmərkülü
Коньюктура	konyuktur (bazar övzəində olan fərqlər)	konyuktura
Коренной интерес	əsas mənfəət	əsas mənafə
Кредитор	tələbkar	öorc verən
Мелкие акционеры	kiçik aksionerlər	xırda səhmdarlar
Монополия	inhisar (monopoliya)	inhisar

Крупные потребители	böyük (müstəhliklər) yeyicilər	iri istchlakçılar
Надстройка	üstəlik (надстройка)	üstqürüm
Накопление капитала	kapital yığımı (birikməsi)	kapital yığımı
Норма прибыли	qazanc norması	mənfəət norması
Общий интерес	ümmümi mənfəət	ümmümi mənafə
Операция	müamilət	əməliyyat
Охранительная пошлина	müdafiə rüsumları	himayə kömrükləri
Первоначальная операция	ibtidai müamələ	ilk əməliyyat
Посредник	miyançı	vasitəçi
Посредничества в платеже	ödəniş içində miyançılıq	tədiyyələrdə vasitəçilik
Прибыльная операция	qazanclı müamələ	mənfəətli əməliyyat
Прибыльное предприятие	qazanclı müəssisə	gəlirli müəssisə
Потребители	yeyicilər (müstəhliklər)	istehlakçılar
Раздробленные акционеры	pərakəndə aksionerlər	dağıniq səhmdarlar
Ростовщический империализм	müamələçi (sələmçi) imperializm	sələmçi imperializm
Соглашение	etilaf	razılıq
Финансовая операция	maliyyə müaməlatı	maliyyə əməliyyatı
Фирма	şirkət	firma
Хозяин	yiyə (sahib)	sahibkar
Чистая прибыль	təmiz qazanc	xalis mənfəət

## V.I.LENİNİN ƏSƏRLƏRİNİN AZƏRBAYCANÇAYA 1930-1934-CÜ İLLƏRDƏKİ TƏRCÜMƏLƏRİNDE İŞLƏNƏN İQTİSADI NƏZƏRİYYƏ TERMINLƏRİ HAQQINDA

K.Marks, F.Engels və V.I.Leninin, eləcə də marksizm-leninizm elminə dair bir çox başqa əsərlərin Azərbaycan dilinə tərcüməsi dilimizdə ictimai-siyasi, iqtisadi, fəlsəfi və s. terminolojiyanın yaranması və mövcud terminlərin dəqiqləşdirilməsi və sistemləşdirilməsi işində böyük rol oynamışdır.

Bu terminlər, xüsusilə ictimai-siyasi terminlər tarix, fəlsəfə, hüquq və iqtisadi nəzəriyyəyə dair dərsliklərin yaradılması, yaxud tərcüməsi prosesində, həmçinin müxtəlif qəzet və jurnallarda yaranırdı. Bu işdə Sov. İKP MK yanında marksizm-leninizm institutu Azərbaycan filialının rolu xüsusilə qeyd olunmalıdır. 1920-ci illərdən başlayaraq tərcümə işinin geniş vüsət alması ilə əlaqədar olaraq termin və terminolojiya məsələlərinin hərtərəfli işlənilməsi zəruriyyəti meydana çıxır.

Bu sahədə görülən işlərin nəticəsi artıq 1930-cu illərdə hiss olunmağa başlayır. 1930-1934-cü illərdə V.I.Leninin əsərlərinin altı cildliyinin Azərbaycan dilinə tərcümə olunması (onlardan yalnız üç cildi tərcümə və nəşr olunmuşdur) termin yaratma sahəsində əhəmiyyətli rol oynayır. Biz bu əsərlərdə verilmiş iqtisadi nəzəriyyə terminlərindən bəhs edəcəyik.

Qeyd etmək lazımdır ki, göstərilən terminlərin əsas hissəsi Azərbaycan dilinin öz leksik materialı əsasında yaradılmışdır. Tərcümələrimiz ümumxalq dilində, bəzən də dialektlərdə olan sözləri ədəbi dilə gətirib terminləşdirməyə çalışmışlar. V.I.Leninin tərcümə olunmuş həmin əsərlərində işlənən gəlir (I cild, səh 14), muzd (I cild, səh 14), çıxar (I cild, səh. 35), günəmuzdçu (I cild, səh. 144), örüş (I cild, səh. 186), bəhrə (I cild, səh 74), qazanc (III cild, səh. 10), ödəniş (III cild, səh. 22), miyançılıq (III cild, səh 22) kimi

terminlər buna misal ola bilər. Eyni şeyi tək sözlü terminlərdən başqa tərkib şəkilli terminlər haqqında da demək olar. Bu tip terminlərin çoxunda birinci, ya da ikinci söz (məişət sözləri və ya dialektizmlər) öz mənasında, heç bir dəyişiklik olmadan terminləşdirilmişdir. Məsələn: qaba gəlir (I cild, səh. 35), qaba çıxar (I cild, səh. 36), nəqd çıxar (I cild, səh. 85), torpaq örüşü (I cild, səh. 89), işçi əli (I cild, səh. 83), artıqlama işçi (I cild, səh. 116), dolanacaq vasitələri (I cild, səh 172), peşələrin əlləşdirilməsi (I cild, səh. 205) və s.

Rusca terminlərin azərbaycanca qarşılığının tapılmasında tərcüməçilər çox çalışmışlar. Onlar bir çox terminləri vermək üçün dilimizdə eyni monali söz tapmağa və bu, mümkün olmadığı təqdirdə rus dilində işlənən terminlərdən istifadə etməyə çalışmışlar. Lakin tərcüməçilər daha bir sıra çətinliklərlə qarşılaşdıqları üçün, bəzi hallarda eyni termini müxtəlif variantlarda işlətməli olmuşlar. Məsələn: sərbəst muzdurluq – sahibə işləmə (I cild, səh. 13), sahibə işləmə sistemi- sərbəst muzdurluq sistemi (I cild, səh. 18), günəmuzdçu, muzdlu işçi (I cild, səh 44), günəmuzd işçi (I cild, səh 45), günəmuzdçular sinfi (I cild, səh. 73), tənləşmə – bərabərləşmə – nivelləşmə (I cild, səh. 49), maldar-malservət (I cild, səh. 58), binəkdar-alib-yığan-ehtikarçı-spekulyant (I cild, səh. 231), ictimailəşdirmək-elləşdirmək-sosializasiya (I cild, səh. 264), təbəddülət-çevriliş-inqilab (III cild, səh. 40), pul satmaq- sələmçilik (I cild, səh. 81) və s.

Ümumiyyətlə 30-40-cü illərdə rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınan terminlərin sayı artmağa başlayır. Bunların çoxu artıq dilimizin lügət tərkibinə daxıl olmuşdur. Lakin bu proses birdən-birə olmamışdır. 1930-cu ilə qədər, yəni terminoloji işin ilk dövrlərində alınma terminlərin işlədilməsində qeyri-müəyyənlik olduğunu, bir yerdə alınma terminin saxlandığını, başqa bir yerdə isə bu termindən istifadə edilməyib, əvəzində məfhumu tam ifadə

etməyən sözdən termin kimi istifadə olunduğunu yuxarıda qeyd etmişdir. 1930-cu illərdən sonra isə bu cəhətdən vəziyyət bir qədər dəyişmişdir. V.I.Leninin əsərlərinin yuxarıda göstərilən cildlərinin tərcüməsində dilimizdə qarşılığı olmayan terminlər bir qayda olaraq, rüscada olduğu kimi işlənmişdir.

V.I.Leninin altı cildliyinin azərbaycancaya tərcümə olunmuş cildlərində terminlərin bir hissəsinin haşıyələrdə izahmı vermə üsulundan istifadə edilmişdir ki, bunların bəzilərini aşağıda göstəririk.

a) Rus dilindən bir qrup alınma terminlərin haşıyələrdə verilən izahı, onların dubletlərindən ibarət olur ki, bu da bir növ lüğət mahiyyəti daşıyır. Məsələn: antaqonist – yəni düşmən (I cild, səh. 4), primitiv-ibtidai, sadə (I cild, səh. 54), differensiasiya-təbəqələşmə (I cild, səh. 72), idxlal-gətirilmə (I cild, səh. 92), impuls-təkan, hərəkət (I cild, səh. 107), individual-fərdi (I cild, səh. 198), monopoliya-inhisar (I cild, səh. 213), artızanlar-sənətkarlar (III cild, səh. 20), professional-peşəçi (III cild, səh. 405), sentralizm-mərkəziyyətçilik (III cild, səh. 663), avtonomizm-muxtariyyətçilik (I cild, səh. 668), razdelist-bölgüsü (II cild, səh. 179), bosyak-ayağı yalın, lüt, lümpen (II cild, səh. 279), depressiya-düşgünlük, durgunluq, kasadlıq (II cild, səh. 428), neytralizasiya – bitərəfləşmə (II cild, səh. 450), kreditor-yəni tələbkar, alacaqlı, borc verən (III cild, səh. 75) və s.

b) Onların digər bir qrupunun qarşılığı izah xarakteri daşıyır. Məsələn: nep – yəni, yeni iqtisadi siyaset (I cild, səh. XCP), kupçi – yəni xüsusi mülk torpağı, «qəbalə» ilə alınmış, satın alınmış (I cild, səh. 26), konsentrik – yəni təmərküz etdirilmiş, bir mərkəzə toplanmış (I cild, səh. 352), сверхурочные работы – qaydadən artıq, iş günündən artıq iş (I cild, səh. 493), ekspropriasiya – sahibimin əlindən almaq, ümumun malı etmək (III cild, səh. 15), vikup – yəni əvəzlə, bədəllə alınması (II cild, səh. 149), emiqrasiya-bir ölkədən köçüb getmək; immiqrasiya – bir ölkəyə köçüb gəlmək (II cild, səh. 450) və s.

## *MÜASİR AZƏRBAYCAN DİLİNDE İQTİSADI NƏZƏRİYYƏ TERMINLƏRİNİN QRAMMATİK TƏHLİLİ*

*Azərbaycan dilində iqtisadi nəzəriyyə  
terminlərinin əsas mənbələri*

Elmin özünəməxsus xüsusi bir dili yoxdur. Elmi əsərlər də xalqın ifadə etdiyi ədəbi dildə yazılır. Akademik V.V. Vinoqradovun dediyi kimi, «xalqa xidmət edən bir elm öz ifadə formaları və terminologiyası ilə birlikdə milli ədəbi bazadan, ümumxalq dilindən ayrıla bilməz».<sup>1</sup>

Terminin yaranması üçün ən mühüm və əsas mənbə milli dilin öz lügət tərkibidir. Yeni terminlər ümumxalq dilinin lügət fondu əsasında yaranır və onunla sıxı bağlı olur. Belə ki, dildə yeni anlayışları ifadə etmək üçün çox zaman həmin dildə mövcud olan hazır sözlərdən istifadə edilir. Ümumxalq dilində olan sözlər yeni terminlərin yaranması üçün baza olur.

Azərbaycan dilində də, başqa sahələrdə olduğu kimi, iqtisadi nəzəriyyə terminlərinin yaranmasında əsas və zəngin mənbə ümumxalq dilidir. İqtisadi nəzəriyyə terminlərinin çoxu ümumxalq dilində olan sözlərdən ibarətdir, məsələn: bölgü, vergi, işçi, işsizlik, yığım, alım, təycü, əmək, əməkçi, yardım, gəlir, gəlirlili, dəyər, borc, varlanma, iməcilik və s.

İqtisadi nəzəriyyə terminlərinin digər qismini ərəb və fars dillərindən alınma sözlər təşkil edir. Ərəb və fars dilləri ünsürlərindən termin yaratmaq, yaxud onları termin kimi işlətmək üçün istifadə üsulu çoxillik ənənə ilə bağlıdır. Xalqlar arasında olan siyasi, ictimai, iqtisadi və mədəni əlaqələr, onların dilləri arasında da müəyyən əlaqə

<sup>1</sup> Б а х: Материалы объединенной научной сессии посвященной трудам И.В.Сталина по языкоznанию, Москва, 1951, сəh. 57

yaratmışdır. Cəmiyyət inkişaf etdikcə bu əlaqə də artmışdır. Bu mənada da dilin lügət tərkibinin elmi terminlərlə zənginləşməsi maraqlı məsələlərdən biridir.

Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin bir qismi alınmadır. Məsələn, ərəb dilindən alınma terminlərə: tələb, ərzaq, mübadilə, istehsal, istehlak, iflas, dövriyyə, əmanət, məzənnə, müsadırə, məbləğ, mülkiyyət, nemət, qiymət, ticarət, mənfəət, faiz, sinif, mübarizə, ehtiyac, sənəd, idxal, rəqabət, fayda, tələbat, nəqd, əmtəə, istiqraz, təsərrüfat və s.; fars dilindən alınma terminlərə: peşə, muzdur, kirayə, həmpesə, sövdəgər, zəhmətkeş və s. nümunə ola bilər.

Iqtisadi nəzəriyyə terminlərinin bir qismi ərəb-fars sözlərinə Azərbaycan dilinə moxsus şəkilçilərin artırılması ilə düzəldilmişdir. Məsələn: -çı, -çi, -çu, -çü şəkilçiləri vasitəsilə: qənaətçi, mülkiyyətçi, himayəçi, iqtisadçı, sifarişçi, inhisarçı, istehlakçı, icmaçı, tədarükçü, kömrükçü, sələmcى; -lik, -lıq, -luq, lük şəkilçilərindən liq/lik şəkilçisi vasitəsilə: kasadlıq, tabelik, məlisuldarlıq, pərakəndəlik, güzəranlıq; li/li, lu/lü şəkilçilərindən li/li şəkilçisi vasitəsilə: mənfəətli, böhranlı, zərərli, sərvətli, imtiyazlı, məsrəfli; çiliq, çilik, cüllük, culoq şəkilçilərindən çiliq çilik şəkilçisi vasitəsilə: israfçılıq iqtisadçılıq, mülkiyyətçilik, təsərrüfatçılıq, rəqabetçilik, kustarçılıq, sələmcilik və s. bu kimi iqtisadi nəzəriyyə terminləri yaranır.

Iqtisadi nəzəriyyə terminlərinin müəyyən bir qrupu Avropa dillərindən alınma terminlərindən ibarətdir. Avropa dillərindən alınan sözlərdən ibarət olan terminoloji leksikanın bir qrupunu da iqtisadi nəzəriyyə terminləri təşkil edir. Bu terminlər mənşə etibarı ilə latin, yunan, fransız və başqa dillərdən alınmadır. Məsələn: dividend, imperializm, kollektiv, konvensiya, kooperasiya, kredit, norma, manufaktura, plan, sosializm, fabrikat, feodal, fond, formasiya, bazis, sindikat, avans, aksioner, aksiya, balans, bank, kapital, komissioner, kommunika, kommunizm və s.

## *Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaranma üsulları*

Dil cəmiyyət ilə birlikdə mövcudur və onun tarixi bilavasitə cəmiyyətin tarixi ilə bağlıdır.

İnsan fəaliyyətinin müxtəlif sahələrinin (elm, texnika, mədəniyyət və s.) inkişafı bir sıra yeni anlayışların yaranmasına səbəb olur. Dilin lüğət tərkibində olan sözlərim inkişaf yollarını öyrənərkən məlum olur ki, yeni sözlər heç də boş yerdə yaranmir. Mövcud lüğət materialı yeni sözlərin yaranması üçün əsas baza olur. Lakin, bundan əlavə, yeni sözlərin yaranması üçün dilin əsas mahiyyətini, onun səciyyəvi xüsusiyyətlərini, qrammatik qaydalarını əks etdirən müxtəlif üsul və vasitələrin zəruriliyi də vacibdir.

Müasir Azərbaycan dilində, başqa terminlərin əmələ gəlməsində olduğu kimi, iqtisadi nəzəriyyə terminlərinin də yaranmasında, əsasən, aşağıdakı üsul və vasitələr mövəuddür:

- 1) Semantik üsul ilə yaranan terminlər
- 2) Morfoloji üsul ilə yaranan terminlər.
- 3) Sintaktik üsul ilə yaranan terminlər.
- 4) Kalka, hərfi tərcümə vasitəsilə yaranan terminlər.
- 5) Başqa dillərdən alınma terminlər.

### *Semantik üsul ilə yaranan terminlər*

Xalqın tarixindən, onun mədəniyyətindən, insanların onları əhatə edən obyektiv aləmə olan münasibətlərindən asılı olaraq sözün mənası da tarixən inkişaf edir.

Dilçilikdə sözlərin yeni məna alması, onların mənasının dəyişilməsi (semantik inkişafı) yeni söz və terminlərin yaradılmasında əsas üsullardan biridir. Dilin lüğət tərkibindəki sözlərin bir qrupu semantik üsul ilə yaranan terminlərdən ibarətdir. Bu üsul ilə yaranan terminlər arasın-

da iqtisadi nəzəriyyə terminləri də müəyyən yer tutur. Dilimizdə bu üsul ilə yaranan terminlərə daha çox Sovet hakimiyyətindən sonrakı illərdə rast gəlirik. Söz və terminlərin mənasının dəyişilməsi hadisəsi ədəbi dilin inkişafının ən səciyyəvi hallarından biridir. Bu nöqteyin nəzərdən bir neçə iqtisadi-nəzəriyyə terminini nəzərdən keçirək:

«FÜQƏRA». Bildiyimiz kimi, «fūqəra» dilimizdə çoxdan bori işlənən sözlərdən biridir. Bu söz adətən yoxsul, kasib, ac, daim ehtiyac içində olan mənasında işlənmişdir. Hətta klassiklərimizin əsərlərində də bu söz bu mənada işlənmişdir. Məsələn: «Füqorəni görəndə nifrat edər; Ona bikarəlikdə töhmət cdər» (S.Əzim, səh. 105); «... Qazı Xudayarbəyə;» sən mənə iki kəllə qənd gətirsən, birini dograyıb paylaram fūqəraya...» (C.M., səh. 18); «Bizlərə dəxli nədir yoxdur əgər çarələri; Qoy ağarsın fūqəra gözlerinin qarələri» (Sabir, səh. 90).

Sovet hakimiyyətinin ilk illərində bu terminin mənası genişlənmişdir. Belə ki, inqilabın ilk illərində bolşevik mətbuatı səhifələrində rast gəldiyimiz «fūqəra həftəsi», «fūqəra komitələri», «fūqəra şuraları», «fūqəra sinfi», «fūqəra möisəti», «fūqəra hakimiyyəti», «fūqəra diktaturası» və s. bu kimi terminlər heç də ac kasib mənasında işlənməmişdir.

«YARIŞ». Bu termin öz mənasını tamamilə genişləndirmiş, yeni bir məna almışdır. Yarış sözü dilimizdə sosializmin qurulması ilə sosializm yarışı kimi yeni bir məshhumu ifadə etmişdir. Artıq burada yarış sözü əvvəllərdə ifadə etdiyi kəsişmə, ötüşmə, mərc mənasından əlavə zəhmətkeşlərin sosialist əməyi prosesində məhsuldarlığı yüksəltmək, zəhmətkeşlərin öz iş və fəaliyyətlərinin bütün növlərinin ən yaxşı təşkili və yerinə yetirilməsini ifadə edir, əməyin və əməyə yeni münasibətin nümunəsini göstərir.

**«ÖMƏK».** Bu termin dilimizdə adətən zəhmət, yorğunluq, rənc, əziyyət, çalışma, səy və bu kimi mənaları bildirmişdir. Sonradan sosializmin qurulması ilə bu termin öz semantik mənasını inkişaf etdirmiş, yeni məzmun almışdır. Sosializmdə əmək insanın fiziki və əqli gərginlik tələb edən məqsədə uyğun fəaliyyətini, onun şərəf işini ifadə etmişdir.

**«İSTİSMAR».** Bu termin dilimizdə çoxdan işləmir. Kapitalizm cəmiyyətində, - kapitalistlər, xüsusi mülkiyyətçilər tərəfindən özgə əməyini mənimsemə, xalqı incitmə, ona zülm, əzab, işgəncə etmə mənasını ifadə etmişdir. Sonradan isə tamamilə yeni bir məna almışdır. İstehsalatda hər hansı bir faydalı məqsəd üçün istifadə edilmə, artıq əldə edilmiş maddi nemətlərdən istifadə etmə bu terminin ifadə etdiyi yeni mənadır ki, bundan bizim istər texniki, istərsə də bədii ədəbiyyatımızda və gündəlik danışqda istifadə edilir.

### *Morfoloji üsul ilə yaranan terminlər*

Morfoloji üsul yeni söz və terminlərin yaranmasında ən məhsuldar üsullardan biridir. Burada şəkilçilər yeni sözlər – terminlər yaratma vasitəsi olur.

Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin də yaranmasında morfoloji sözdüzəltmə geniş yayılmış, istər milli dildən, istərsə də başqa dillərdən alınan sözlərin sonuna müxtəlif şəkilçilərin əlavəsi ilə termin düzəldilmiş, yeni mənalı terminlər yaranmışdır.

Azərbaycan dilində, başqa söz və terminlərin yaranmasında olduğu kimi, iqtisadi nəzəriyyə terminlərinin yaranmasında da bir çox məhsuldar şəkilçilər iştirak edir. Bu şəkilçilərin çoxu Azərbaycan dilinə məxsus, az bir hissəsi isə alınmadır. Dilimizdə iqtisadi-nəzəriyyə terminlərinin

yaranmasında iştirak eden bir qrup şəkilçiləri nəzərdən keçirək:

1) -çı, -çi, -çu, -çü sözdüzəldici şəkilçiləri başqa söz və terminlərin yaranmasında olduğu kimi iqtisadi-nəzəriyyə terminlərinin də yaranmasında ibarət olan bir sira sözlərin sonuna gelir. **Məsələn:** birjaçı, brakçı, valyutaçı, emanətçi, icarəçi, icnaçı, iltizamçı, pensiyaçı, tədiyyəçi, vaxtamuzdçu, günemuzdçu, istchlakçı, sifarişçi, müamiləçi, qənimətçi və s. Bu şəkilçilər çox vaxt rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınan sözlerin sonuna gəlməkələ rus dilində olan «nik» və «şik» şəkilçilərini evəz edir və bir qrup terminler yaradır. **Məsələn:** kolxoznik-kolkozcu, arşaphnik-aqrarçı, aprelyantik-artelçi, manufakturçuk-manufakturnaçı, kontorçuk-kontorcu, mənalişnik-mubadiləçi və s. Bu tip terminlərin bir qrupu da rusca «ep» - «op»un qarşılığı kimi azərbaycanca çıxış edir. **Məsələn:** depozitor-depozitçi, diskontor-diskontçı, komissiонer-komissionçu, kooperatop-kooperativçi və s.

2) -lıq, -lik, -luq, -lük şəkilçilərindən müxtəlif nitq hissələrinə (ismim, sıfət, say, müəyyən hallarda məsərlərə) qoşularaq termin əmələ getirir.

Bu şəkilçilər ismə qosularaq bir qrup mücərrəd anlayışları bildiren terminlər emələ getirir ki, bunlar hal, vəziyyət, keyfiyyət, kəmiyyət, adət, xasiyyət, sənət, peşə və s. bildirir. **Məsələn:** köləlik, imecilik, hökmranlıq, illik, həftəlik, kommersantlıq, tacılık, zədəganlıq və s.; -lıq, -lik, -luq, -lük şəkilçilərinin bir qrupu müxtəlif sözdüzəldici şəkilçilərdən sonra gelir. Bu tip terminlərə nümunə olaraq aşağıdakılardı göstərmək olar.

a) -çı, -çi, -çu, -çü sözdüzəldici şəkilçilərindən sonra -lıq, -lik, -luq, -lük şəkilçilərinin gəlməsi ilə dördən terminlər: ömtəolilik, gelirlik, qazanchılıq, mənfəetilik, borcluluk və s.;

v) Bir sira alıma şəkilçilərdən sonra -lıq, -lik, -luq, -lük şəkilçilərinin gəlməsi ilə də iqtisadi nəzəriyyə terminləri düzəldilir. **Məsələn:**

a) «dar» şəkilçisindən sonra gəlməkə: məhsuldarlıq, quldarlıq, icarədarlıq, hesabdarlıq və s.

b) «şuras» şəkilçisindən sonra gəlməkə: emtəəşünəşliq, maşınşünəşliq, balansşünəşliq, konyunkturaşunashlıq və s.

3) -ş, -ş, -uş, -üs şəkilçilərinin fellərə qoşulması ilə konkret mənaya malik olan iş, hal, hərəkət ifadə edən terminlər yaranır. **Məsələn:** yans, irəliliy, çevriliş, ödəniş, yüksəliş, uduş və s.;

4) -ici, -ici, -ucu, -üçü şəkilçilərinin fellərə qoşulması ilə konkret mənaya malik olan peşə, sənət, ixtisas və s. bildirən terminlər yaranır. **Məsələn:** paylaşdırıcı, alıcı, verici, ödəyiçi, çəkici, ayıncı, birləşdirici, göstərici, qurucu, səmərələşdirici və s.;

5) Bir qrup iqtisadi nəzəriyyə terminləri -çı, -ki, -kü şəkilçilərinin fellərə bitişdirilməsi ilə yaranır. **Məsələn:** alçı, sarğı, bölgü, itki, vergi və s.;

6) laşdırma-leşdirmə. Bu şəkilçilər yalnız öz

şəkilçilərin deyil, rüscadan və rus dili vəstəsile başqa dillərdən alınma sözlərin də sonuna gəlməkə əsasən «ikânia» (изания) və «ovaniye-ebanie» şəkilçilərini əvəz və s.;

b) -lı, -li, -lu, -lü sözdüzəldici şəkilçilərindən sonra -lıq, -lik, -luq, -lük şəkilçilərinin gəlməsi ilə düzəldən terminlər: ömtəolilik, gelirlik, qazanchılıq, mənfəetilik, borcluluk və s.;

v) Bir sira alıma şəkilçilərdən sonra -lıq, -lik, -luq, -lük şəkilçilərinin gəlməsi ilə də iqtisadi nəzəriyyə terminləri düzəldilir. **Məsələn:**

a) «dar» şəkilçisindən sonra gəlməkə: məhsuldarlıq, quldarlıq, icarədarlıq, hesabdarlıq və s.

b) «şuras» şəkilçisindən sonra gəlməkə: emtəəşünəşliq, maşınşünəşliq, balansşünəşliq, konyunkturaşunashlıq və s.

3) -ş, -ş, -uş, -üs şəkilçilərinin fellərə qoşulması ilə konkret mənaya malik olan iş, hal, hərəkət ifadə edən terminlər yaranır. **Məsələn:** yans, irəliliy, çevriliş, ödəniş, yüksəliş, uduş və s.;

4) -ici, -ici, -ucu, -üçü şəkilçilərinin fellərə qoşulması ilə konkret mənaya malik olan peşə, sənət, ixtisas və s. bildirən terminlər yaranır. **Məsələn:** paylaşdırıcı, alıcı, verici, ödəyiçi, çəkici, ayıncı, birləşdirici, göstərici, qurucu, səmərələşdirici və s.;

5) Bir qrup iqtisadi nəzəriyyə terminləri -çı, -ki, -kü şəkilçilərinin fellərə bitişdirilməsi ilə yaranır. **Məsələn:**

alçı, sarğı, bölgü, itki, vergi və s.;

6) laşdırma-leşdirmə. Bu şəkilçilər yalnız öz

şəkilçilərin deyil, rüscadan və rus dili vəstəsile başqa

dillərdən alınma sözlərin də sonuna gəlməkə əsasən

«ikânia» (изания) və «ovaniye-ebanie» şəkilçilərini əvəz

edir. Məsələn: авансирование-avanslaşdırma, электрификация-çelektrikləşdirmə, автоматизация-avtomatlaşdırma, кредитование-kreditləşdirmə, коллективизация-kollektivləşdirmə, депозировать-depozitləşdirmə, кооперирование-kooperativləşdirmə, нормирование-normallaşdırma, концернирование-konsernləşdirmə, планирование-planlaşdırma, сбалансировать-balanslaşdırma, парцеллирование-parselləşdirmə, лимитированье-limitləşdirmə, индексирование-indeksləşdirmə və s.

Bu şəkilçilər vasitəsilə yaranan terminlərin bəzisi istehsalat, sənaye və kənd təsərrüfatı sahəsində tətbiq edilən yeni üsul və metodları ifadə edir.

İsim və sıfətə qoşulmalarına görə bu şəkilçiləri iki qrupa ayırmak olar:

a) laşdırma-ləşdirmə şəkilçilərinin ismə qoşulmasından əmələ gələn terminlər: texnikləşdirmə, kombinatlaşdırma, kollektivləşdirmə, ixtisaslaşdırma, sənayeləşdirmə, qanunlaşdırma, standartlaşdırma, təmərküzləşdirmə, səhmləşdirmə, səmərələşdirmə və s.

b) laşdırma-ləşdirmə şəkilçilərinin sıfətə qoşulmasından əmələ gələn terminlər: ictimai ləşdirmə, intensivləşdirmə, milliləşdirmə, bahalaşdırma, nəhəngləşdirmə, birgələşdirmə, müasirləşdirmə, çeşidləşdirmə və s.

7) -im, -im, -um, -üm şəkilçilərin fellərin sonuna artırılması ilə düzələn terminlər: yiğim, ayrılm, artım, yardım və s.

8) Ərəb dilində «başqa», «digər» mənasını bildirən «qeyri» sözünün bir qrup sözlərin qabağına getirilməsi ilə «olmayan» mənasında mürəkkəb sıfət və zərfdən ibarət iqtisadi-nəzəriyyə terminləri yaranır. Məsələn: qeyri-istehsal (fondları), qeyri-ekvivalent (mübadılə), qeyri-nəqd (hesablaması), qeyri-kapitalist (əkinçiliyi), qeyri-mütəşəkkil (bazar),

qeyri-məhsuldar (xərclər), qeyri-iqtisadi (məcburiyyət), qeyri-əkinçi (əhali) və s.;

Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin bir qrupu mürəkkəb sözlər şəklindədir. Bu terminlərin dilimizdə əmələ gəlmə üsulları müxtəlif və çox cəhətlidir.

Müasir Azərbaycan dilində mürəkkəb sözlər şəklində olan terminləri aşağıdakı qruplara ayırmış olar:

1) Bir qrup mürəkkəb sözlərin tərkib hissələrinin üzərinə ayrılıqda vurgu düşmədiyindən, bir yerdə yazılır. Bu tip terminlər özləri də bir neçə yerə bölünür:

a) Adlıq halda işlənən bir isim (sadə və ya düzəltmə) üçüncü şəxs təkin nisbot şəkilçisini qəbul etmiş başqa bir isimlə (sadə və ya düzəltmə) birləşərək termin əmələ gətirir. Məsələn: vaxtaşırı, həyətyanı, gınaşırı, şəhərarası, təmirarası və s.

b) Müxtəlif nitq hissələrindən ibarət olan bir söz «icici» şəkilçisini qəbul etmiş başqa bir felə birləşərək termin əmələ gətirir. Məsələn: hərəkətverici, müəyyənedici, təşkiledici, hasiledici, əvəzedici və s.

v) Sayla düzəltmə sıfot birləşərək termin əmələ gətirir. Məsələn: ikiqiyəmtli, birqiyəmtli, azcəhətli, çoxcəhətli və s.

q) Bir sıfotlə bir isim birləşərək termin əmələ gətirir. Məsələn: yarımfabrikat, yarımproletar, təktəsərrüfatlılıq, yarımmüstəmləkə, təkhakimiyyətlilik, yarımistehlakçı, yarımnöv, yüksəkrentabelli, yarımfəhlə, yarımməmulat, yüksəkixtisaslı, yüksəkəmtəeli və s.

g) Yönlük halın şəkilçisini qəbul etmiş bir isim başqa bir isimlə birləşərək termin əmələ gətirir. Məsələn: vaxtamuzd, saatamuzd, işəmuzd, kötürəmuzd, günəmuzd və s.<sup>1</sup>

<sup>1</sup> Bu hal ancaq muzd sözü ilə düzələn terminlərə aiddir.

d) Tək, az, çox, uzun, qısa, vaxt və s. bu kimi sözlərlə düzəltmə sıfətlərin birleşməsindən əmələ gələn terminlər: az-torpaqlılıq, azəmlaklı, aztorpaqlı, çoxcəhtli, çoxışlənən, qısa-müddətli, uzunmüddətli, ödəməqabiliyyətli, çoxsahəli və s.

2) Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin bir qrupu da əlavəli qoşa sözlər şəklindədir. Azərbaycan dilindəki əlavəli qoşa sözlərin yaranması əsasən inqilabdən sonrakı dövrlərə bağlıdır. Ə.Abdullayev «Müasir Azərbaycan dilində xüsusiləşmələr» adlı namizədlik dissertasiyasında əlavəli sözlərin Sovet hakimiyyəti illərində rus dili ilə olan qarşılıqlı münasibət nəticəsində yaranmasını söyləyir.<sup>1</sup> M.Adilov isə «Müasir Azərbaycan dilində mürəkkəb sözlər» adlı namizədlik dissertasiyasında mürəkkəb sözlərin başqa bir tipinin əlavəli mürəkkəb sözlərdən ibarət olmasını söyləyir və əlavəli mürəkkəb sözlərin tabesizlik üzrə düzələn başqa mürəkkəb sözlərdən əsas fərqini göstərir.<sup>2</sup>

Müasir Azərbaycan dilində işlənən iqtisadi nəzəriyyə terminlərinin müəyyən bir qrupu əlavəli qoşa sözlər şəklində olan mürəkkəb sözlərdən ibarətdir. Əlavə üsulu ilə əmələ gəlmış qoşa sözlərin hər iki tərəfi çox halda isimlərdən ibarət olur. Bununla bərabər hər iki tərəfi sıfət, bir tərəfi isim bir tərəfi sıfətdən ibarət olan əlavəli qoşa sözlər şəklində terminlər də vardır. Bu tip terminləri aşağıdakı qruplara ayırmaq olar:

a) Əlavəli qoşa sözlər şəklində olan iqtisadi nəzəriyyə terminlərinin hər iki tərəfi isimdir. Məsələn: əmtəəbore, əmtəə-kətan, sənətkar-usta, kapitalist-fermer, təchizat-

<sup>1</sup> Ə. Abdullayev, Müasir Azərbaycan dilində xüsusiləşmələr, nam. dis., Bakı, 1953, səh. 138

<sup>2</sup> M. Adilov, Müasir Azərbaycan dilində mürəkkəb sözlər (isim-sıfət), nam. dis., Bakı, 1957, səh. 136

satış, kredit-hesabat, kolxoz-kooperativ, maşın-traktor, su-elektrik, kolxoz-bazar və s.

b) Əlavəli qoşa sözlər şəklində olan iqtisadi nəzəriyyə terminlərinin hər iki tərəfi sıfətdır. Məsələn: ictimai-zəruri, operativ-texniki, elmi-texniki, ictimai-faydalı, təcrübəvi-statistik, ictimai-iqtisadi, ictimai-kütləvi, ekstensiv-ibtidai və s.

v) Əlavəli qoşa sözlər şəklində olan iqtisadi nəzəriyyə terminlərinin bir tərəfi isim, bir tərəfi sıfətdır. Məsələn: ictimai-təsərrüfat, nəslİ-əmlak, irsi-mülkiyyət, maddi-istehsalat, təşkilat-texniki, ictimai-əmlak, ictimai-istehsal və s.

### *Sintaktik üsul ilə yaranan terminlər*

Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin müəyyən bir hissəsi söz birləşmələri şəklindədir. Söz birləşmələri dedikdə iki və daha artıq sözün birləşməsi ilə əmələ gələn qrammatik vahid nəzərdə tutulur. Söz birləşmələri bu və ya başqa bir nitq hissəsinə aid olan sözün əsasında yaranır. Öz mənası, forması və dildə tutduğu funksiyası etibarı ilə bu tip terminlərdən hər biri, dilin qrammatik quruluşuna uyğun olan fonetik və morfoloji əlamətlər ilə səciyyələnir. Bu terminoloji birləşmələrin tərkibindəki sözlər arasında olan qarşılıqlı münasibət isə, dildə mövcud olan adi qrammatik üsullar ilə ifadə olunur. Bunların qrammatik forması bütünlükdə müxtəlif münasibətləri təyin edir. Bu terminlərin yaranmasında iştirak edən leksik vahidlər, nəinki qrammatik, hətta semantik cəhətdən də birləşir. Bu sözlər arasında müəyyən qrammatik əlaqə (ıldarə, yanaşma və uzlaşma) olur.

Müasir Azərbaycan dilində söz birləşmələri şəklində olan iqtisadi nəzəriyyə terminləri də qrammatik cəhətdən əmələ gəlmə üsullarına görə müxtəlif tiplərə ayrıılır:

a) komponentlərdən birincisi (əsasən an-ən şəkilçiləri ilə düzələn) fəli sıfətdir. Bu isə rusca «страдательное причастие»nın indiki zamanına uyğun gəlin. Məsələn:

Qaytarılan ödünc  
Geri qaytarılan dövriyyə  
Asılı olmayan xərclər  
Qurtarmayan məhsul  
Dəyişməyən qiymətlər  
Ödənilməyən borc  
Ödənilməyən iş vaxtı  
Fondlaşdırılan məhsulat  
Fondlaşdırılan əmtəə  
İstismar olunan sınıf  
Hərəkət edən əmlak  
Köçürülə bilən ticarət  
Dəyişən xərclər  
Dəyişən kapital  
Tutuşdurulan məhsulat

*ruscası*

возвратная ссуда  
возвратный оборот  
независимые издержки  
незаконченная продукция  
неизменные цены  
неоплатный долг  
неоглашенное рабочее время  
фондированная продукция  
фондируемый товар  
угнетенный класс  
имущество движимое  
передвижная торговля  
переменные расходы  
переменный капитал  
сравнимая продукция<sup>1</sup>

b) Komponentlərdən birincisi -miş, -miş şəkilçiləri ilə düzələn fəli sıfətdir. Bu rusca «действительное причастие»nın keçmiş zamanına uygun olur. Belə terminlərin özlərini də iki qrupa ayırmalazındır:

- a) təsdiq formasında olanlar
- b) inkar formasında olanlar

*a) Təsdiq formasında olanlar*

Aşağı salınmış norma  
Yığılmış məhsul  
Aşağı salınmış qiymət  
Ləğv edilmiş dəyər  
Qalıq qalmış dəyər  
Aşağı salınmış əmək qabiliyyəti

*ruscası*

норма заниженная  
продукт совокупный  
цена заниженная  
стоимость ликвидационная  
стоимость остаточная  
пониженная трудоспособность

<sup>1</sup> Azərbaycanca verilən terminlərin rusca tərcüməsi kitabıyyatda göstərilən lügət materiallarına əsaslandırılmışdır.

İşlənilmiş vaxt	проработанное время
Alınmış əmtəə	покупный товар
İşlənmiş iş saatı	отработанный человекочас
İşlənmiş iş günü	отработанный человекодень
İşlənmiş vaxt	отработанное время
Avans edilmiş kapital	капитал авансированный
İxtisaslaşmış əmək	труд квалифицированный
İtirilmiş mənfəət	потерянная прибыль
Yığılımış əmək	накопленный труд
İşlənmiş məhsul	выработанная продукция

### b) İnkar formasında olanlar

	<i>ruscası</i>
Aşağı endirilməmiş əmtəə ehtiyatı	неснижаемый товарный запас
Qurtarmamış məhsulat	продукция незаконченная
Təşkil olunmamış bazar	рынок неорганизованный
İxtisaslaşmamış əmək	труд неквалифицированный
Xərci çıxarılmamış mənfəət	прибыль валовая
Qurtarılmamış istehsalat	производство незавершенное
Ödənməmiş xərc	расход непокрытый
Xərci çıxarılmamış gəlir	доход валовая
Xərci çıxarılmamış dəyər	стоимость валовой
Xərci çıxarılmamış məhsulat	продукция валовая

v) Komponentlərdən biri –ləşdirilmiş// -laşdırılmış şəkilçiləri ilə düzəlir:

	<i>ruscası</i>
Birləşdirilmiş müəssisə	предприятие комбинированное
Birləşdirilmiş istehsal	комбинированное производство
Dəqiqləşdirilmiş göstərici	уточненный показатель
Saxtalaşdırılmış məhsulat	фальсифицированная продукция
İctimailəşdirilmiş əmək	труд обобществленный
Cansızlaşdırılmış kapital	омертвленный капитал

Komponentləri arasında qoşmalar, sayılar və zərflər iştirak edən söz birləşmələri şəklində olan iqtisadi nəzəriyə terminləri. Məsələn:

a) «görə», - qoşması ilə düzələnlər:

Saata görə haqqını ödəmə  
Məhsulun vahidmə görə qiymət  
Tələbata görə bölgü  
Əməyə görə bölgü  
Torpağa görə dövlət mülkiyyəti  
İşçiyyə görə hasil etmə

*ruscası*

оплата почасовая  
расценка за единицу продукции  
распределение по потребностям  
распределение по труду  
государственная собственность  
на землю  
выработка на одного рабочего

b) «üçün», - qoşması ilə düzələnlər:

Özü üçün tədarük  
Özü üçün əmək  
Cəmiyyət üçün əmək  
Əmək üçün mükafatlandırma  
İş üçün mükafatlandırma

*ruscası*

самозаготовка  
труд для себя  
труд для общества  
вознаграждение за труд  
вознаграждение за работу

v) «qədər» və «artıq» qeyri-müəyyən saylarla düzələnlər:

İnhisara qədər olan kapitalizm  
Kapitalizmə qədərki cəmiyyət  
Normadan artıq qalıq  
Plandan artıq mənpfəət  
Plandan artıq məhsulat  
Plandan artıq qənaət  
İş vaxiimdan artıq iş  
İş vaxtından artıq saat  
İş vaxtından artıq vaxt  
Normadan artıq elitiyat  
Plandan artıq yığım

*ruscası*

общество докапиталистическое  
общество докапиталистическое  
сверхнормативный остаток  
сверхплановая прибыль  
сверхплановая продукция  
сверхплановая экономия  
работа сверхурочная  
сверхурочный час  
сверхурочное время  
запас сверхнормативный  
сверхплановое накопление

q) «artıq», - kəmiyyət zərfliyi ilə düzələnlər:

	<i>ruscası</i>
İş vaxtından artıq görülen iş	сверхурочная работа
İş vaxtından artıq vaxta görə əmək haqqı	сверхурочная зарплата
Həddən artıq artırılmış plan	завышенный план
Plandan artıq itki	сверхплановые затраты

Söz birləşmələri şəklində olan iqtisadi nəzəriyyə terminlərinin böyük bir qrupunu rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınma terminlər təşkil edir. Öz səciyyələrinə görə bu tip terminlər əsasən adlardan ibarət olur. Adlardan ibarət olan sabit söz birləşmələri içərisində morfoloji quruluşuna görə ən çox yayılanı sıfətlə isimdən ibarət olan birləşmələrdir. Belə birləşmələrdə çox vaxt rus dilində sıfət kateqoriyasına aid olan sözdən «ный», «ний», «ная», «ический», «овский», «ческий» şəkilçiləri atıldıqdan sonra yerdə qalan hissə isim kimi birləşmənin birinci tərəfini təşkil edir, birləşmənin ikinci tərəfi isə Azərbaycan sözü ilə ifadə olunur. Bunlara aşağıdakılardan nümunə ola bilər:

a) Birinci tərəf adlıq halda, ikinci tərəf isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş isimlərdən ibarət olan terminlər: əmtəə birjası (товарная биржа), pul rentası (денежная рента), pul sistemi (денежная система), dövlət istiqrazi (государственный заем), secki kompaniyası (избрательная кампания), istehsal briqadası (производственная бригада), sənaye bankı (промышленный банк), istehsalat fondu (производственный фонд), ödəmə balansı (платежный баланс), maliyyə oliqarxiyası (финансовая олигархия), istehlak kooperasiyası (потребительная кооперация), əmtəə fetişizmi (товарный фетишизм), əmtəə birjası (товарная биржа), sələm kapitalı (ссудный капитал), dövrliyyə fondu (оборотный фонд), dövrliyyə kapitalı (оборотный капитал), dövlət valyutası (государ-

ственная волюта), kolxoz gəliri (колхозный доход), kolxoz hərəkatı (колхозное движение), kolxoz iqtisadiyyatı (колхозная экономика), kommunist iməclikləri (коммунистическое субботники), kooperativ istehsali (кооперативное производство), kooperativ təsərrüfatı (кооперативное хозяйство), sosializm yarışı (социалистическое соревнование), sosialist əməyi (социалистический труд), kolxoz ticarəti (колхозная торговля), kolxoz ferması (колхозная ферма), kolxoz demokratiyası (колхозная демократия), kolxoz briqadası (колхозная бригада), kolxoz yarmarkası (колхозная ярмарка), valyuta fondu (валютный фонд), kooperativ planı (кооперативный план), bank sistemi (банковая система), valyuta birjası (валютная биржа), kommersiya krediti (коммерсический кредит), kommersiya bankı (коммерсический банк), tarif sistemi (тарифная система) və s.

b) Birinci tərəf sıfır, ikinci tərəf adlıq halda isimdən ibarət olan terminlər: bölünməz fond (неделимый фонд), xarici kapital (иностранный капитал), xüsusi bank (специальный банк), dəyişən kapital (переменный капитал), illik plan (годовой план), ümumi ekvivalent (всеобщий эквивалент), sabit kapital (постоянный капитал), mütləq renta (абсолютная рента), iqtisadi baza (экономическая база), sadə kooperasiya (простая кооперация), əlavə kapital (добавочный капитал), aylıq balans (ежемесячный баланс), işlək renta (отработочная рента), texniki norma (техническая норма), kompleksli briqada (комплексная бригада), ipotek bank (ипотечный банк), communal bank (коммунальный банк), natural fond (натуральный фонд), statistik metod (статистический метод), aksioner bank (акционерный банк), nominal kapital (номинальный капитал), diferensial renta (дифференциональная рента) və s.

Söz birləşmələri qrupundan olan iqtisadi nəzəriyyə terminlərinin bir hissəsi də belə yaranır. a) Birləşməni təşkil edən tərəflərdən biri ya Azərbaycan sözü, ya da alınmadır.<sup>1</sup> Məsələn: saxlama xərcləri (издержки хранения), dövriyyə vaxtı (время оборота), tədavül xərcləri (издержки обращения), pul yığımı (накопление денег), əmək məhsulu (продукт труда), dəyər nişanı (знак стоимости), iş günü (рабочий день), tədiyyə vasitəsi (средство платежа), nominal əlavə (номинальная надбавка), nominal üstəlik (номинальная подбавка), kapital dəyər (капитальный стоимость), normal istchsal (нормальное производство), ilkin avans (первоначальный аванс), dövriyyə tsikli (цикл оборота), əmtəə forması (товарная форма), əmək prosesi (процесс труда) və s.

Bələliklə görürük ki, leksikləşdirilmiş söz birləşmələri şəklində olan iqtisadi nəzəriyyə terminləri, əsasən, sintaktik üsulla, iki və daha artıq leksik vahidin birləşməsi yolu ilə yaranır. Bunların yaradılmasında iştirak edən leksik vahidlər nəinki qrammatik, hətta, mənaca da bir-biri ilə birləşir. Qrammatik cəhətdən bu onunla ifadə olunur ki, terminin tərkibində olan leksik vahidlər çox vaxt bir-biri ilə yanaşaraq müəyyən qrammatik əlaqəyə girir. Semantik cəhətdən isə terminin tərkibində olan leksik vahidlər bütöv bir məna ifadə edir.

Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin qrammatik cəhətdən təhlili göstərir ki:

a) Dilimizdə iqtisadi nəzəriyyə terminlərinin yaranması üçün əsas və zəngin mənbə ümumxalq dilidir. Bununla bərabər dilimizdə iqtisadi nəzəriyyə terminlərinin yaranma-

<sup>1</sup> Q e y d: Burada artıq uzun müddətdən bəri dilimizə daxil olub, ümumxalq tərəfindən öz sözlərimiz kimi başa düşülən ərəb-fars sözləri də vardır.

sında ərəb, fars, rus və Avropa dillərindən alınma sözlər də mühüm yer tutur.

b) Başqa söz və terminlərin yaranmasında olduğu kimi, iqtisadi nəzəriyyə terminlərinin də yaranmasında dilimizdəki məhsuldar şəkilçilər iştirak edir. Azərbaycan dilində olan -çı, -çi, -cu, -çü; -lıq, -lik, -luq, -lük; -lı, -li, -lu, -lü; -sız, -siz, -suz, -süz; -cıl, -cil, -cul, -cül; -ış, -ış, -uş, -üs; -ıcı, -ici, -ucu, -ücü; -qi, -ki, -gü; -laşdırma, -ləşdirmə; -laşma, -ləşmə; -ım, -im, -um, -üm şəkilçiləri yeni sözlərin terminlərin yaranma vasitəsidir.

v) Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin bir qrupu mürokkəb sözlər şəklindədir.

q) Bu terminlərin bir hissəsi söz birləşmələri şəklindədir. Söz birləşmələri şəklində olan terminlər sintaktik üsulla iki və daha artıq sözün birləşməsindən əmələ gəlir.

### *Kalka (hərfi tərcümə) yolu ilə yaranan terminlər*

Kalka yolu ilə söz və termin yaradılması hadisəsi dilçilikdə maraqlı, lakin az tədqiq olunmuş məsələlərdən biridir. Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir çox alınma söz və terminlərin olması təbii bir haldır. Alınma terminlərin Azərbaycan dilinin materialı əsasında kalkalaşdırılması dilimizin lüğət tərkibi əsasında terminologiyanın yaranması və zənginləşməsində mühüm yollardan biridir.

Dilimizdəki iqtismadı nəzəriyyə terminlərinin bir qismi dilimizin materialı əsasında rus söz və ifadələrinin kalka və yarımkalka edilməsi yolu ilə yaranmışdır. Bu terminlərin yaradılmasında həm öz sözlərimizdən, həm də dilimizin sözdüzəldici şəkilçilərindən geniş istifadə olunur. Kalka zamanı tərcümə olunan söz həmin dildə (tərcümə edilən dildə) eyni mənəni verən sözlərlə və yaxud şəkil-

çılırla ifadə olunur. Bu yol ilə yaranan iqtisadi nəzəriyyə terminlərinin bir qrupu morfoloji, bir qrupu isə leksik-grammatik yol ilə əmələ gelir. Morfoloji yol ilə əmələ gələn terminlərə vasitəçilik (посредничество), gündəlik (ежедневный) qiymətsizləşmə (обесценивание) və s. göstərmək olar.<sup>1</sup>

Leksik qrammatik yol ilə yaranan terminlərin bir hissəsi mürəkkəb sözlər şöklindədir. Məsələn: yüksəkmənfətli (сверхприбыльный), uzunmüddətli (долгосрочный), ödəmə qabiliyyətli (платежеспособный), vaxtüstü (сверхурочная), yüksəktəmərküzləşmiş (высококонцентрированный), üstqurum (надстройка), əməyə vərdiş (навык к труду), qiymətə əlavə (надбавка к цене), gəlirdən ayırma (отличение от прибыли), yenidənbölmə (перераспределение), yarımlıssız (полубезработный), yarımcinsi (полунатуральное), borcverən (заемодатель), borcalan (займополучатель) və s.

<sup>1</sup> Q e y d: Kalka (hərfən tərcümə) yolu ilə terminlərin yaradılmasında marksizim-lərinizm klassiklərinin əsərlərinin dilimizdə tərcüməsi əsas rol oynadıqdan nümunə üçün gətirilən misallar hamısı Karl Marksın «Kapital» əsərinin I və II cildlərinin Azərbaycan dilinə tərcüməsindən götürülmüş və əsərin rusca mətnində verilən terminlərlə tutuşdurulmuşdur; bax:

- a) K.Marks, Kapital, Siyasi iqtisadın tənqidisi, birinci cild, I kitab, Kapital istehsalı prosesi, YİK/b/P MK yanında MƏLİ Azərbaycan filialının nəşri, Bakı, 1949.
- b) K.Маркс, Капитал, I том, Книга 1, процесс производства капитала, Государственное издательство политической литературы, 1953.
- v) K.Marks, Kapital, (Siyasi iqtisadın tənqidisi), II cild, II kitab: kapitalın tədavülü prosesi, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1956.
- q) K.Маркс, Капитал, Критика политической экономии, том второй, Книга 2, процесс обращения капитала, Государственная издательство политической литературы, 1950.

Bu qrup terminlərin tərkibində olan sözlərin hər birinin təklikdə ifadə etdiyi mənadan asılı olmayaraq, burada sözlərin bir-biri ilə birləşməsi və onların birlikdə ifadə etdiyi məna tamamilə yenidir. Söz birləşmələri şəklində olan kalkaların özlərini də iki qrupa ayırməq lazımlıdır. Birinci qrupa daxil olan kalkalar tərcümə edilən sözün tam qarşılığını verir. Burada hər iki tərəf tərcümə olunur. Nitq hissələrinə görə bu növdən olan kalkaları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) bir tərəfi sıfət, o biri tərəfi isimdən ibarət olan kalkalar: əlavə ehtiyat (дополнительный запас), xalis tədavül xərcləri (чистые издержки обращения), havayı əmək (даровой труд), məsni fəhlə (совокупный рабочий), məsni iş günü (совокупный рабочий день), əsil algı (действительная покупка), əsil satğı (действительная продажа), sadə satğı (простая продажа) və s.;

b) Bir tərəfi düzəltmə sıfət, o biri tərəfi isimdən ibarət olan kalkalar: cansız əmək (мертвый труд), canlı əmək (живой труд), əlaqəli əmək dövrü (связной период труда), gündəlik əmək (дневной труд), nümayəndəli idarə sistemi (представительная система) və s.;

v) Hər iki tərəfi isimdən ibarət olan kalkalar: iş dövrü (рабочий период), əmtəə bazarı (товарный рынок), əmək bazarı (рынок труда), sənaye əməyi (промышленный труд), iş günü (рабочий день), saxlama xərcləri (издержки хранения), algı vaxtı (время купли), satğı vaxtı (время продажи), əmtəə ehtiyatı (товарный запас), dövriyyə vaxtı (время оборота), əmək qabiliyyəti (способность к труду) və s.;

q) Bir tərəfi feli sıfət, o biri tərəfi isimdən ibarət olan kalkalar: Qiymət təyin edən usta (мастер ценовщик),

çatışmayan dəyər (недостающая стоимость), ödənilməmiş əmək (неоплаченный труд) və s.;

İkinci qrupa daxil olan kalkalarda isə birləşmənin ancaq birinci tərəfindəki söz hərfən tərcümə olunur, ikinci tərəf isə olduğu kimi qalır. Bunlara aşağıdakı terminlər misal ola bilər: axıcı kapital (текущий капитал), əsas kapital (основной капитал), xam material (сырой материал), təsadüfi konyuktura (случайная коньюктура), ilkin kapital (первоначальный капитал), ilkin avans (первоначальной аванс), illik avans (ежегодный аванс), artmış kapital (увеличенный капитал), yığılmış kapital (накопленный капитал), yarımfabrikat (полуфабрикат), birləşdirilmiş fabrika (объединенная фабрика), birləşmiş manufaktura (объединенная мануфактура), potensial fəhlə (потенциальный рабочий), növbə sistemi (система смен) və s.

*Başqa dillərdən alınma sözlər vasitəsilə  
yaranan terminlər.*

Hər hansı bir dilin başqa dillərdən alınma sözlər hesabına zənginləşməsi qanuna uyğun bir haldır. Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də bir çox alınma söz və terminlər vardır. Bunların Azərbaycan dilinə daxil olması hələ inqilabdan əvvəlki dövrlə bağlıdır. Lakin müəyyən tarixi səbəblərə görə, kəmiyyət etibarı ilə bu tip sözlərdən ərəb və fars dilindən alınma sözlər başqa dillərdən alınma sözlərə nisbətən daha çox olmuşdur. Rus və beynəlmiləl sözlərin intensiv surətdə Azərbaycan dilinə daxil olması əsasən inqilabdan sonraki dövr ilə bağlıdır.

Müasir Azərbaycan dilində başqa ixtisas sahələrində olduğu kimi, iqtisadi nəzəriyyə elmi sahəsində olan terminlərin də bir qismi başqa dillərdən alınmadır. Bu terminləri mənşə etibarı ilə aşağıdakı qruplara ayırmak olar.

Ərob dilindən alınanlar: ərz, tələb, ərzaq, mübadilə, istehsal, istehlak, iflas, dövriyyə, omanət, məzənnə, müsadirə, məbləğ, mülkiyyət, nemət, qiyamət, ticarət, mənfəət, faiz, sinif, mübarizə, ehtiyac, sənət, idxlal, rəqabət, fayda, tələbat, müştəri, nəqd, nisya, əmtəə, istiqraz, təsərrüfat və s.

Fars dilindən alınanlar: kirayə, həmpçə, zəhmətkəş, sövdəgər, pəşə, muzdur və s.

Rus dili vasitəsilə fransız dilindən alınanlar: avans, aksioner, aksiz, aksiya, bank, briqada, burjua, büdcə, kompaniya, kapital, kartel, kommununa, kommunizm, dekret və s.

Rus dili vasitəsilə latın dilindən alınanlar: agrari, vassal, depressiya, defisit, dividend, diferensiasiya, imperializm, kombinat, kooperasiya, korporasiya, kredit, kreditor, nominal, norma, obliqasiya, plan, proletariat, proletar, respublika, sosiologiya, utopizm, utopist, fabrikat, fabrikasiya, feodal, feodalizm, formasiya və s.

Rus dili vasitəsilə yunan dilindən alınanlar: demokratiya, ipotek, metropoliya, oliqarxiya, patriarch, patriarchal, sindikat, sindikalizm, sindikalist, sistema, utopiya, sikl və s.

Rus dili vasitəsilə ingilis dilindən alınanlar: bonknot, boykot, import, konsern və s.

Rus dili vasitəsilə alman dilindən alınanlar: amortizasiya, bankir, bankrot, birja, briqadir, veksel, lümpenproletariat və s.

Dilimizdə iqtisadi nəzəriyyə terminlərinin yaranmasında rus dilinin böyük əhəmiyyəti olmuşdur. Birinci rus inqilabı dövründə yaranan demokratik mətbuatda iqtisadi nəzəriyyəyə aid terminlər geniş yer tuturdu. Bu mətbuatın səhifələrində geniş surətdə işlənən rus və internosional terminlərə o dövrki Azərbaycan demokratik mətbuatında da təsadüf edilir. Məsələn:

a) XX əsrin əvvəlindəki demokratik mətbuatın ilk nümunəsi olan «Şərqi-rus» qəzetində aşağıdakı kimi terminlərə rast gəlinir: ekonomi, manifest, finans, kredit, bank, obşina, statistik, firma, vistavka, uprava, partiya, politika, birja, artel, komission, konstitusiya, aqronomiya, natarius, fond və s.

b) 1906-ci ilin dekabrin 16-dan 1907-ci il martın 26-na qədər nəşr olunmuş<sup>x</sup> «Təkamül» qəzetində işlənən alınma terminlər: zavod, masterskoy, kantor, fabrika, promisla, kapital, zakon, şraf, aksia, burjuy, kvitansiya, sobraniya, podrat və s.

v) 1907-ci il avqustun 22-dən sentyabrına qədər çıxmış «Yoldaş» şəzetiində işlənən alınma terminlər: torq, soyuz, zavod, professiya, syezd, tovarışestva, zavodçu və s.

q) 1906-ci ilin may ayından etibarən Azərbaycan dilində nəşr olunan ilk leqlə bolşevik qəzeti «Qoç-Dəvət»də işlənən alınma terminlər: komitə, komissiya, rascyon, protest və s.

g) Burjua məfkurəsi ilə demokratik məfkurə arasında tərəddüd edən «Tazə həyat»<sup>xx</sup> (1907-1908) qəzetində işlənən alınma terminlər: komitə, mağaza,<sup>xxx</sup> bankir, lombard, yarmarka, tamojni, torq, kompaniya, birja, renta, zaklad, obliqasiya, kantor, finans, aqrari, administrasiya, avtonomiya, palata və s.

Yuxarıdakı nümunələrdən göründüyü kimi, bolşevik və demokratik qəzetlərin səhifələrində rusca iqtisadi nəzəriyyə terminlərindən geniş istifadə olunmuşdur.

<sup>x</sup> Qeyd: XX əsrin əvvəllərindəki mətbuat haqqında bax: «Azərbaycan ədəbiyyatı tarixi» II cild.

<sup>xx</sup> «Tazə həyat» qəzeti sonradan adını dəyişərək «Səda», «Səd Jayi-həqq», «Səd Jayi-vələn» və s. adlarla nəşr olunmuşdur.

<sup>xxx</sup> Alınma terminlərin bir çoxu müəyyən fonetik dəyişikliklə verilmişdir.

## *NƏTİCƏ*

1. Dil bilavasitə insanın istehsal fəaliyyəti ilə bağlıdır. Sənaye və kənd təsərrüfatının, ticarət və nəqliyyatın, elm və texnikanın fasılısız surətdə inkişafı dildə yeni söz və ifadələrin meydana gəlməsinin əsas səbəbidir. Bununla əlaqədar olaraq elmi terminologiya da artır, inkişaf edir. Dilin lüğət tərkibinin bu hissəsinin belə inkişafı dilçilərin qarşısında elmi terminologiyanın hərtərəfli öyrənilməsi məsələsini qoyur.

Müasir Azərbaycan dilində iqtisadi terminlərlə iqtisadi nəzəriyyə terminlərinin işlənmə və inkişaf yolları müxtəlidir. Azərbaycan dilində iqtisadi terminologiyanın tarixi daha qədimdir. İqtisadi terminologiyanın yaranması, ümumiyyətlə Azərbaycan xalqının istehsal prosesində keçirdiyi ictimai-iqtisadi quruluşların tarixi inkişafı ilə bağlı olmuşdur. Odur ki, hələ orta əsrlerdən başlayaraq ticarət məsələləri, feodal torpaq mülkiyyəti, əkinçilik, sənətkarlıq və s. iqtisadi münasibətləri ifadə edən terminlər Azərbaycan dilində geniş yayılmışdır.

Azərbaycan dilində iqtisadi terminologiyanın tarixi qədim dövrlərlə bağlırsa, iqtisadi nəzəriyyə terminlərinin ilk yaranma və inkişafı XIX əsr və XX əsrin əvvəlləri ilə əlaqədardır. Bu isə, şübhəsiz ki, XIX əsrin ikinci yarısından başlayaraq Rusiyada kapitalizmin güclü inkişafının təsiri altında Azərbaycanda kapitalist əlaqələrinin əmələ gəlməsi və inkişafı ilə izah olunur.

2. Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin inkişafında «Əkinçi» qəzeti xüsusi rol oynamışdır. Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi görüşlərində qısa müddətdə də olsa böyük rol oynayan bu qəzətdə ticarət, sənaye, kənd təsərrüfatı, bank, maliyyə işləri və b. sahələrə aid çoxlu terminlər işlədilmişdir.

3. 1917-ci ilə qədər nəşr edilən bolşevik və sosial-demokratiya mətbuatında («Qoç-Dəvət» (qəzeti), «Yoldaş» (qəzeti), «Hümmət» (qəzeti) və s. -nin) habelə burjua mətbuatı səhifələrində iqtisadi nəzəriyyəyə dair bir çox terminlərə rast gəlirik.

Mətbuatda işlədilən terminlərin bir qrupu XX əsrin əvvəllərindən başlayaraq Bakıda neft istehsalının inkişafı ilə əlaqədar olaraq iri aksioner cəmiyyətlərinin yaradılması ilə bağlı olmuşdur. XIX əsrin axırında və XX əsrin əvvəllərində Bakıda neft sənayesinin coşğun inkişafı nəticəsində meydana gəlmiş iri aksioner cəmiyyətlərinin yaradılması ilə yanaşı maliyyə kapitah, ticarət, kapital ixracı və s. iqtisadi münasibətlər də özünə möhkəm yer tutur. Məhz bu dövrən başlayaraq Azərbaycanın mətbuatında iqtisadi nəzəriyyə terminlərinin işlədilməsini görürük. Bu illərdə, füqərayi-kasibə zəhməti, burovoy master, icarə, icarədar, işçi, fəhlə, sərmayədar, gündəlik və aylıq məvacibin artması, iş gününün azaldılması, iş haqqı, iş vaxtı, işsizlik vaxtı, 8 saatlıq iş günü və s. kimi terminlərlərə tez-tez təsadüf edilir.

4. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin inkişafı və zənginləşməsində sonrakı illərdə, xüsusilə 1917-1920 və 1920-1924-cü ilər arasında nəşr edilən bolşevik mətbuatının böyük əhəmiyyəti olmuşdur. Bu illərdə, Azərbaycan dilində nəşr edilən «Hümmət», «Bakı fəhlə, əsgər və matros şurasının əxbarı», «El həyatı», «Xalq sözü», «Füqəra sədasi», nəhayət, 1919-cu ildən nəşr edilməyə başlayan «Kommunist» qəzeti səhifələrində, başqa sahələrə aid olduğu kimi, iqtisadi nəzəriyyəyə dair də bir çox terminlərə rast gəlirik. Məsələn: mədənçilər cəmiyyəti, mədənçilərin sovet syezdi, mədən zemstvası, fəhlə qüvvəti, fəhlə tələbi, fəhlə işi, fəhlə müzdi, fəhlə firqələri, müştərək müqavilə, kəndçi komitələri, torpaq komitələri, kəndli həftəsi, ərzaq komitəsi, ərzaq dəstələri,

Ərzaq təqsimatı, ərzaq işi, ərzaq kampaniyası, ərzaq həftəsi, təsərrüfat şuraları, istehlak cəmiyyəti, kooperasiya ittifaqı, şura kooperasiyası və s. Bu terminlər dövrün əsas məsələlərini səciyyələndirir.

5. 1924-cü ildən sonrakı mətbuatda, lügətlərdə və iqtisadi nəzəriyyə dərsliklərində verilən iqtisadi nəzəriyyə terminlərindən məlum olur ki, Azərbaycan dilində termin yaratma işi 1924-cü ildən daha sürətlə inkişaf etməyə başlayır. Belə ki, 1924-26-cı illərdən başlayaraq Azərbaycan dilində bir sıra terminoloji lügətlər nəşr edilir. Misal olaraq, 1924-cü ildə nəşr edilən «İdarə istilahları lügəti», «Dəmiryol istilahları lügəti», 1926-cı ildə nəşr edilən «Ruscadan türkçəyə yollar texniki istilahlar lügəti» və b. göstərmək olar. Lakin, bu illərdə nəşr edilən lügətlərdə, mətbuatda və müxtəlif illərdə (əsasən 1928-1934-cü illər nəzərdə tutulur) nəşr edilən iqtisadi nəzəriyyə dərsliklərində rast gəldiyimiz terminlər bu sahədə vahid bir principin olmadığını göstərir. Müəyyən bir anlayışı ifadə etmək üçün yenə də müxtəlif sözlərdən istifadə edilir. Məsələn, iqtisadi nəzəriyyə terminlərindən «Avans» - «peşin», «avans», «peşin»(avans); Denygi, rubl, - «pul», «akça», «para»; «rubla», «manat», «rubl»; «mənfəət» - «mənfəət», «qazanc», «gəlir»; «Proletariat» - «füqərayi-kasibə», «zəhmətkeş sinif», «fəqir-füqəra», «məzлum sinif»; «proletariat diktaturası» - «işçilər hakimiyyəti», «füqərayi-kasibə hakimiyyəti»; «Kapital» - «sərmayə» və s.

6. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaradılmasında və inkişafında marksizm-leninizm klassikləri əsərlərinin tərcüməsinin də əhəmiyyəti olmuşdur. Bu tərcümələr sayəsində dilimizdə bir çox ictimai-siyasi və iqtisadi terminlər daxil olmuşdur. Lakin, bu illərdə də (1923-1927) verilən terminlərin bir çoxu əreb və fars söz və tərkiblərindən ibarət olmuşdur. Məsələn, sərmayə, sərmayədarlıq, varidat, aləti-istehsal, mülkiyyəti-məxsusiyyə, əmlaki-məxsusiyyə, şəraite-istehsaliyyə və s.

Bundan əlavə, həmin tərcümələrdə bir sıra terminlərin qarşılığı azərbaycanca düzgün verilməmişdir. Məsələn, V.I.Leninin «Ərzaq vergisi» adlı əsərinin 1924-cü il tərcüməsində «бездота» - «füqərayi kasibə»; «средства производства» - «istehsal aləti»; V.I.Leninin «Karl Marks» əsərinin 1924-cü il tərcüməsində «потребность» - «ehtiyac»; «рабочая сила» - «fəhlə qüvvəsi», «стоимость» - «qiymət»; «общественное производство» - «təsərrüfat məhsulatı»; «производство средств производства» - «alat-istehsaliyyə tosərrüfatı»; «производство предметов потребления» - «məta təsərrüfatı» və i.a. sözləri ilə verilmişdir.

7. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin təhlili göstərir ki, başqa sahələrdə olduğu kimi, iqtisadi nəzəriyyə terminlərinin yaranması sahəsində də əsas və zəngin mənbə ümumxalq dili olmuşdur.

8. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaranmasında morfoloji sözdüzəltmə ən məhsuldar üsullardan biridir. İqtisadi nəzəriyyə terminlərinin yaranmasında da bir çox məhsuldar şəkilçilər iştirak edir. Bu terminlərin çoxu Azərbaycan dilinin özünə məxsus, az bir hissəsi isə alınmadır.

Morfoloji sözdüzəltmə qrupuna sintaktik-morfoloji üsulla düzəldilən mürəkkəb sözlər şəklində olan iqtisadi nəzəriyyə terminləri də daxildir.

9. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin müəyyən bir hissəsi tərkib şəklində olan söz birləşmələrindən ibarətdir. Tərkib şəklində olan terminlər sintaktik üsulla iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Bunların yaranmasında iştirak edən leksik vahidlər nəinki qrammatik, hətta semantik cəhətdən də birləşir. Bu sözlər arasında müəyyən qrammatik əlaqə olur.

10. Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaranmasında başqa dillərdən termin alma əsas üsullardan biridir. Başqa dillərdən iki yol ilə (bilavasitə və bilvasitə) termin alınır. Dilin lüğət tərkibinin zənginləşməsində hər iki üsul ilə termin alma əhəmiyyətli yerlərdən birini tutur.

*1907-1956-ci illər arasında nəşr olunmuş müxtəlif  
lügətlərdə gedən iqtisadi nəzəriyyə terminləri*

№	rusca	Azərbay- canca	1907	1909	1921	1922
			Ü.Hacıbə- yov	Qoniyev	Qafur Rəşad	Seyidzadə
1	2	3	4	5	6	7
1	Аванс	Avans		Bəh, pcəski		
2	Аграрий	Ağrəti	Ağrəti			
3	Акредитив	Akkredi- tiv	Etmad- namə			
4	Акциз	Aksız	Aksız	Müsəido, imtiyaz		
5	Акционер	Aksioner	Hissədar		Səhmdar	
6	Акционерное общество	Aksioner cümüy-yoti	Hissədar- lar cümüy- yoti	Şirkət		
7	Акция	Aksiya	Hissə, pay	Pay, hissə	Səhm	Sohm
8	Аморти- зация	Amorti- zasiya				
9	Антаго- низм	Antaqo- nizm		Təzad	Təzad	
10	Антоно- нист	Antaqo- nist		Zidd	Zidd	
11	Аренда	Icaro	Icaro	Icaro		
12	Арендато- р	Icarödar	Icarödar	Icaroçı		
13	Артели	Artel		Şərakət, artel, yoldaşlıq	Əməkə dəstəsi	
14	Артель- щик	Artelçi				
15	Аукцион	Auksion	Müzayidə	Müzayidə	Müzayidə	
16	Аукцио- нер	Aukcio- ner		Hərracçı		
17	Баланс	Balans		Vəzni		
18	Банк	Bank			Bank	
19	Банкир	Bankir		Sorraf	Sərrafdar	

<i>1922</i>	<i>1924</i>	<i>1925</i>	<i>1926</i>	<i>1928</i>	<i>1940-1944</i>	<i>1956-1959</i>
<i>Qəniliyev</i>	<i>İdman</i>	<i>Dəm.</i>	<i>Rus-türk</i>	<i>R.Ax.</i>	<i>Rus-azərb</i>	<i>Rus-azərb</i>
<i>8</i>	<i>9</i>	<i>10</i>	<i>11</i>	<i>12</i>	<i>13</i>	<i>14</i>
Peşəki	Avans	Avans	Avans	Avans	Aqrarı	Aqrarı
	Akkreditiv		Akkredi-tiv	Akkreditiv bərat etibarnameyi	Akkreditiv	Akkreditiv
Müsəidə, imtiyaz		Aksız	Aksız	Aksız	Aksız	Aksız
Sohmdar şərik, hissəsodar, payçı	Sohm-dar		Aksioner	Aksioner	Aksioner	Aksioner
Şirkət	Sohm-darlar şirkəti				Aksioner comiyoti	Aksioner comiyoti
Pay, sohm, hissə	Sohm		Aksion	Pay, aksiya	Aksiya	Aksiya
				Amortiza-siya	Amortiza-siya	Amortiza-siya
Müxalifi, tezad				Ziddiyat düşmənlilik, rəqabət	Antaqo-mizm	Antaqo-nizm
Zidd				Zidd, düşmən	Antaqo-nist	Antaqo-nist
Icaro, kira	Kiro	Kiro	Icarə (kira)	Kirayı vermek, icaro	Icaro, kira	Icaro, kiro
Icaroçı	Icaroçı		Icarəçi	Kiroçı, icaroçı	Icarödar, icaroya götürən	Icarödar, icaroya götürən
Şorakət, artel, yoldaşlıq	Artel		Artel	Artel, əmək şirkəti	Artel	Artel
		Artelçi			Artel üzvü	Artelçi
Müza-yidi		Müzayidə	Müzayidə	Müzayidə	Auksion	Auksion, müzayido
Hərracçı				Müza-yidoçı	Auksio-nist, auksionçu	Auksio-nist, auksionçu
Vozn	Balans	Balans	Balans	Balans	Balans	Balans
Səraflxa-na	Bank		Bank	Bank	Bank	Bank
Sonat	Bankçı				Bankir	Bankir

<i>I</i>	<i>2</i>	<i>3</i>	<i>4</i>	<i>5</i>	<i>6</i>	<i>7</i>
20	Банкрот	Bankrot	Müflis			
21	Биржа	Birja	Burse (birja)	Birja bursa		Bursa
22	Буржуа	Burjuua	Burjuua	Burjuua	Burjuua	Sormayo-dar
23	Буржуазия	Burjuaziya	Burjuaziya	Binəkdar	Burjuaziya	Dadstatçı-lar
24	Бюджет	Büdcə	Büdcə	Xərc-məxaric	Büdcə, xərc-məxaric	
25	Воловой доход	Xərci çıxarılmış gelir	Varidat küll-mədaxil	Mədaxil		Mədaxil, varidat
26	Валюта	Valyuta				Valyuta
27	Волют-ный то-вар					
28	Вексель	Veksel	Təməssük			Puliçə
29	Вольно-наемный	Muzdlu		Muzdur, günəməzdz		
30	Востроиз-водство					
31	Гарантия	Təminat	Zəmanət, kəfalət	Zəmanət, kəfalət	Kəfalət, təmmat, qarşılıq	
32	Гильдия	Kıldıya		Gildi (füccar silki)		
33	Декрет	Dekret	Fərman ali		Qanun, əmr, buyruq	
34	Деньги	Pul				Para
35	Дефицит	Defisit	Zərər, ziyan		Məxaricm mədaxildən artıq olması	
36	Диви-дент	Dividend		Pay, qazanc	Paya verilən qazanc	
37	Доход	Gəlir	Mədaxil, varidat	Mədaxil		
38	Жалова-ние	Maaş	Məvacib, maaş, donluq	Məvacib		
39	Заем	Istiqraz	Borc istiqraz	Qərz, borc		Istiqraz

8	9	10	11	12	13	14
	Müflis (sınırıq)				Bankrot	Bankrot müflis
Birja	Bursə	Bursa			Birja	Birja
					Burjua	Burjua
					Burjua-ziya	Burjua-ziya
Xərci- maxaric	Büdcə	Büdcə	Büdcə	Büdcə	Büdjet	Büdcə
	Xərci çı- xarılma- miş qa- zanc	Xərci daxil gəlir	Xərci çıxarılma- miş gəlir	Xərci çıxarılma- miş gəlir	Xərci çıxarılma- miş gəlir	Xərci çıxarılma- miş gəlir
	Valyut		Valut	Valyuta, dəyər, qıynatlı kağız	Valyuta	Valyuta
İstimsak mali	Valut mali					Valut mali
Təməs- sük	Veksel	Veksel	Veksel	Veksel, təməssük	veksel	Veksel
Muzdur, günə- muzd				Muzdçu	Muzdla tutulan, kiro ilo tu- tulan	Muzdla tutulan, muzdlu, muzdçu
				Yenidən hasıl etmə	Yenidən istehsal	Tokrar istehsal
Zəmanət kəfələt, taamİN			Tominat (qaranti)	Tominat zəmanət qarantiya	Qaranti- ya, zamini- lik	Zəminlik zəmanət tominat
Gildi (tüccar zümrosu)				Gildi tacirlik dərəcəsi	Gildiya	Gildiya
Fərman	Dekret			Dekret	Dekret	Dekret
Pul, para	Pul (para)			Pul, akça, para	Pul	Pul
	Defisit (açıq)	Defisit	Defisit (açıq)		Defisit (zərər, ziyan)	Defisit
Pay, qazanc	Divi- dend, qa- zanc hisəsi	Dividend		Dividend qazanc payı	Dividend	Dividend
Mədaxil hasil	Gəlir	Gəlir	Gəlir	Gəlir	Gəlir mədaxil	Gəlir mədaxil
Məvacib	Donluq maaş		Maaş (donluq)	Donluq, məvacib, maaş	Əmək haqqı, maaş	Maaş, məvacib, aylıq, donluq
Qərz, borc	Borc		Borc	Borc istiqraz	Zayom, istiqraz	İstiqrəz, borc pul

2	3	4	5	6	7	8	9	10	11	12	13	14
Заемщик	Borc alan	Mədənqəzə, mədən	Qərzi alan mədən, mədən			Qərz alən, mədən, mədən	Borçlu			Borc alan	Borc alan	Borc alan
1 Занима- ней	Borc veran	Borc veren adam					Borc veren,			Borc veren,		Borc veren
2 Заработ- ная плат-	Əmək haqqı					Zəhmət dənliq			Əmək haqqı,	Əmək haqqı,	Əmək haqqı,	Əmək haqqı,
3 Зарабо- ток	Əmək haqqı		Müzd kosb			Müzd	Zəhmət haqqı, qazanc	Müzd (qazancı)	Qazanc	Qazanc,	Qazanc,	Qazanc,
4 Исполе- ние	Məməlat		Məsmat			Məməlat məsmat			Zəhmət haqqı	müzd,	məməlat,	məməlat
5 Империя- лизм	İmperia- lizm			Cahangır- lık, imperi- alizm					İmperia- lizm, cahangır	İmperia- lizm, cahangır	İmperia- lizm, cahangır	İmperializm
6 Империя- .ист	İmperia- list			Cahangır Cahangır					İmperia- list	İmperia- list	İmperia- list	İmperializm
7 Ипюс- тва	Санaye				Emalxar- na sanayesi		İsəhəsat	İndustri		Sənaye		
8 Капитал	Kapital	(kapital)		Səmmayə	Səmmayə		Səmmayə	Kapital	Kapital	Kapital	Kapital	
9 Капита- лизм	Kapita- lizm	Səmmayə- darlıq		Səmmayə- darlıq	Səmmayə- darlıq		Səmmayə- darlıq	Kapital (maya)	Kapita- lizm	Kapita- lizm	Kapita- lizm	
10 Капита- лист	Kapitalis	Sərmayədar	Pulu	Sərmayə- dar, sərvət- dar	Sərmayə- dar, sərvət- dar		Pulu	Kapita- list	Kapita- list	Kapita- list	Kapita- list	
11 Карапел	Kancı			Sərvətə- lar ittifaqı				İttifaq		Kartel; ka- pitalları ittifaqı	Kartel	Kartel
12 Коали- ция	Birleşmə				İttifaq			İttifaq		İttifaq, birleşmə, koalisiya	İttifaq,	İttifaq,
13 Коллек- тив	Kollektiv		Müstəqil ittifaq				Kollektiv	Müstəqil	Kollektiv	Kollektiv	Kollektiv	Kollektiv
14 Колони- зация	Müstəm- lekələş- dirme							Müstən- kəşdirme	Müstən- kəşdirme	Müstən- kəşdirme	Müstən- kəşdirme	Müstən- kəşdirme
15 Колони- и	Müstəm- lekə											
16 Колони- зация	Kompa- niya	Şirkət (kom- paniya)		Müstəm- lekə	Müstəm- lekə		Şirkət	Koloniya	Koloniya	Koloniya	Koloniya	Koloniya
17 Компро- miss	Kompro- miss	Kompro- miss					Güzeşt	Güzeşt		Kompa- niya	Kompa- niya	Kompa- niya
18							Uzlaşma	Uzlaşma		Kompro- miss	Kompro- miss	Kompro- miss
19												

1	2	3	4	5	6	7
58	Конвен- ция	Konven- siya		Müaahide		
59	Конку- ренция	Roqabət	Roqabət, (konku- rensiya)	Rəqabət, musabiqə	Rəqabət	Rəqabət
60	Концес- сия	Konses- siya	İmtiyaz	İmtiyaz	İmtiyaz	
61	Коопера- ция	Koopera- siya			Müavənet	Toavüm
62	Кредит	Kredit	Etibar bor- cu, kredit	Etibar, eti- mad, nisya	Etibar	Etibar
63	Креди- тор	Kreditor	Dayen	Qərz verən, tələbkar		
64	Кризис	Böhran	Böhran, krizis	Tənəzzül, böhran	Böhran	Böhran
65	Мани- фест	Manifest		Fərman	Fərman	Beyanna- mə
66	Мануфак- тура	Manufak- tura		Arşın malı	Manufak- tura	
67	Мануфак- туррист	Manufak- turaçı		Bəzzaz		
68	Монопо- лия	İnhisar	İnhisar		İnhisar	
69	Наемщик	Kirayəçi		Kirayəçi	Kirayəçi	
70	Налог	Vergi		Töycü		
71	Облига- ция	İstiqraz vərəqəsi	Kəfalətnamə oblıqasıya	Sənəd bərat	Təəhhüd kəfalət	
72	Обмен	Mübadilə	Təati, mübadilə			Dəyişdir- mək (müba- dilə)
73	Оборот	Dövriyyə				
74	Олигар- хия	Oliqarxi- ya		Mütləqiy- yət		
75	Плата	Müzd		Müzd, icrət, qiymət, həqq		
76	Поден- ная плата	Gündəlik müzd				
77	Позе- мельный банк	Torpaq bankı		Əmlak ban- ki, torpaq bankı		
78	Покупа- тель	Alicı		Müştəri		

8	9	10	11	12	13	14
Rəqabət, müsabiqə	Çöküşmə (rəqabət)			Müahidə	Konvensiya	Konvensiya
İmtiyaz	Koncessyon (imtiyaz)		Konseyyon (imtiyaz)	İmtiyaz	Koncessiya	Rəqabət
Istchlak	Kooperasiya			kooperasiya	Kooperasiya	Kooperasiya
Etibar	Kredi		Kredi	Kredit etibar	Kredit	Kredit
Qərzi verən	Kreditçi		Kreditçi	Kreditor, borç verən	Kreditor, kredit verən, borç verən	Kreditor, kredit verən, borç verən
Tənəzzül böhran	Böhran			Böhran çatınlıq	Krizis böhran	Böhran
Fərman				Manifest boyamama	Manifest bəyannamə	Manifest
	Manufaktur		Manufaktur	Manufaktur	Manufaktur	Manufaktur
Bəzzaz				Manufakturcu	Manufakturaçı	Manufakturaçı
Yeganəlik imtiyaz inhisar	Monopol		(inhisar) Monopol	İnhisar	Monopoliya inhisar	Monopoliya inhisar
Kirayəçi				Kirəçi, icarəçi	İcarəçi, icarədar	İcarəçi, icarədar
Töycü	Vergi		Vergi	Vergi	Vergi	Vergi
Sənəd, bəraq, təəhhud				Obliqasiya, istiqraz vərəqəsi	Obliqasiya	Istiqrəz vərəqəsi
	Dəyişmə	Dəyişdirmək (dəyişdirmə)	Dəyişdirmə	Təbdil, sooda	Dəyişmə, mübadilə	Dəyişmə, mübadilə
	Dövr		Dövr, tədavül	Dövr, dövriyyə, tədavül	Dövr, tədavül, dövriyyə	Dövriyyə, tədavül
Mütləqiyə				Oliqarxiya	Oliqarxiya	Oliqarxiya
Müzd, icrat, qymət, haqq	İerət	Ödəmə	Ödəmə (icrat)	Həqq, icrat, müzd	Müzd, həqq	Müzd, həqq
		Gündəlik müzd		Gündəlik müzd	Gündəlik müzd	Gündəlik müzd
Əmlak bankı, torpaq bankı				Torpaq bankı	Torpaq bankı	Torpaq bankı
Müştəri xəndər	Alici (müştəri)			Alici müştəri	Alici müştəri	Alici müştəri

<b>I</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>	<b>7</b>
79 Полит. экономия Siyasi iqtisadiyat	Siyahtıqası	(ekonomikopolitik) cılım iqtisad			Siyasi iqtisad	
80 Погр.ОН тель Понтина	İstehlakçı			İstehlakçı		
81 Көмүл Понтина	Kömür	Rüsum-rüsumat		Kömür, rüsum	Rüsum, kömür,	
82 Прибыль Манфей	Mənfət	Qazanc, manfiət	Qazanc, manfiət	Qazanc, manfiət	Gölər, vergi	
83 Приход Голір		Golir			Gölər	Gölər
84 Продукта Satma	Satqı	Saqçı, fıruş	Satqı	Satqı	Satma, satılma	Satma, satılma
85 Производственность труда Произв.- Призд- водство	Əmək mahsul-darlığı	Zəhərinin mahsulluğu			Əmək mahsul-darlığı	Əmək mahsul-darlığı
86 Производство Ischihal etmə	Ischihal				İstehsalat	İstehsal etmə
87 Проектарат Рабочий	Proletariat	Fügərayı-kəsiəbə	Fügərayı-kəsiəbə	Proletariat	Proletariat	Proletariat
88 Развест- ка	Fahla	Fahla, inzidit	İşçi, fəhla	Fahla	Fahla	Fahla
89 Развест- ка	Sapalaq	Toziva, taqsim	Sapalaq	Sapalaq	Sapalaq	Sapalaq
90 Разделение на части Разделе- ние труда	Əmək bölgüsü	Zəhəmat bölməsi (taqsim məsai)			Əmək bölməsi	Əmək bölməsi
91 Рентье Rantye	Rantye	Müamilexor			Rantye	Rantye
92 Рента Renta	Renta	Renta		Ranti	Renta, gəlir, faiz	Renta
93 Реформа İslahat	İslahat	İslahat	Taza, qarda, isləhat	İslahat	İslahat	İslahat
94 Ростовщик Sələmçi	Müamileç	Müamileç	Sələmçi (müamileçi)	Müamileç, sələmçi	Sələmçi, müamileç	Sələmçi, müamileç
95 Рубль Manat	Ruble	Manat	Manat, rublo	Manat	Manat	Manat
96 Рынок Bazar	Bazar		Bazar (carsu)	Bazar	Bazar	Bazar
97 Синдика- кат	Sindikat		Sindikat	Sindikat	Sindikat	Sindikat
98 Ступник Möhtəkrir	Möhtəkrir	Alici xəriydar			Alıcı binəklər	Möhtəkrir
99 Соци- лизм	Sosializm	Citməyyən istirakıun	Ictimay-yet (sosializm)	Sosializm	Sosializm	Sosializm

<i>I</i>	<i>2</i>	<i>3</i>	<i>4</i>	<i>5</i>	<i>6</i>	<i>7</i>
100	Социалист	Sosialist	Ictimaiyyun	Ictimaiyyun	Ictimaiyyun	
101	Спекулянт	Möhtəkir			Möhtəkir	Möhtəkir
102	Ссуда	Borc				
103	Стоймость	Dəyər		Qiymət, dəyər		Dəyər
104	Товар	Əmtəə		Mal, məta		Məta
105	Торговля	Ticarət		Aliş-veriş, ticarət		
106	Трест	Trest			Sərmayədarların birlüyü	Trest
107	Труд	Əmək		Zəhmət, əmək		
108	Фабрика	Fabrik		Karxana		
109	Хозяйственный способ	Təsərrüfat üsulu				
110	Хозяйство	Təsərrüfat	Iqtisad, mal və mülk	Mal-mülk, iqtisad		Təsərrüfat
111	Цена	Qiymət		Qiymət bəha		Fiat
112	Экспорт	Ixracat			Özgə məmləkətə mal aparmaq	Ixrac

<i>8</i>	<i>9</i>	<i>10</i>	<i>11</i>	<i>12</i>	<i>13</i>	<i>14</i>
Ictimaiy-yun	Möhtə-kir			Ehtikarçı spekul-yant möhtəkir	Mohtokir spekul-yant	Spekulyant möhtəkir
	Ödünc	Ödüncü	Ödüncü	Borc təxsisat	Borc	Borc
	Dəyər			Dəyər	Dəyər	Dəyər
Mal məta		Mal	Mal	Mal, əmtəə	Əmtəə, mal məta	Əmtəə
Alış-veriş ticarət				Alver, ticarət	Alver, ticarət	Ticarət,
İttifaq iştirak	Trest			Trest	Trest	Trest
Zəhmət, əmək				Əmək, zəhmət	Əmək, zəhmət	Əmək, zəhmət
Karxana mostəh-səm			Fabrik	Fabrik	Fabrik	Fabrik
	Xocalıq üsulu		Təsərrüfat üsulu	Təsərrüfat üsulu	Təsərrüfat üsulu	Təsərrüfat üsulu
Mal-mülk təsərrüfat	Xocalıq (tesərrüfat)		Təsərrüfat	Təsərrüfat	Təsərrüfat	Təsərrüfat
Dayer, qiymət, bəha	Fiat (dəyər)	Qiymət (dəyər)	Qiymət	Qiymət	Qiymət	Qiymət
Özgə ölkəyə mal aparmaq	Eksport ixracat		Eksport çıxarma	Ixrac	İxracat	İxracat, eksport

***İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT***  
***Marksizm-leninizm klassikləri***

- MARKS K. –** Kapital, İqtisadi nəzəriyyənin tənqidü, Birinci cild, I kitab, Kapital istehsalı prosesi, YİK/b/P MK yanında MELİ Azərbaycan filialının nəşri, Bakı, 1949
- MARKS K. –** Kapital, II cild (iqtisadi nəzəriyyənin tənqidü), Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1956
- MARKS K. –** İqtisadi nəzəriyyənin tənqidinə mədxəl, Bakı, 1930
- MARKS K. –** İqtisadi nəzəriyyənin tənqidinə dair, Bakı, 1955
- MARKS K. –** Muzdlu əmək və kapital, Bakı, 1940-46
- MARKS K. –** Əmək haqqı, qiymət və qazanc, Bakı, 1930, 1935, 1947
- MAPKC K. –** Капитал, 1 том, книга 1, процесс производства капитала, гос. изд. пол. лит. 1950
- MAPKC K. –** Капитал, II том, книга II, критика политической экономии, гос. изд. пол. лит. 1950
- MAPKC K. –** Капитал, III том, книга III, критика политической экономии, гос. изд. пол. лит. 1949
- MARKS K. və ENGELS F. –** Kommunist partiyasının manifesti, Bakı, 1923, 1933, 1939, 1948, 1951, 1954
- MARKS K. və ENGELS F. –** Seçilmiş əsərləri, cild I, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1953
- MARKS K. və ENGELS F. –** Seçilmiş əsərləri, cild II, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1953
- MAPKC K. и ЕНЭЕЛЬС Ф. –** Соч., т. III, Москва, 1935
- MAPKC K. и ЕНЭЕЛЬС Ф. –** Соч., т. IV, Москва, 1935

- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.V, Москва, 1935
- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.XII, 4, I, Москва, 1935
- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.XV, Москва, 1935
- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.XVI, 4, I, Москва, 1935
- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.XVI, 4, II, Москва, 1935
- МАРКС К. и ЕНЭЕЛЬС Ф.** — Соч., т.XVII, Москва, 1935
- ENGELS F.** — Anti-Dürinq, Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1953
- LENİN V.I.** — Ərzaq vergisi haqqında, Bakı, 1923
- LENİN V.I.** — Karl Mapks, Bakı, 1924
- LENİN V.I.** — Əsərləri, I cild, Bakı, 1933
- LENİN V.I.** — Əsərləri, II cild, Bakı, 1933
- LENİN V.I.** — Əsərləri II cild, Bakı, 1931
- LENİN V.I.** — İmparializm kapitalizmin ən yeni dövrü kimi, Bakı, 1927
- LENİN V.I.** — İmparializm kapitalizmin ən yüksək mərhələsidir, Əsərləri, XXII cild, Bakı, 1951
- LENİN V.I.** — əsərləri, III cild, Bakı, 1948
- LENİN V.I.** — əsərləri, IV cild, Bakı, 1948
- LENİN V.I.** — əsərləri, XVII cild, Bakı, 1951
- LENİN V.I.** — əsərləri, XX cild, Bakı, 1951

## *İQTİSADI NƏZƏRİYYƏ ƏDƏBİYYATI*

- АЛИЗАДЕ А.А. – Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Бакы, 1956
- АХУНДОВ Ю. – Монополистический капитал в довоенной Бакинской нефтяной промышленности, Москва, 1959.
- БАРТОЛЬД В. – Место Прикаспийских областей в истории мусульманского мира, Бакы, 1925
- ВЫГОДСКИЙ С.А. – Предмет политической экономии, «знамя», Москва, 1954
- ВЫГОДСКИЙ С.А. – Создание Марксом и Энгельсом пролетарской политической экономии, «партийная жизнь», 1954, №14
- KAUTSKI K.* – K.Marksın iqtisad nəzəriyyəsi, Bakı, 1928
- KAUTSKI K.* – K.Marks və onun tarixi əhəmiyyəti, Bakı, 1923
- LAPIDUS L. VƏ  
OSTROVİTYANOV Q.* – İqtisadi nəzəriyyə və şuralar təsərrüfatı (dərslik), Bakı, 1929
- LAPIDUS L. VƏ  
OSTROVİTYANOV Q.* – İqtisadi nəzəriyyə (dərslik), c.1, hissə II, Bakı, 1934
- LAPIDUS L. VƏ  
OSTROVİTYANOV Q.* – İqtisadi nəzəriyyə (dərslik), hissə I, Bakı, 1933
- LEONTYEV A.* – İqtisadi nəzəriyyə (dərslik), Bakı, 1928
- LEONTYEV A.* – İqtisadi nəzəriyyənin başlangıç kursu (dərstlik), II hissə, Bakı, 1930
- LEONTYEV A.* – Kapitalizm və sosializm (ibtidai siyasi iqtisad kursu) (dərslik), Bakı, 1932

- ЛЕОНТЕВ А. — Что такое политическая экономия и  
чemu она учит, «Труд», 1954
- ЛЕОНТЕВ А. — Революционный переворот в полити-  
ческой экономии совершенный  
К.Марксом и Ф. Энгельсом, Москва,  
«Знание», 1955
- ОСТРОВИТИЯНОВ К. — Предмет политической экономии,  
Москва, 1954
- ПОПОВ А.И. — Предмет политической экономии как  
науки, namizədlik dissertasiyasının avto-  
referatı, Москва, 1955
- SEQAL L.* İqtisadi nəzəriyyədən müxtəsər kurs  
(dərslik), Bakı, 1933.
- СНИЖАНОВА Г. — О предмете политической экономии  
как науки, namizədlik dissertasiyasının  
avtoreferatı, Sverdlovski, 1955

## DİLÇİLİK ƏDƏBİYYATI

ADILOV M.I.

Müasir Azərbaycan dilində mürəkkəb sözlər (isim-sifət) namizədlik dissertasiyası, Bakı, 1957

АХМАНОВА О.С.

Очерки по общей и русской лексикологии, Москва, 1957

БАСКАКОВ Н.А.

Развитие языков и письменности народов СССР, «Вопросы языкоznания», 1952

БАСКАКОВ Н.А.

Современное состояние терминологии в языках народов СССР, Институт языкоznания, Москва, 1959.

БЕЛЬЧИКОВ Ю.Я

Интернациональная терминология в русском языке, Москва, 1955

БЕРДЫЕВ Р.

Сложные слова в современном туркменском языке, namizədlik dissertasiyasının avtoreferatı, Москва, 1955

БОГДАНОВА М.И.

Основные вопросы терминологической работы в Туркмении, Тезисы к доклады на 1-ом туркменском лингвистическом съезде, Ашхабад, 1936

БОГОРОДСКИЙ Б.Л.

О двух синонимичных мореходных терминах «матка» и «компас», Доклады и сообщения института языкоznания, Академия Наук СССР, 1952, вып. 1

БОГУСЛОВСКИЙ В.М.

Слово и понятие, Мысление и язык, Москва, 1957

- БУДАГОВ Р.А.** Работа В.И.Ленина Материализм и эмпириокритицизм и советское языкознание, Известия Академии Наук СССР, отделение литературы и языка, 1949, вып. VI
- БУДАГОВ Р.А.** Очерки по языкознанию, Академии Наук СССР, Москва, 1953.
- БУДАГОВ Р.А.** Введение в науку в языке, Москва, 1958
- БУДАХОВСКИЙ Л.А.** Введение в языкознание, часть II, Москва, 1954
- БУДАХОВСКИЙ Л.А.** Заемствования как один из способов пополнения словарного состава английского языка в XIV-XV веках, Ученые записки 1 ЛГПИЯ, 1955, вып. II
- ВАЛИУЛЛИНА З.Н.** Философская терминология татарского языка (на материале IV главы краткого курса истории ВКП(б), namızədlik dissertasiyasının autoreferatı, Москва, 1953
- ВАХРУШЕВ В.М.** Общественно-политическая лексика в удмуртском языке, namızədlik dissertasiyasının autoreferatı, Москва, 1955
- ВИНОГРАДОВ В.В.** Русский язык, Москва, 1947
- ВИНОГРАДОВ В.В.** О некоторых вопросах русской исторической лексикологии, Известия Академии Наук СССР, отделение литературы и языка, 1953, т. XII, №3

- ВИНОГРАДОВ В.В.** Основные типы лексических значений слова, «Вопросы языкоznания», 1953, №5
- ВИНОГРАДОВ В.В.** Вопросы изучения словосочетаний «Вопросы языкоznания», 1954, №3
- ГАЛКИНА-ФЕДОРУК Е.М.** слово и понятие в свете учения классиков марксизма-ленинизма (доклады и сообщения, прочитанные на научной конференции по языкоznанию), Москва, 1952
- ГАЛКИНА-ФЕДОРУК Е.М.** Язык как общественное явление, Москва, 1954
- ГАЛКИНА-ФЕДОРУК Е.М.** Современный русский язык, Москва, 1957
- ГИНЗБУРГ Р.З.** О пополнении словарного состава, «Иностранные языки в школе», 1954, №1
- ГРИГОРЬЕВ В.П.** Так называемые интернациональные сложные слова в современном русском языке, «Вопросы языкоznания», 1959, №1
- ГУСЕЙНОВ А.** За высокое качество переводов классиков марксизма-ленинизма на языки народов СССР, «Революционный Восток», 1934, №2
- ГУСЕЙНОВ А.** Классики марксизма-ленинизма на языках народов СССР, «Революционный Восток», 1935, №3
- ДМИТРИЕВ Н.К.** Грамматическая терминология в учебниках родного языка, Москва, 1955

- ДОБРЯНСКИЙ А.Ф.**
- ƏZİMOV C.**
- ZƏRİNƏZAD H.**
- ZƏRİNƏZAD H.**
- ИНФАНТЕВА Р.Н.**
- КАГРАМАНОВ Д.В.**
- КАРЧИКОВА С.Л.**
- КАУМЕНЬ К.**
- Очистить русский технический язык от иностранных терминов, Вестник высшей школы, 1948, №12  
Tərcümə prinsipləri, Bakı, 1955  
Fars dilində Azərbaycan sözləri (Səfəvilər dövtündə), namizədlik dissertasiyası, Bakı, 1955  
Fars dilində Azərbaycan sözləri (Səfəvilər dövtü), Bakı, 1962  
Анализ политико-экономической терминологии на материале английского перевода первого тома «Капитала» К.Маркса, namizədlik dissertasiyası, Москва, 1954  
Философская терминология в современном азербайджанском литеературном языке (по книге В.И.Ленина «Материализм и эмприокритицизм») namizədlik dissertasiyası, Москва, 1955  
Общественно политическая лексика и фразеология стихотворных произведений А.А.Некрасова, namizədlik dissertasiyası, Moskva, 1954  
Развитие общественно-политической лексики латышского языка в связи с переводами на латышский язык сочинений классиков Марксизма-ленинизма, Известия Академии наук Латвийской ССР, 1952, №4.

- ЛОТТЕ Д.С.** Изменение значений слов как средство образования научно-технических терминов, Известия Академии наук СССР, Отделение технических наук, 1941, №7, 8
- ЛОТТЕ Д.С.** Омонимы в научно-технической терминологии, Известия Академии наук СССР, Отделение технических наук, 1944, № 1, 2
- ЛОТТЕ Д.С.** Образование системы научно-технических терминов, Элементы термина. Известия Академии наук СССР, Отделение технических наук, 1948, №5
- ЛОТТЕ Д.С.** Образование системы научно-технических терминов, (статья) II, Влияние классификации на точность терминов, Известия Академии наук СССР, Отделение технических наук, 1948, №6
- ЛОТТЕ Д.С.** Образование системы научно-технических терминов, (статья) III, Условия точности и отчетливости терминологии. Известия Академии наук СССР, Отделение технических наук, 1948, №6
- ЛОТТЕ Д.С.** Образование системы научно-технических терминов, (статья) IV. Построение кратких форм терминов путем пропуска составляющих элементов, Известия Академии наук СССР, Отделение технических наук, 1949, № 10

- МАДАЛИЕВ Б.** Сложные слова в современном узбекском языке, namizədlik disser-tasiyasının avtoreferatı, Ташкент, 1956.
- МӘННӘРРӘМОВА.** Azərbaycan Sovet mətbuatında terminolojiya məsələlərinin müzakirəsi (1920-1930), V.İ.Lenin adına Azərbaycan Dövlət pedaqoji institutunun əsərləri, Bakı, 1959, VII c.
- МИНЦ Т.М.** Общественно-политическая лексика современного немецкого языка (1945-1952), namizədlik dissertasiyasının avtoreferatı, Москва, 1952
- МУЛЛИНА Р.М.** Сложные слова в языках тюркской системы, Ученые записки Казахского государственного университета, 1950, т. XIII, вып. V.
- ОРУДЖЕВ А.А.** О разработке лингвистической терминологии в Азерб. ССР Сб. «Вопросы терминологии», Изд. АИЦ СССР, Москва, 1961
- ORUCOV Ə.H.** «Əkinçi» qəzetimin dili, namizədlik dissertasiyası, Bakı, 1947
- ORUCOV Ə.H.** Azərbaycan dilində terminologiya yaradılması və işlənən terminlərin qaydaya salınması, Azərbaycan SSR EA xəbərləri, 1951, №12
- ПИОТРОВСКИЙ Р.Г.** К вопросу об изучении термина, Ученые записки Ленинградского государственного университета, серия филологических наук, 1952, вып. XVIII.

- РЕФОРМАТСКИЙ А.А.** Введение в языкознание, Москва, 1955
- РЕФОРМАТСКИЙ А.А.** Что такое термин и терминология, Москва, 1959
- РОЙТЕНБЕРГ Ф.Е.** О русских заимствованиях во французском языке в советскую эпоху, «Иностранные языки в школе», 1953, №4
- САМКОВА В.М.** Из истории общественно-политической лексики русского литературного языка 40-60 гг. XIX века (по материалам произведений А.М.Герцена), namızədlik dissertasiyanın avtoreferatı, Свердловск, 1955
- САХАРЕВА М.А.** Проблема научной и политической терминологии в коми языке, Труды Кomi филиала Академии наук СССР, 1953, №1
- СМИРНИЦКИЙ А.И.** К вопросу о слове (Проблема «отдельности слова»), Вопросы Теории и истории языка... Москва, 1952
- СМИРНИЦКИЙ А.И.** Лексическое и грамматическое в слове «Сборник», Вопросы грамматического строя, Москва, 1955
- СМИРНИЦКИЙ А.И.** Значение слова, «Вопросы языкознания», 1955, №2
- СУХОВ Н.К.** Об основных направлениях современной терминологических работы в технике, Академия наук СССР, Москва, 1959

- ТЕРПИГОРЕВ А.М.** Об упорядочении технической терминологии, «Вопросы языкознания», 1953
- УСМАНОВА.А.** К вопросу о развитии узбекской научной терминологии, Известия Академии наук Узбекской ССР, 1948, №5
- ФИЛИП Ф.П.** Исследование о лексике русских говоров по материалам сельскохозяйственной терминологии, Москва Ленинград, 1936
- HACIYEV I.** Müasir Azərbaycan dilində mürəkkəb sözlər, ADU-nun elmi əsərləri, 1955, №5
- HÜSEYNZADƏ M.** Müasir Azərbaycan dili, Bakı, 1954
- ЦЫДЕНБАЕВ Ц.Б.** Об общественно-политической терминологии в бурят-монгольском языке, Сборник трудов по филологии, 1948, вып. 1
- SİRƏLİYEV M.A.** İstilahlar yaradılmasındaki əsas principlər, Dil institutunun əsərləri, 1 c., 1947
- ШОР Е.Н.** Из истории французской политической терминологии, «Иностранные языки в школе», 1949, №6
- ШОР Е.Н.** К истории французской общественно-политической лексики, Москва, 1954

## *BASQA MƏNBƏLƏR*

«Azərbaycan ali iqtisad şurasının əxbarı» (jurnal), Bakı, 1921, № 1-4, 11; 1922, № 2, 4,5,6,9,16,23,24; 1923, № 1-3, 5-3, 9, 10-22; 1924, № 1,6,8,9,18.

«Azərbaycan kommunist (bolşevik) fırqəsi mərkəzi komitəsinin əxbarı» (qəzet), Bakı, 1920, №2; 1921, №11

«Azərbaycan kommunist (bolşevik) fırqəsinin mərkəzi və Bakı komitələri əxbarı» (qəzet), Bakı, 1923, № 11,17,18.

«Azərbaycan sosialist şura hökuməti müvəqqəti inqilab komitəsi Bakı revkomunun əxbarı» (qəzet), Bakı, 1920, №27, 28

«Azərbaycan füqərəsi» (qəzet), Bakı, 1919, № 5, 1920, № 22, 50, 51, 53, 55,57, 60

«Azərbaycan xalq sənaye və ticarət komissarlığı əxbarı» (jurnal), Bakı, 1923, №2-3

«Bakı ətrafi fəhlə, əsgər və martos şurasının əxbarı» (qəzet), Bakı, 1918, № 4,7,17.

«Bakı fəhlə konfransının əxbarı» (qəzet), Bakı, 1919, №24,10,4,13,34,6,40,43,41,44,42,37,45,46

«Qoç-Dəvət» (qəzet), Bakı, 1906.

«El həyatı» (qəzet), Bakı, 1919, 1920

«Əkinçi» (qəzet), Bakı, 1875, 1876, 1877

«Əkinçi» (jurnal), Bakı, 1921, № 1,2,4; 1922, №5-8, 1923, №1-4, 1924, № 6-11

«Zəhmət həyatı» (qəzet), Bakı, 1919, № 1,4,6

«İştisadi xəbərlər» (jurnal), Bakı, 1924, № 14; 1925, № 1-2,16-17; 1926, № 1-2, 4-6; 1927, № 2-12; 1929, №1-12; 1930, № 1-4; 1931, №1-3.

«Yoldaş» (qəzət), Bakı, 1907

«Kommunist» (qəzət), Bakı, 1919, 1920, 1921, 1922, 1923, 1924

«Kooperativ işi» (jurnal), Bakı, 1921, № 4-10; 1922, № 10,13,14; 1923, № 1,5,6,7,8,12

«Tazə həyat» (qəzət), Bakı, 1907, № 3,7,11,42.

«Təkamül» (qəzət), Bakı, 1917, № 1-7

«Tərcüman» (qəzət), Bakı, 1907

«Füqəra-sədası» (qəzət), Bakı, 1919

«Füqəra-fyuzatı» (qəzət), Bakı, 1920, № 1,2,3

«Xalq sözü» (qəzət), Bakı, 1919

«Hümmət» (qəzət), Bakı, 1917, № 1,14; 1918, № 22,25,31,35

«Şərqi rus» (qəzət), Bakı, 1903, № 1-4, 105,106,107,111; 1907, № 130, 132

## LÜĞƏTLƏR

- Azərbaycanca-rusça lügət, redaktoru H.Hüseynov, Bakı, 1939
- Azərbaycanca-rusça lügət, redaktoru H.Hüseynov, Bakı, 1941
- Qafur Rəşad, Təfsirli xalq lügəti, Bakı, 1922
- Qənizadə S.M. Lügəti rusi və türki, Bakı, 1909
- Qənizadə S.M. Rusca-türkcə lügət, Bakı, 1922
- İdarə istilahları lügəti, Bakı, 1924
- İctimai-siyasi terminlər, Bakı, 1944
- Rusca-azərbaycanca ictimai-siyasi terminlər, Bakı, 1937
- Rusca-azərbaycanca lügət, Redaksiya heyəti: Ə.H.Orucov, S.D.Məlikov və A.Ə.Əfəndiyev, Bakı, 1956-1959
- Rusdan türkçəyə yollar texniki istilahlar lügəti, Bakı, 1925
- Rusca-türkcə lügət, redaktoru R.Axundov (2 cilddə), Bakı, 1929-30
- Seyidzadə Ə. İctimai-iqtisadi istilahlar elmiyyə lügəti, Bakı, 1922
- Словарь иностранных слов, N.V.Lyoxin və prof. F.N.Petrovun redaksiyası ilə, Moskva, 1949
- Словарь политической и экономической терминологии, Академии наук Эстонской SSR, Tallin, 1955
- Hacıbəyov Ü. Türk-rusi və rusi-türk lügəti, Bakı, 1907

## İŞLƏDİLƏN İXTİSARLAR

- a) AAİŞƏ – «Azərbaycan Ali iqtisad şurasının əxbarı» (jurnal).  
Az.Kom. – «Azərbaycan kommunist (bolşevik) fırqəsinin mərkəzi və Bakı komitələri əxbarı» (junal).  
AK - «Azərbaycan kommunist (bolşevik) fırqəsi mərkəzi komitəsinin əxbarı» (qəzet).  
BRƏ – «Azərbaycan sosialist şura höküməti müvəqqəti inqilab komitəsi Bakı revkomunun əxbarı» (qəzet).  
XƏKB – A.S.Ş.C. Xalq ərzaq komissariati bülleteni  
AF – «Azərbaycan füqəراسı» (qəzet).  
ƏXSƏ – «Azərbaycan xalq sənayesi və ticarət kommissarlığı əxbarı».  
BFKƏ – «Bakı fəhlə konfransının əxbarı» (qəzet).  
FƏMŞƏ – «Bakı ətrafi fəhlə, əsgər və inatros şurasının əxbarı» (qəzet).  
Zh – «Zəhmət həyatı» (jurnal).  
İX – «İqtisadi xəbərlər» (jurnal).  
Kİ – «Kooperativ işi» (jurnal).  
TH – «Tazə həyat» (qəzet).  
ŞR – «Şərqi-Rus» (qəzet).  
b) Qafur Rəşad – Qafur Rəşad, «Təfsirli xalq lüğəti», Bakı, 1921.  
Qəniyev – S.M.Qəniyev, «Rusca-türkcə» lüğət, Bakı, 1922.  
Dəmiryol – «Dəmiryol işləmə istilahları», Bakı, 1924.  
İdarə – «İdarə istilahları» Bakı, 1924.  
Rus.-azərbaycanca – «Rusca-azərbaycanca» lüğət, Bakı, 1956.  
Rus.-Türkçə – «Rusdan türkçeyə yollar texniki istilahlar lüğəti», Bakı, 1926.  
R.Axundov – R.Axundov, «Rusca-türkcə» lüğət, Bakı, 1929 (1,P c.).  
Seyidzadə – Ə.M.Seyidzadə, «İctimai iqtisadi istilahlar elmiyyə» lüğəti, Bakı, 1922.

## *MÜNDƏRİCAT*

Ön söz .....	3
Giriş .....	7
Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin yaranması və inkişafi tarixindən .....	17
Marksizm-Leninizm klassikləri əsərlərinin 1920-1934-cü illərdə çıxmış bir neçə tərcüməsi haqqında .....	69
Müasir Azərbaycan dilində iqtisadi nəzəriyyə terminlərinin qrammatik təhlili .....	107
Nəticə .....	130
İstifadə olunan ədəbiyyat .....	146
İqtisadi nəzəriyyə ədəbiyyatı .....	148
Dilçilik ədəbiyyatı .....	150
Başqa mənbələr .....	158
Lügətlər .....	160
İşlədilən ixtisarlar .....	161
Mündəricat .....	162

Paşayeva Şərqiyyə Rüstəm qızı

**AZƏRBAYCAN DİLİNDE İQTİSADI NƏZƏRİYYƏ  
TERMINLƏRİ**

Kitabın mətnini yığıb-  
səhifələdi: Fidan Kərimli

Formatı: 60x84 1/<sub>16</sub>.

Tirajı: 200.

Qiyməti müqavilə ilə

«TƏKNUR» MMC-nin mətbəəsində çap olunmuşdur.

Ünvan: H.Cavid pr-ti 29.